

AYNA UŞAQ ENSİKLOPEDİYASI

İNCƏSƏNƏT

BƏŞƏRİYYƏTİN MİSİLSİZ SƏRVƏTİ



AYNA UŞAQ ENSİKLOPEDİYASI

**iNCƏSƏNƏT
BƏŞƏRİYYƏTİΝ
MİSİLSİZ SƏRVƏTİ**

Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə
Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində nəşr edilmiş
və məktəblərə pulsuz verilmişdir.

Bakı. “Ayna Mətbu Evi”. 2004

Gənc dost!

Sənin hər gün oxuduğun dərsliklər elmi biliklər xəzinəsinin açarlarıdır. Sən bu açarların köməyi ilə həmin xəzinənin ayrı-ayrı otaqlarına daxil olur, müxtəlif biliklərə yiyələnirsən. Amma hər bir elm elə bir dəryadır ki, onun dərinliklərinə nə qədər baş vurursansa, dibi görünmür, əksinə, yeni-yeni suallar meydana çıxır, sən də onlara cavab axtarırsan. Bu sualların cavablari isə yenə kitablardadır – başqa kitablarda. Bax elə nəşriyyatımız da sənin dünyani öyrənmək cəhdini, geniş maraq dairəni nəzərə alaraq 1997 - 2003-cü illərdə ExxonMobil şirkətinin maliyyə yardımı ilə 18 kitabdan ibarət “Ayna uşaq ensiklopediyası” hazırlayıb nəşr etmişdi. Lakin ümumi rəyə görə, uğurlu alınmış bu seriya kiçik tirajla buraxıldıqından ölkə məktəblilərinin tələbatını ödəməmişdi. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu kəsiri aradan qaldırmaq üçün “Təhsil Sektorunun İnkışafı Layihəsi” çərçivəsində “Ayna uşaq ensiklopediyası”nı mütəxəssislərin tövsiyələri əsasında daha kamil şəkildə böyük tirajla yenidən nəşr etdirmiş və məktəb kitabxananlarına pulsuz paylaşmışdır.

Gənc dost! Bu ensiklopediyanın hər cildi bir mövzuya həsr olunub; istədiyini seç, oxu. Əlbəttə, hamısını oxumaq daha yaxşı olardı. Sizin məktəbin kitabxanasında bütün cildlər var. Onların adları isə əlində tutduğun kitabı arxasında yazılıb. Sənə maraqlı mütaliə və təhsildə uğurlar arzulayırıq.

“Ayna uşaq ensiklopediyası”nın müəllif heyəti:

G.Ağayeva, *tibb e.n.*; N.Babaxanov, *coğrafiya e.d.*; İ.Əhmədov, *iqtisad e.d.*; U.Ələkbərov, *biologiya e.d., akademik*; R.Əliyev, *fəlsəfə e.d.*; M.Fərəcullayeva; E.Hacinski, *tarix e.n.*; C.Həsənli, *tarix e.d.*; C.Həsənzadə, *sənətşünaslıq d.*; A.Hüseynova, *sənətşünaslıq n.*; İ.Xəlilov, *ə. i. x.*; Ç.İsmayılov, *coğrafiya e.d.*; R.Qasımov; İ.Musayev; C.Nəsibov; R.Seyidov; T.Süleymanov, *texniki e.n.*; S.Tahirli, *biologiya e.n.*; V.Zeynalov.

Baş redaktor:


İntiqam Qasızmadə, əməkdar incəsənət xadimi.

Redaktorlar:

E.Əliyev; T.Kərimli; Ə.Qocayev; E.Şıxlinski.

Rəssamlar:

A.Babayev; N.Bənnayeva; N.Əliyeva; G.Xalıkova; A.Uruceva.



A vertical collage of abstract shapes in black, white, green, blue, and yellow. A hand is visible holding a small, light-colored toy gun pointing downwards.

İNCƏSƏNƏT HAQQINDA ƏSAS ANLAYIŞLAR



İncəsənət ictimai şurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin, onun həyata bədii-estetik münasibətinin ifadəsidir. Nəhayət, incəsənət – həyatın bədii əksidir.

İncəsənətin müxtəlif növləri məlumdur: memarlıq, boyakarlıq, heykəltəraşlıq, musiqi, teatr, ədəbiyyat və s. Bunların arasında boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət təsviri sənətə aiddirlər.

Dediymiz kimi, BOYAKARLIQ təsviri sənətin növlərindən biridir. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdən ibarətdir. Onu müxtəlif növlərə ayırmak olar. Boyakarlığın ən qədim, ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda çəkilən heyvan və insan təsvirlərindən tutmuş ən müasir ictimai binaların monumental təsvirlərini əhatə edir. Qədim dövrlərdə dini tikililəri – məbədləri, məscidləri və kilsələri bəzəyən təsvirlər dini ideyaların təbliğinə yönəldirdi. Müasir dövrdə elm, mədəniyyət ocaqları, ictimai mərkəzlər onların ideyalarını bədii şəkildə təbliğ edən təsvirlərlə bəzənir.

Divar rəsmlərinin çəkilməsi zamanı müxtəlif bədii-texniki materiallardan və üsullardan istifadə olu-

Mozaika



Freska

nur. Bunlardan biri suvağı qurumamış divarda sulu boyalarla işlənən freska (italyanca - "nəm") texnikasıdır. Qədim Misir və Qədim İkiçayarası dövründə nəinki Asiya və Avropa, hətta Afrika və Qədim Amerikanın möhtəşəm memarlıq abidələri məhz

freska texnikası ilə işlənmiş rəsmlərlə bəzənmişdir.

Bununla yanaşı, mozaika adlanan başqa bir texnika da geniş yayılmışdı. O, qeyri-səffaf xırda rəngli şüşə parçalarını divarın yaş suvağına düz-məkdən ibarətdir. Freskadan fərqli olaraq mozaika yağışa, qara və başqa təbii maneələrə dözümlüdür. Qədim Roma villalarındaki hovuzların dibindən mozaika orta əsrlərdə saray və məbədlərin divar-



Ketan, yağlı boyalı boyakarlıq

larına köcür və yüksək sənət növləri arasında özü-nəməxsus yer tutur. Məsələn, Bakıdakı "Nizami" metrosunu "Xəmsə"nin müxtəlif səhnələrinin (rəssam Mikayıł Abdullayev) təsvirləri bəzəyir.


Boyakarlığın ən geniş yayılmış forması dəzgah

boyakarlığıdır. Kətan və ağac üzərində yağılı boyalarla çəkilən belə əsərlər molbert adlanan xüsusi dəzgahda yaradılır. Monumental boyakarlıq əsərlərindən fərqli olaraq dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerde asila bilər.

Teatr-dekorativ boyakarlığı dedikdə biz səhnə tamaşalarının tərtibatı ilə əla-qədar müxtəlif əlbəsələri nəzərdə tuturuq. Bu növ boyakarlıq əsərində hadisənin cərəyan etdiyi mühit, yəni məişət və geyimlər və dövrün adət-ənənə-

ləri, hadisə yerinin mənzərəsi eks olunur. İncəsənət əsərində mövzu hansısa bir həyat hadisəsinin mahiyyəti ilə sıx bağlıdır. Süjet mövzunu müəyyən konkret hadisəyə bağlayır və onu daha real və qabarlıq şəkildə tamaşaçıya çatdırır.


Dekorasiya



Mövzu və süjet əsərin ideyası ilə sıx əlaqədə olur. İdeya boyakarlıq tablosunun əsasını təşkil edir. O, rəssamin dünyabaxışı, bədii-estetik meyarları, eləcə də hadisəyə münasibəti ilə sıx bağlıdır.

İncəsənət əsərləri müxtəlif janrlara bölünür. Buların arasında tematik tablo janrı mühüm yer tutur. Bu janrda mövzu əsasən dini rəvayətlərdən, yaxud

yış tərzi və gündəlik həyatı haqqında məlumat verir. XVII əsr Hollandiya rəssamlarından bir çoxu məişət janrında fəaliyyət göstərmişdir.




Levkas (ağac üzərində yağılı boyalı)

tarixi hadisələrdən və eləcə də məişət səhnələrindən götürülür.

Tarixi janrda işləyən rəssamlar ya yunan və Qədim Şərqi rəvayətlərini, ya dini mövzuları, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər. Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir və yaxud izdiham və böyük xalq külələri obrazı yaradır.

Hərb səhnələrini təsvir edən tablolar da tarixi janra aiddir. Bəzən onlara batal, yəni müharibə janrı da deyirlər.

Məişət janrı sənətkarın konkret müşahidələrinə əsaslanır. Belə əsərlərdə o, qəhrəmanlarının yaşa-




Karandaş rəsmi

Görkəmli Azərbaycan rəssamı Ə.Əzimzadənin yaradıcılığında da məişət janrı mühüm yer tutur. Onun "Kos-kosa", "Kəndirbaz", "Varlı evində toy", "Kasıb evində toy" kimi əsərlərində Azərbaycan xalqının adət-ənənələri, məişəti dolğun əksini tapmışdır.

Portret janrında çəkilmiş əsərlərdə konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə ria-


yət olunmalıdır. Və əsl istedadlı rəssam konkret adamın təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyətlərini ümumiləşdirməyə çalışır. Ən qədim zamanlardan rəssamlar təbiət təsvirinə böyük maraq göstərmişlər. Bu cür əsərləri sənətşünaslar ayrıca bir janr kimi fərqləndirmişlər və adına mənzərə janrı demişlər.



Akvarel (sulu boy'a)

Mənzərə əsərləri mövzu etibarilə müxtəlif olur; məsələn: təbiətin müxtəlif guşələrinin – dağ, dərə, çay, meşə, çəmən, səhra və sairin təsviri; və ya təbiət hadisələrinin – tufan, ildirim, yağış, qar və sairin təsviri; eləcə də iqlim və landşaftların təsviri; nəhayət – şəhər və ya sənaye mənzərələrinin təsviri. Bu bütünü, bu siyahını, bəlkə, uzatmaq da olar. Yəqin bunu da bilmək maraqlıdır ki, dəniz mənzərələrinə həsr olunmuş əsərlərə “marina”, onları çəkən rəssamlara isə “marinist” deyirlər. Nəhayət, təsviri sənətdə natürmort adlı bir janr da vardır. Natürmort fransızca “cansız təbiət” demək-

dir. Bu janrda daxil olan əsərlərin mövzusunu müxtəlif predmetlər: möşətdə işlənən əşyalar, evi bəzəyən qablar, gül dəstələri, meyvə, səbzəvat, ovanlanmış quşlar və s. təşkil edir. Bu janrda da əsl rəssam dövrünün ruhunu, öz hiss və duygularını çox gözəl ifadə edə bilər.



Ksilografiya


Lakin boyakarlıq əsərinin əhəmiyyəti onun təkcə məzmunu ilə məhdudlaşdırır; əsərdəki mövzu və süjetin necə, hansı təsvir vasitələri ilə işlənməsi olduqca mühüm bir məsələdir. Elə ona görədir ki, məzmunla formanın vəhdəti incəsənətin əsas qanunlarından hesab olunur və onları bir-birindən ayıri təsəvvür etmək doğru deyil.

Əsərin bədii formasının tərkib hissələri, onun təsvir vasitələri nədən ibarətdir?

Rəsm təsvir olunan əşyaları və yaxud fiqurları bir-birindən ayıran cizgilərdən ibarətdir.

İşiq-kölgə anlayışı da tebiətdə hər bir əşya və fiqurun işıqlanması ilə bağlıdır. Cizgi və işiq-kölgənin münasibətləri düzgün tapıldığda təsvir canlı, qabarlıq – sanki üçölçülü görünür. Beləliklə, rəssam (əlbəttə, söhbət Avropa üslubunda işləyən rəssamdan

lə işlənir və onun koloriti bu rənglərin tənasübündən və bir-birinə təsirindən asılıdır. Haqqında danışdığınız təsvir vasitələri ilə yanaşı, bəlkə də onlardan daha vacib kompozisiya deyilən bir anlayış da vardır ki, o, bütün təsvir vasitələrini



Ofort

gedir) ikiölçülü kətan üzərində üçölçülü təsvirlər yaratmağa nail olur.

Rəsmidə perspektiv qanunlar da həllədici rol oynayır. Sözsüz, söhbət intibah dövründə, yəni XIV - XV əsrlərdə, İtaliya rəssamları və alimlərinin yaradığı perspektiv elmindən gedir. Təbiidir ki, biz yaxındakı obyektləri aydın və iri həcmidə, uzaqdakıları isə xırda və qeyri-aydın görürük.

Boyakarlıq əsəri müxtəlif rənglərlə, həm parlaq və "xalis", həm də qarışdırılmış və ya solğun rənglər-

əsərdə ayrılmaz vəhdət halında birləşdirir və bədii-liyin yaranmasına yönəldir.


QRAFİKA – təsviri sənətin növlərindən biridir. Bu-را müxtəlif texniki üsullarla işlənmiş rəsmlər daxildir. Yunanca “graphike” - “rəsm”, “şəkil” deməkdir. Qrafika üsulu ilə əsər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Belə əsərlərə “dəzgah qrafikası” deyilir. Bununla yanaşı, kitab illüstrasiyası, plakat və başqa qrafika növləri də vardır. İsləmə texnikasına görə qrafika sənəti iki böyük

Monumental heykəltəraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. Dekorativ heykəllər əsasən memarlıq abidələrinin bəzədilməsinə xidmət edir. Onlar orta əsrlərdən bu günə kimi parkları, bağları və fəvvərələri də bəzəyirlər. Memarlıq abidələri ilə bağlı olmayan, park və fəvvərələrin tərtibatı üçün nəzərdə tutulmayan, əsasən muzeylərdə və sərgilərdə nümayiş etdirilən heykəllər dəzgah heykəltəraşlığı nümunələri sayılır.


Heykəltəraşlıq əsərinin hansı materialdan və hansı texnika ilə hazırlanmasının böyük əhəmiyyəti var. Adətən heykəllər gil, mum, daş, ağac, plastilin, metal, ağac və s. materiallardan hazırlanır. Sənət-

karlar gil, mum və plastilin kimi yumşaq materiallarla yapma, daş, ağac və sümüklə yonma və kəsmə, metal və gipslə tökmə üsulu ilə işləyirlər.


Bəzi dövrlərdə çoxrəngli və həmçinin rənglənmiş heykəllər də mövcud olmuşdur (Qədim Şərqi, Qədim Yunanistan və s.). XIX - XX əsrlərdə isə daha çox materialın təbii rənginə üstünlük verilir.




Monumental heykəltəraşlıq



Dekorativ heykəltəraşlıq



Dezgah heykəltəraşlığı



**ƏN QƏDİM
VƏ QƏDİM
DÖVRÜN
İNCƏSƏNƏTİ**

İBTİDAİ DÖVR SƏNƏTİ


Rəssamlıq sənətinin olduqca qədim və maraqlı tarixi vardır. İnsanlar rəsm çəkməyi yazı yazmaqdan xeyli əvvəl öyrənmişlər.

Rəssamlıq ibtidai icma quruluşu şəraitində meydana çıxmışdır. Alimlərin verdikləri məlumatə görə, bizə gəlib çatmış ən ibtidai rəssamlıq nümunələri Paleolit, yəni daş dövrünə, yaxud eramızdan 40 - 20 min il əvvəlki dövrə aiddir. Elmə məlum olan ən qədim rəsmlər mağaraların divarlarında qazılan, yaxud rənglə işlənən təsvirlərdən, xırda heykə-


min təsvirə səcdə edərlərmiş. Beləliklə, onlar ovda müvəffəq olacaqlarına inanırdılar.

Paleolit, yəni qədim daş dövrünün son mərhələsinde (eramızdan əvvəl XXI - XX minillik), Madlen dövründə incəsənət inkişafının ən yüksək zirvəsinə çatır. Bu dövrün rəsmlərində heyvanlar çox həyati və müxtəlif hərəkətlərdə verilir.

Madlen dövründə rəssam qara, qırmızı, qəhvəyi və ağ rənglərdən istifadə edirmiş. Bu zaman Paleolit sənəti daha çox inkişaf edir və yüksək səviyyəyə qalxır. Bu dövrün rəssamları rəngli divar rəsmlərində əvvəlki üslubla, yəni rəsmin içərisini bir



Altamira mağarası



ciklərdən, eləcə də qayalar üzərində nəqş olunmuş təsvirlərdən ibarətdir. Bu rəsmlərin arasında mamont, bizon, maral kimi heyvanların təsvirlərinə, əksər hallarda ov səhnələrinə rast gəlmək mümkündür.

Daim amansız təbii qüvvələrlə və çoxsaylı maneolrla rastlaşan ibtidai insanları rəsm çəkməyə vadər edən nə idi? Yəqin ki, anlamadığı bu qüvvələr qarşısında aciz qalan ibtidai insanlar təsvirlərə sehrkar məna verirdilər. Ovçular ova çıxmazdan qabaq yerdə vəhşi heyvanın təsvirini cızar və hə-

rənglə doldurmaqla kifayətlənmir, ona müxtəlif rənglər vuraraq fiqurları təbii və həcmli formada verməyə çalışırlılar. Altamira, Fon-de-Qom mağaralarındaki rəngli divar rəsmləri buna ən yaxşı misaldır. Burada çəkilən heyvan təsvirləri: vəhşi öküz, qaban, maral və s. müxtəlif görünüşlərdə və mürəkkəb hərəkətlərdə verilmişdir. Bu rəsmlərdə rəssami heyvanın bədən quruluşu, hərəkəti, duruşu və rəngləri maraqlandırmışdır. Həmin dövrdə yaradılmış kiçik qadın heykəlləri ibtidai incəsənət tarixində xüsusi yer tutur. Realist səpkidə təsvir olun-

muş qadın obrazları ananın cəmiyyətdə nə qədər əhəmiyyətli mövqə tutduğunu əks etdirir.

İbtidai incəsənətin sonrakı inkişafı Mezolit (orta daş dövrü), Neolit (yeni daş dövrü) və ilk metal alətlərin meydana gəldiyi dövrə (mistunc dövrü) təsadüf edir. Neolit dövründə dulusçuluğun inkişafı ilə əlaqədar olaraq ornament sənəti xüsusiilə geniş

yayılmağa başlayır. Bu dövrdə hazırlanmış müxtəlif qab-qacaqlar dairəvi, üçbucaqlı, dördbucaqlı və s. həndəsi ornamentlərlə bəzədilirdi. Tunc dövründə isə artıq heykəlciklər üzərində də ornament çəkilirdi.

Azərbaycanda Bakıdan 55 km cənubda Qobustan deyilən yerde tapılmış qaya təsvirlərində Yazılı daş, Böyük daş və Kiçik daş deyilən yerlərdən bizim alımlar ibtidai insanın yaratdığı bir çox maraqlı təsvirləri aşkarə çıxarmışlar. Oyma üsulu ilə işlənmiş bu rəsmlərin əksəriyyəti heyvan və insan surətləridir. Bundan başqa, milli rəqsimiz “Yallı”ni xatırladan ritual bir rəqsin də təsviri verilir. Onlar e.ə. IV minilliyyət təsadüf edir.

İbtidai cəmiyyətin incəsənəti inkişafının son mərhələlərində bir sıra nailiyyətlər əldə etmişdi. Bu



Villendorf Venerası



Stonehenge. Kromlex


düzgün deyil. Təsviri sənət həqiqi inkişafını sinfi cəmiyyət yarandıqdan sonra, yəni quldarlıq cəmiyyətində tapa bilmışdır.

QƏDİM İKİÇAYARASI INCƏSƏNƏTİ

Dünya mədəniyyəti tarixində Qədim Şərq ölkələrinin incəsənəti həllədici rol oynamışdır.


Dəclə və Fərat çayları arasındaki torpaqlara babilər və assurlar “Sennaar”, yunanlar isə Mesopotamiya, yəni “ikiçayarası ölkə” deyirdilər. Burada e.ə. III minilliyyin ortalarında bir neçə dövlət birləşərək Şumer - Akkad deyilən böyük bir dövlətin əsasını qoyular. O qədim əsrlərdə Şumerdə incəsənətin memarlıq qolu xüsusiilə yüksək dərəcədə inkişaf edir. Şumer məbədlərinin dekorativ bəzəyində müxtəlif divar rəsmlərindən, heykel və barelyeflərdən geniş istifadə olunmuşdu. E.ə. XXVI əsrədə tikilmiş əl-Öbəyd yaxınlığında Nin - Xursat ilahəsinin şərəfinə tikilmiş məbədin heykəlləri ağacdan yonulub, üstü isə qiymətli metal və daş-qاشla bəzədilmişdi. Adətən binanın giriş qapısının yan tərəflərində şir və öküz heykəlləri qoyulurdu.

Şumer memarlığında “Zikkurat” məbədi əsas yer tutur. Baş Allahın şərəfinə inşa edilən zikkurat pilə-pille tikilmiş qalalardan ibarət idi. Bu qalalardan biri e.ə. XXI əsrədə tikilmiş Ay ilahəsi İnannanın məbədidir. 10 metr hündürlüyündə platforma üzərində bünövrəsinin ölçüsü 91,5 x 91,5 m olan bu zikkurat üç pillədən ibarət imiş, yuxarısında isə



Ettemenanki məbədi (rekonstruksiya)

Babil. İştir ilahəsinin qapısı



mavi kaşı ilə örtülmüş kiçik ev qoyulubmuş. Şumer məbədlərinin tikintisində rəng məsələsinə böyük əhəmiyyət verilirdi. Burada birinci qüllə qara, ikinci qızılı, axırıncısı isə aq rənglə boyanmışdı. Bunlarla yanaşı, Şumerdə hər bir ciddi böyük tarixi hadisə və yaxud qələbə naminə xüsusi xatirə sütunu – stela qoyulurdu. Adətən onlar yazı və qabartma ilə bəzədilirdi. Məsələn, e.ə. XXII əsrə Laqaş hakimi Eannatumun əmri ilə onun Umma şəhərdövləti üzərində qələbəsini əbədiləşdirən “Qartal sütunu” qoyulur və zəngin barelyeflərlə bəzədilir. E.ə. XXIV əsrənə başlayaraq Mesopotamiya şəhər-dövlətləri arasında Akkad daha çox inkişaf edir və burada incəsənətin yüksəliş dövrü başlayır. Sarqon adlı sərkərdənin misdən düzəldilmiş dairəvi heykəl nümunələrindən olan portretində realist təsvir üsulu öz gözəl həllini tapır. Sarqon Şumer və Akkadi vahid dövlət şəklində birləşdirib Akkad sülaləsinin əsasını qoyur. Sənətkar həmin portretdə təsvir edilən hökmədarın sərt cizgilərini və üzünün ifadəsini dəqiq və inandırıcı strixlərlə verməyə müvəffəq olur.

Möhtəşəm sənət abidəsi “Naram-suen qələbə sütunu” isə onun otuz il sonra hakimiyyətə gəlmış nəvəsi Naram-suenin adı ilə bağlıdır. İki metr hündürlükdə olan bu daş barelyefdə sənətkar Naram-suenin dağlı qəbilələr üzərində qələbəsini təsvir etmişdir. Bu əsəri Eannatumun “Qartal sütunu” ilə müqayisə etdikdə təsviri sənətin güclü inkişafı heç bir şübhə doğurmur. Abidənin kompozisiyası aydın, fiqurların hərəkəti dinamik və inandırıcı, daş-yonma texnikası daha kamildir. Bu əsərdə ilk dəfə olaraq hadisə mənzərə fonunda təsvir edilirdi. Bu isə dövrünə görə böyük nailiyyət hesab olunur. Qayaların, ağac və günəşin daşda həkk olunması təsviri sənətdə tamamilə yeni bir söz idi.

Akkad sənətində möhürlər üzərində müxtəlif məzmunlu təsvirlərə də rast gəlmək olar. Bunların arasında Gilqamət adlı qəhrəmanın şücaətlərinin təsviri on çox yayılmış süjetlərdəndir.

E.ə. I minilliyin əvvəllerində güclü Assuriya imperiyası yaranır və o, İkiçayarası ərazidə mühüm siyasi və iqtisadi rol oynamaya başlayır. Ümumiyyətlə, Assuriya mədəniyyət sahəsində özündən



Babil. Mozaikadan fragmənt

əvvəlki bədii ənənələri qəbul etmiş və Şumer, Akkad və Babil incəsənətinin güclü təsiri altında olmuşdur.


Assuriyada memarlıq və heykəltəraşlıq daha çox inkişaf etmişdi. Orada incəsənətin bu sahələrinə xüsusi əhəmiyyət verirdilər. Daim müharibə aparan assur hökmədarları saraylarını qalaya bənzətməyi xoşlayırdılar. Bunlardan II Sarqonun e.ə. 713 - 707-ci illərdə Dürr-Şarruqin şəhərində tikdirdiyi saray xüsusile diqqəti cəlb edir. Şəhərin divarları 23 m hündürlüyündə və 23 m qalınlığında tikilmişdi. İndiki Xorasabad şəhərinin yaxınlığında yerləşən bu böyük saray kompleksində 7 mərtəbəli zikurat, yaşayış binaları və dəbdəbəli qəbul otaqları var idi. Sarayda 210 otaq və 30 daxili həyət var idi. Əsas girişin hər iki tərəfində insan başlı, şir və ya öküz bədənli, qartal qanadlı nəhəng heykəllər qoyulmuşdu. "Şedu" və ya "Lamassu" adlanan bu heykəllər, guya, sarayı qoruyurlarmış. Sənətkar heykəl 2 ayaq əlavə edib, onu qabaqdan baxanda hərəkətsiz, yandan isə hərəkətdə təsvir edirmiş. Assuriya incəsənəti e.ə. VII əsrədə, xüsusilə Assurbanipal dövründə öz zirvəsinə çatır. Sarayı bəzəyən relyeflərin əsas mövzusu hökmədarın qələbələrlə dolu mübarizələrindən, həyatından alınındır. Ov səhnələrini əks etdirən relyeflərin yüksək bədii keyfiyyəti və həyatılıyi bu gün də diqqəti cəlb edir. "Yaralı şir" kompozisiyası isə dünya incəsənətinin şah əsərlərindən sayıla bilər.

E.ə. VII əsrədə Assuriya tənəzzülə uğrayarkən Babil şəhər-dövləti üçüncü və sonuncu çiçəklənmə

dövrünü yaşayırdı. Hələ e.ə. II minilliyyin əvvəllərində Babil sülaləsinin əsasını qoymuş Hammurapi dünya tarixində ilk qanunlar məcəlləsini yaratmışdır. Hamurapinin şərəfinə ucaldılan sütunda 282 qanun həkk olunmuş və sütunun baş tərəfində onun Günəş və Ədalət allahı Şamaşdan qanunları qəbul etməsi əks etdirilmişdir.

Babilistanın üçüncü və son yüksəliş dövrü e.ə. VII əsrin sonuna və II Navuxodonosorun hakimiyyət dövrünə təsadüf edir. Bu zaman qədim dünyadan 7

Babil. Semiramidanın asma bağları




möcüzəsindən biri olan "Asma bağlar" və Babil qülləsi tikilir. Baş ilahə İştirin şərəfinə salınmış şəhərin əsas giriş qapısı Etemenanki adlanan nə-həng zikkurat və baş allah Mardukun məbədininə aparırırdı. Etemenanki ("Yerlər göyün vəhdəti") məbədi Günəş sisteminin yeddi planetini simvolizə edən yeddi pillədən ibarət idi. "Asma bağlar" isə Yer üzərində cənnət bağı kimi dünyanın hər yerindən gələn səyyahları valeh edirdi.

E.ə. 538-ci ildə Əhəməni şahı II Kiruş şəhəri darmadağın edib babilərin ən müqəddəs əşyalarını – Mardukun qızıldan tökülmüş heykəlini özü ilə aparırlar. Bundan sonra ənənəvi tacqoyma mərasimi qeyri-mümkin olur və Babilistan Əhəməni imperiyasının əyalətinə çevrilir.

QƏDİM MİSİR İNCƏSƏNƏTİ

Tarixdən bəlli olduğu kimi, Nil çayı boyunca yerləşən Misirdə mədəniyyət yüksək dərəcədə inkişaf etmişdir. E.ə. IV minillikdə qırxa yaxın kiçik dövlət arası kəsilməyən müharibələrdən sonra birləşir və iki böyük dövlət yaranır. Təqribən 3200-cü




Coser ehramı

illərdə bu dövlətlərdən Cənubi Misirin qoşunları Şimali Misirin qoşunlarına qalib gəlir və nəticədə vahid Misir dövləti yaranır, Memfis şəhəri onun paytaxtı olur. Bu əlamətdar hadisə münasibətlə firon Narmerin şərəfinə xatire sütunu yaradılır ki, onunda qabartmaları Narmerin Şimali

Misir hökmədarının üzərindəki qələbəsini təsvir edir. Ən erkən dövrlərdən sayılan Misirin incəsənətində memarlıq əsas yer tuturdu: bura möhtəşəm saraylar, nə-həng məbədlər və əlbəttə ki, Qədim Misirin rəmzi olan ehramlar daxil idi.

Sfinks və Xeops ehramı




karnak və bürünc heykəl tapılmışdır ki, bu da təsviri sənətin memarlıqda böyük rol oynadığını sübut edir. Açıq məbədlərin inşasında çox hallarda məbədə gedən yol boyu sfinks heykəlləri qoyulurdu; məsələn, Luksorda Amon-Ra məbədi və ya III Amenemhetin məbədi öndən sfinksler xiyabani. E.ə. XVI əsrə Deyr əl-Bəhridə Misir tarixində yeganə hadisə olan qadın-firon Xatşepsut üçün möhtəşəm sütunlu məbəd tikilir.

Misir kahinlərinin güclənməsindən qorxan firon IV Amenhotep (e.ə. 1419 - 1400) dini islahatlar keçirir. O özü Axetaton adlı yeni bir paytaxt saldırır və Fivdən köçür. IV Amenhotep Amon allahına ibadəti ləğv edir, Günəş allahı Atonu Misirin baş allahı elan edir, özü isə Exnaton ("Atonun şəfəqi") adını götürür. Lakin az sonra kahinlərin söyi nəticəsində onun islahatları ləğv edilir. Bir sıra təsvirlərdə o öz ailə üzvləri ilə eks olunub. Exnatonun arvadı Nefertitinin məşhur portretləri dünya mədəniyyətinin ən gözəl inciləri sırasındadır.

Yeni Səltənət dövrünün ikinci yarısında firon II Ramzes tərəfindən Fiv şəhərində aparılan tikintilər öz möhtəşəmliyi ilə insanı heyran edir. Saray və məbədlərin sütunlarının üzü papirus gülü şeklinde süjetli qabartmalarla bəzədilirdi. Bu dövrə sonunda daxildən qulların və yoxsulların üşyanları, xaricdən isə Assuriya və İran qoşunlarının basqları ölkəni zəiflədir.

E.ə. IV əsrə isə Makedoniyalı İsgəndərin yürüşü nəticəsində incəsənət öz ənənəvi xarakterini itirir. Bu dövr Misir incəsənətinin bir mərhələsi olan ellinizm dövrünü təşkil edir.

"Kəndxuda"



Əbu-Simbel məbədi

QƏDİM YUNAN İNCƏSƏNƏTİ

Qədim Yunanistanın mahir sənətkarları şəhərləri bəzəyən gözəl binalar tikir, mərmər və tunc heykəllər ucaldırlar. Onların yaratdıqları bədii əsərlərin ahəngdarlığı və ölçülərinin mütənasibliyi dünyani valeh etmişdir. Məlum olduğu kimi, yunanlar eramızdan əvvəl Balkan yarımadasında məskən salmış, özlərini ellinlər, ölkələrini isə Ellada adlandırmışlar.

Yunan mədəniyyəti bir neçə əsas inkişaf mərhələsi keçirmişdir; məsələn, Homer dövrü (e.ə. XII - VIII). Bu dövrün təsviri sənəti ən primitiv formalarda yaradılmışdır. Arxaika dövründə isə (e.ə. VII - VI əsrlər) quldarlıq cəmiyyətinin yüksəlişi ilə əlaqədar, incəsənətin bütün sahələrində realizm prinsipleri üstünlük təşkil etmişdir. Klassik memarlığın əsasını təşkil edən Dorik və İonik orderlər də məhz elə bu zaman yaranır. Şəhər-dövlətlərin ("polis"lərin) inkişafı ilə əlaqədar akropol stadion və ippodromlar tikilir, aqoralar (ictimai-ticarət mərkəzləri) və yaşayış məhəllələri salınır.

Arxaika dövrünün əsas memarlıq abidələri məbədlər hesab olunur. Bütün ictimai həyat onların öündə keçir, qiymətli incəsənət əsərləri və dövlət xəzinəsi orada saxlanılmışdır. Memarlar binanın, yəni məbədin əsas girişində dörd sütun qoyur ("prostil"), yaxud məbədi dörd tərəfdən sütunlar əhatə edirdi ("peripter"). Dorik orderli sütunların gövdəsi

Qədim Səltənət dövründə (e.ə. 2800 - 2250-ci illər) işgalçılıq mühəribələri nəticəsində Misir çoxlu qənimətlər, torpaqlar və əsir olə keçirir. Fironların qüdrətini əks etdirən nəhəng qəbirləri yeni memarlıq tipinin yaranmasına səbəb olur. Bu şəkildə gördünüz dahi memar İmxotepin firon Co-serin şərəfinə Sakkarada tikdirdiyi məşhur ehramdır (e.ə. 28-ci əsr). O, "pilləli ehram" adı ilə tanınır; yeddi pillədən ibarət olub, 60 m hündürlüyündədir.

Ehram memarlığının təşəkkülü fironlardan Xeops, Xefren və Mikerin adına Gize deyilən yerdə ucaldılmış piramidalarda bağlıdır. Onlardan birincisi – Xeopsun ehramı qədim dünyadanın ən parlaq möcüzələrindən biridir. O, Misir memarlığı tarixində xüsusi yer tutan memar Xemnunun yaradıcı təxəyyülünü bəhrəsidir. Ehramın yonulmuş daşlarının çəkisi 2,5 tondan 30 tona qədərdir. Onun bünövrsindəki kvadratın tərəfləri 233 m uzunluğunda, ümumi sahəsi isə 54 mln. kv. metrdir. Hündürlüyü 146,6 m olan bu ehram 2,6 milyon qranit daşdan ibarətdir. Onun önünde bədəni aslan, başı isə fironun portret cizgilərini xatırladan möhtəşəm sfinks heykəli qoyulmuşdur. Üç məşhur ehramın qarşısında pəncələrini irəli uzadaraq oturmuş bu nəhəng sfinks üzünü Nil çayına tərəf tutmuşdur. O, sanki ehramları mühafizə edir. Orta əsrlərdə ərəblər bu heykəli "dəhşətin atası" adlandırırdılar. Onun uzunluğu 57 m, ümumi hündürlüyü 20 m-dir. Təkcə başının hündürlüyü 5 metrə çatır.

Tarixi məxəzlərə görə, Xeops ehramı ilə sfinksin tikintisi 30 ilə başa gəlmişdir və bu inşa işlərində yüz minə qədər adam iştirak etmişdi.


Misirlilər ehramların və məbədlərin bədii tərtibatına xüsusi əhəmiyyət verirdilər; onları divar rəsmləri, rənglənmiş barelyef və heykəllərlə bəzəyirdilər. Onların inamlarına görə, ölen adamın bədənini, yəni "ruhun sığınacağı" saxlamaq lazımdır. Odur ki, onlar meyidi mumiyalayıb saxlayırdılar və bundan əlavə, hər ehramın qarşısında olmuş şəxsin heykəlini ucaldırdılar ki, bədən çürüdükdən sonra mərhumun ruhu həmin portretə sığınśın və beləliklə də axırət dünyasında əbədi yaşasın.



Qabartmadan fragment

Adətən qədim misirlilər ölenin ehramına və yaxud sərdabəsinə qohum-eqrəbasını və qullarını təsvir edən heykəlciklər qoyurdular. Özü də onların yaradılmasında oxşarlıq məsələsinə xüsusi diqqət verirdilər. Ona görədir ki, həmin dövrün təsviri sənətində realist meyllər çox güclü olmuşdur. Bununla belə, Misir sənətində şərtiliyə geniş meydan verilirdi. Məsələn, çoxfiqurlu səhnələrdə padşahların

Bəni-Həsən. Divar rəsmi



yoğun, başlığı (kapitel) sadə, ionik orderli sütunların isə gövdəsi incə, kapiteli də bəzəkli və buy-nuzvari formada olurdu. E.ə. VI əsrдə tikilmiş dorik məbədlərdən Olim-



Parfenon

piyada inşa edilmiş baş ilahə Geranın adını daşıyan məbədi, Korinfdəki Apollon (gözəllik və incəsənət allahı) məbədini,

ionik tipli məbədlərdən isə Efes şəhərinin bəzəyi Artemida ovçuluq ilahəsi məbədini göstərmək olar. Sonuncu məbəd qədim dünyadan möcüzələrindən biri sayılır.

Arxaika dövrünün heykeltəraşlığında əsasən yunan allahları, əfsanəvi qəhrəmanlar və yaxud Olimpiya yarışlarının qalibləri təsvir olunurdu. Onlar çox zaman donub qalmış vəziyyətdə, üzlərində isə “arxaik təbəssüm” deyilən bir ifadə ilə təsvir edildilər. Gənc oğlan heykəlinə “kuros”, qızlara isə “kora” deyilirdi.

E.ə. VI əsrдə yunan sənətkarları “qara fiqurlu” vazalar üslubunda fəal işləyib-lər. Gildən istehsal olunmuş açıq rəngli bu vazaların üzərində qara rəngli təsvirlər verilirdi. Sonralar “qara fiqurlu” vazalar “qırmızı fiqurlu”larla əvəz olunmuşdur və bu yeni texnika insanın bədənini, onun




Akropol (rekonstruksiya)

üzünü və ifadəsini öks etmək üçün daha əlverişli idi. KΛASSİK DÖVRdə (e.ə. VI - V əsrlər) fəlsəfə və tarix, poeziya və teatr, memarlıq və incəsənət ən yüksək inkişaf mərhələsinə çatır. Bu zaman insan suretinin realist təsvirinə meyl güclənir, memarlıqla heykeltəraşlığın sintezinə diqqət artır, əsərlərin məzmun dairəsi genişlənir, təsvirlərdə hərəkət və daxili aləmin (hisslərin) öksi ön plana çəkilir.

Bu dövrdə, yəni Afinada quldarlıq demokratiyasının yüksəlişi və Periklin rəhbərlik etdiyi zaman yunan klassikasının şah əsəri Afina Akropolu tikilir. Hündür bir yerdə qayaların üstündə salınmış bu Akropolun ansamblına giriş qapıları (sütunlu tikili “Propiley”), Qanadsız Qələbə məbədi – “Nike Aptero”, Erechteyon və Parfenon daxil idi. Parfenon məbədi

Erechteyon





Tutanxamonus sərdabəsi

Maska

və zadəganların fiqurları həcmliyinin iriliyi ilə qalanlarından fərqlənirdi, yəni bu yolla hökmdarın böyüklüyü və əzəməti nəzərə çatdırılırdı.

İnsan fiqurunun bədəni öndən (fas vəziyyəti), ayaqları və başı isə profildən təsvir olunurdu. Həmçinin sıfət yandan, göz isə fas vəziyyətdə çəkilirdi.


Orta Səltənət dövründə (e.ə. 2050 - 1750) Misir xalqının dünyagörüşündə, ədəbiyyat və incəsənətində dünyəvilik və realizm üstünlük təşkil edir. Xalqın firona və dinə olan inamı sarsılır, böyük xalq üsyانları baş verir.

Təsvirlərdə həyat və möisət səhnələrinə daha çox müraciət edilir. Hətta firon və zadəganlar əvvəlki kimi nəhəng şəkillə deyil, adı insanlar kimi təsvir olunurlar. Bu zaman firon-

ların ehramlarının möhkəmliyi əvvəlki aktuallığını itirir, məbəd tikintisinə daha böyük fikir verilir, sırası-tunları və giriş qapısı olan portiklərdən geniş istifadə olunur; məsələn, Bəni-Həsən məbədi və

Deyr əl-Bəhridə firon I Mentuhotepin məbədi (e.ə. XXI əsr). Misir tarixində Yeni Səltənət dövrü adlanan e.ə. 1580 - 1070-ci illərdə ölkə öz üçüncü yüksəliş mərhələsini keçirir. Ölkənin yeni paytaxtı Fiv şəhərində Karnak və Luksor məbədləri tikilir. Onların tikintisi uzun illər ərzində başa gəlmişdir. Bu isə bədii tərtibat üçün geniş meydan vermişdir. Bir çox firon və zadəganların həyat və möisətinə aid səhnələrin həmin məbədlərdəki çoxsaylı təsvirini məhz bununla izah etmək olar. Qazıntılar zamanı Karnak məbədinin təkcə bir otağında yüzlərlə

Qızıl sarkofaq



e.ə. 438-ci ildə müdrikkilik ilahəsi və şəhərin himayəçisi Afinannın şərəfinə inşa edilmişdi. Onu iki yunan memarı – İktin və Kallikrat tikmişdir. Məbədi bəzəyən heykəlləri isə dahi Fidiy şagirdləri ilə yaratmışdır. Parfenonun şərq və qərb frontonlarındakı barelyeflərdə Afinanın baş allahı Zevsin kəlləsindən


doğulması, qərb frontonunda isə Afinanın dəniz allahı Poseydon ilə şəhər uğrunda mübahisəsi təsvir olunub.

Monumental heykəltəraşlıqda ən yüksək zirvələrə çatmış Fidiy Olimpiyadakı Zevs məbədinin içərisində Zevsin heykəlini və Afi-

nadakı Parfenonda Afinanın nəhəng heykəllərini xriselafantin texnikası ilə – yəni qızıl (geyim və silah) və fil sümüyündən (bədən hissələri) hazırlanmış nazik lövhələrdən düzəltmişdir. Afina Parfenos (Pakizə Afina) heykəldən əlavə, Fidiy Akropol üçün büründən Afina Promaxos, yəni cəngavər Afina heykəlini yaradmışdır.

Fidiyin müsəri heykəltəraş Mironun “Lövhətullanıyan”, “Afina və Marsiy” əsərlərində insan bədənin dinamik və mürəkkəb vəziyyəti, kəskin hərəkətləri başlıca yer tutur. Həmin dövrdə yaşayıb yaradan heykəltəraş Polikletin məşhur “Dorifor” (“Nizə gəzdiren”) və “Yaralı Amazonka” heykəlləri ideal formalar vasitəsilə zahiri sakitlikdə daxili gərginliyi verməyin on parlaq nümunələridir. Klassik dövrün son mərhələsində (e.ə. IV əsr) yüksək ənənələr yeni tarixi şəraitə uyğun dəyişir. Perikldən sonra baş vermiş böhran nəticəsində yunan polisləri (şəhər-dövlətləri) qüvvətli Makedoniya təbe olurlar. Ayrı-ayrı sənət-

karlar Makedoniya hökmardarlarını tərənnüm edən sənət əsərləri yaradırlar. Memarlıqda əsas qanunlar və order sistemi saxlanılsa da, tikililərin təyinatı dəyişir: məqbərələr, stadionlar, teatrlar daha çox



inşa edilir. Qədim dünyanın möcüzələrindən sayılan Halikarnas mavzoley (məqbərəsi), Epidavr teatri, Lisikratın abidəsi və s. o dövrün tipik sənət nümunələrindəndir.

E.ə. IV əsrə heykəltəraşlıqda iki cərəyan paralel inkişaf edirdi: realist təsvir ənənəsi və zahiri gözəlliliklərə daha çox meyl göstərərək dövrün ziddiyətlərindən uzaqlaşan yeni üslub.

Leoxarin “Belveder Apollonu” əsəri sənətdə bu istiqamətin on parlaq nümunələrindəndir.

Heykəltəraşlardan Skopas, Praksitel və Lisipp realist təsvir ənənəsinə üstünlük verirdilər. Skopasin əsərlərində kəskin hərəkət və emosional ifadə qüvvəsi on plana çəkilirdi. O, “Menada” adlı məşhur heykəlində rəqs edən qadının coşqun hərəkətini ustalıqla təsvir etməyə nail olmuşdur. Praksitelin heykəlləri daha incə və “xəsis” strixlərlə fərqlənir. Onun Knid adasının sakinlərinin sıfarişi ilə yaratdığı Afrodi-

Zevsin heykeli



ta heykəlində ilahə Yunanistanda ilk dəfə olaraq gözəl çılpaq qadın şəklində təsvir olunmuşdur.

Makedoniyalı İsgəndərin saray rəssamı olan Lisipp hökmədarın portretlərini yaratmışdır. Onlar ümumiləşdirilmiş ideal surət xarakteri daşısalar da, bunlarda İsgəndərin şəxsiyyəti və əsas cizgilərini də görmək mümkündür.

Makedoniyalı İsgəndərin imperiyası dağlıqlardan sonra ellinizm dövrünün (e.ə. IV əsrin axırı - I əsr) bir sıra dövlətləri yaranır. Bu dövrün incəsənəti üçün yunan ənənələri ilə Şərqi mədəniyyəti ənənələrinin birbirinə qarışması səciyyəvi-


dir və bu isə zamanın böyük şəhərləri İsgəndəriyyə, Antioxiya, Perqam, Rodos, Sirakuz ilə əla-

qədardır.

Ellinizm heykəltəraşlığının ən gözəl və bəlkə də ən məşhur nümunələrindən biri Samofrakiya adasındaki Nike (Qələbə ilahəsi) heykəlidir. Burada küləyə müqavimət göstərək irəliləyən əzəmətli qadın surəti təsvir olunmuşdur. Bu zaman həmçinin


kürün, Demosfenin heykəlləri buna parlaq misal ola bilərlər.

Bu dövrdə çox fikurlu monumental heykəltəraşlıq da geniş yayılmışdı. Buna e.ə. III əsr də yaşamış Epikuronun "Öz arvadını öldürən qall" əsərini misal çəkmək olar. Perqan şəhərindəki Zevs mehrabının relyefləri "Allahların nəhənglərlə döyüşü" nü təsvir edir.




Laokoon

Lövhətullayan



Milos Venerası



Haşiyə formasında binanın bünövrəsini əhatə edən bu qabartmaların uzunluğu

130 m, hündürlüyü isə 2 m-dən artıqdır.


Planetimizin yeddi möcüzəsindən biri sayılan Güneş allahı Heliosun 30 m-lik bürcünc heykəli də məhz Ellinizm dövründə qədim dünyanın ən inkişaf etmiş mədə-

niyyət mərkəzlərindən biri olan Rodos adasında təkəlmüşdür. Ona "Rodos nəhəngi" deyilir. Əfsanəvi əhvalatları təsvir edən məşhur "Laokoon və onun oğulları" da Rodosda yaradılmışdır. Troya müharibəsinin bir epizodunu eks etdirən bu heykəl üç sənətkar: Aqesandr, Polidor və Afinodor tərəfindən düzəldilmişdir və hazırda Vatikanda saxlanılır.

Ellinizm dövrünün memarlığı və incəsənəti Qədim Roma incəsənətinə, habelə orta əsrlərdən başlayaraq, Avropa intibahına və daha sonra yeni dövr Qərbi Avropa incəsənətinə əsaslı surətdə təsir göstərmişdir.

QƏDİM ROMA İNCƏSƏNƏTİ

Roma incəsənəti qədim dövrün mədəniyyət tarixində sonuncu və tamamlayıcı mərhələ sayılır. Roma incəsənətində səmərəlilik və yiğcamlıq əsas tələblərdən olduğuna görə memarlıqda mühəndis axtarışları və texniki kəşflər mühüm yer tutur. Terma (hamam), tağlı körpülər, nəhəng su kəmərləri (akveduk), su anbarları (sistern) və başqa tikililər Qədim Roma memarlığının ən tipik nümunələridir. Imperiya dövründə (e.ə. I əsrin axırı - bizim eranın II əsri) incəsənət özünün ən yüksək inkişaf mərhələsinə çatır ki, bu da imperator Oktavian Avqustun hökmranlıq dövrüne təsadüf edir. Avqustun qələbə ilə nəticələnən yürüşlərinə həsr olunmuş "Sühl



Makedoniyalı
İsgəndər



Kolizey


mehrabi" məhz bu zaman inşa olunmuş və gözəl heykəllərlə bəzədilmişdir.

Arxeoloji qazıntılar zamanı eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi neticəsində tamamilə batmış Pompea şəhərinin məbədləri, teatrları və başqa tikintilər aşkar edilmişdir. Bu tikililərin və eləcə də yaşayış binalarının divar rəsmləri və bəzəkləri o dövrün heykəltəraşlığının, boyakarlığının və tətbiqi sənət növlərinin yüksək səviyyəsindən xəbər verir.

Roma memarlığının ən məşhur abidələri Flavilər sülaləsinin hökmranlığı illərində (I - II əsrlər) tikilmişdir. Eramızın 80-ci illərində tikilmiş "Kolizey", bir il sonra isə Tit şərəfinə qoyulmuş zəfər tağı, imperator Trayanın dövründə inşa olunmuş Forum və Trayanın zəfər sü-

Oktavian Avqust





Kapitoli yalquzağı

tunu indiyə kimi də tamaşa edən hər bir kəsə böyük təsir göstərir. Ellips şəklində tikilmiş Kolizey müxtəlif tamaşalar, qladiator döyüsləri və vəhşi heyvanlarla mübarizə üçün nəzərdə tutulmuşdu və 50 min adam tuturdu.

İmperator Trayanın zəfər sütununu hündürlüyü 27 m və uzunluğu isə 200 m olan relyeflər bəzəyir. Bu

Trayan sütunu



relyeflərdə Trayanın keçirdiyi müharibələrdən müxtəlif səhnələr öz əksini tapmışdır; sütunun zirvəsini isə Trayanın tunc heykəli tamamlayırmış. Flavilər zamanında heykəltəraşlıq sənəti də geniş inkişaf etmişdi, lakin Roma sənətkarları əllinəməz heykəllərinə xas ideallaşdırma əvəzinə konkret şəxslərin dəqiq portretlərini yaradırdılar.


İmperator Adridanın hakimiyyəti dövründə (117 - 138) Romada məşhur "Panteon" binası tikilir. Pantheon dəyişimi planda inşa edilmişdi və 43,5 m diametri olan böyük günbəzi vardır. İçəri tərəfdən onun divarları rəngarəng mərmərlə bəzədilmişdir.

II - III əsrlərdə Roma mədəniyyəti tədricən imperiyaın əyalətlərinə də təsir göstərir. Qərbi Avropana Roma və


qall xalqlarının bədii ənənələri bir-birinə qaynayıb-qarışır və nəticədə "qall-roman" üslubu meydana gəlir. Suriyada Palmira və Baalbek şəhərlərindəki memarlıq və heykəltəraşlıq abidələri Şərqi mədəniyyəti ilə qarışır. Mi-

sirdə isə portret sənəti geniş inkişaf edir və "fayum portreti" adlanan ağac lövhələr üzərində mum rənglərlə işləmək üslubu yaranır.

Roma imperiyası dağıldıqdan sonra bir tərəfdən "barbar" adlanan vəhşi qəbilələr, digər tərəfdən isə xristian kilsəsi xadimlərini əsrlər boyu yaranmış antik sənət nümunələrini möhv edirlər. Yalnız intibah dövründə qədim yunan və Roma incəsənətinə yenidən böyük maraq oyanır.



Pompeadan freska




ŞƏRQ XALQLARININ İNCƏSƏNƏTİ

ƏRƏB XALQLARININ İNCƏSƏNƏTİ

VI əsrin axırlarında Ərəbistan yarımadasında yaşayış qəbilələr arasında feodal münasibətləri inkişaf etməyə başlayır. VII əsrin əvvəllərində bu qəbilələr çoxallahlılıqla qarşı mübarizə aparan islam diniñ bayraqı altında birləşərək vahid dövlət əmələ gətirirlər. Yeni təşkil edilmiş Ərəb xilafətinin sərhədi Hind okeanından başlayıb Atlantik okeanına qədər uzanırdı. Təbiidir ki, fəth etdikləri bu ərazi-lərdə ərəblər islam mədəniyyəti, islam estetikasını da yaradırdılar. Bu yeni mədəniyyətin yerli xalqlar mədəniyyətləri ilə sintezi parlaq sənət abidələrinin yaranmasına səbəb olurdu.

Bəli, bu zaman canlı təsvirlərin sayı məhdudlaşır, əvəzində isə incəsənətdə həndəsi və nəbatı ornamentlər, mürekkeb naxış kompozisiyaları geniş yayılıb sürətlə inkişaf etməyə başlayır.

Ərəb xilafetinə daxil olan xalqların hamisinin sənəti üçün ümumi bir mühüm cəhət var, o da dindir;




Misir. Əl-Əzhar məscidi

daha doğrusu, islam dünyagörüsü, islam estetikasıdır. Lakin bir estetikanın, bir vahid sistemin təsir dairəsində yaranmalarına baxmayaraq, məsələn, İraq sənətini Misir sənətindən, ispan islam mədəniyyətini isə onların hər ikisindən asanlıqla ayırmalı olur.

İslam memarlığında dini təyinatlı tikililər: yəni məscidlər və mədrəsələr, xanəgahlar və s. əsas yer

Misir. Məhəmməd-Əli məscidi





Misir. Əl-Müəyyad məscidi

tuturdu. Bunlardan savayı, əlbəttə, saraylar, karavansaralar, türbələr və yaşayış binaları kimi mülki memarlıq obyektləri də tikildi.

VIII əsrin axırlarında əl-Quds (Yeruşəlim) şəhərində “Qübbətün səhra” adlanan yerdə ilk dəfə olaraq Ömərin şərəfinə məscid tikilir. O, 8 künclü bina nadan ibarətdir, üstü isə günbəzlə örtülmüşdür.

VIII əsrə Misirin yeni paytaxtı Qahiredə memarlıq sənəti yüksək dərəcədə inkişaf edir. Əmiri ibn İlyas və ibn Tulun məscidləri öz möhtəşəmliyi və gözəlliyi ilə o dövrün tikililəri içinde xüsusilə seçilirlər. Bunlarda da memar günbəzli məscid formasına müraciət etmişdir. Məscidlərin daxilində oyma üsulu ilə gözəl nəbatı ornamentlər çəkildiyinə görə onlar ərəb memarlığının ən gözəl abidələrindən sayıla bilər.

Onuncu əsrde Ərəb xilafeti iki yero bölünür. Bütün Yaxın Şərqi ölkələrini əhatə edən ərazilərə Fatemi-


lər nəslindən olan sülalə (909 - 1171) hökmranlıq edir. Paytaxtı Bağdad şəhərində olduğuna görə ona Bağdad xilafəti deyilir. Qahirədəki əl-Əzhər məscidi (970 - 972) bu dövrə təsadüf edir. XI əsrin axırına kimi Məkkə, Mədinə, Kufə, Bəsrə və Bağdadda böyük məscidlər, saraylar və mədrəsələr tikilir. Sonralar isə XI əsrin sonunda selcuq, XII əsrin sonunda isə monqol hülakü yürüşləri nəticəsində Bağdad xilafəti məhv olur və Şərqi-ərəb sənətinin müstəqil dövrü bitir.

İslam aleminin qərbində yerləşən Kordova (İspaniya paytaxtinın adıdır) xilafətinə İspaniya, Tunis, Əlcəzair və Mərakeş daxil idilər. X əsrə İspaniya nəinki iqtisadiyyat sahəsində, eləcə də mədəniyyət sahəsində qabaqcıl ölkələr sırasına çıxmışdı. Avropanın ən böyük mədəni mərkəzlərindən biri olan Kordova şəhərinə bir çox ölkələrdən, o cümlədən də Fransa, Almaniya, İtaliya və İngiltərədən gəncələr təhsil almağa gəlirdilər. Kordova Universiteti və onun kitabxanası öz zənginliyi ilə bütün dünyada məşhur idi.

Ərəb İspaniyasında elmin və mədəniyyətin bütün sahələri, o cümlədən poeziya, musiqi, bədii sənətkarlıq və memarlıq yüksək səviyyədə inkişaf etmişdi. Kordova, Sevilya, Qranada və başqa şəhərlərdə minlərlə gözəl və əzəmetli məscid, kitabxana, mədrəsə, karavansara, hamam və s. ictimai tikili-

Ərəb miniatürü





Ərəb miniatürü

lər var idi. Ən məşhur abidələrindən biri Kordova məscidi idi ki, forma və üslub baxımından o, ərəb-Qərb memarlığının səciyyəvi cəhətlərindən bəhrələnmişdi. Belə ki, sütunlararası tağlar və günbəzlər ənənəvi nal və ulduz formasındadır. Kordova məscidində 800-dən artıq sütündən istifadə olunmuşdur. Pireney yarımadasının cənubunda yerləşən Qranada şəhərindəki saysız-hesabsız məscid, saray və başqa möhtəşəm tikililərin içərisində ən gözəli məşhur əl-Həmrə (ərəb dilində qırmızı deməkdir) sarayıdır. Əl-Həmrə bir-biri ilə əlaqədar olan irili-xirdalı saray binaları, məscid, hamam, hərəmxana və həyətlərdən ibarət böyük bir memarlıq kompleksidir. Zərif mərmər sütunlar saraya xüsusi gözəllik verir.

Tək-tək, iki-iki, üç-üç və hətta bəzən dörd-dörd sıralanmış zərif mərmər sütunlar aypara şəkilli bəzəklə tağlarla örtülmüşdür. Bu sütunların düzülüş


ritmi də son dərəcə orijinaldır. Sarayın "Şirlər həyəti" onun gözəlliyyini daha da artırır. Həyətin mərkəzindəki fəvvarənin piyaləsini saxlayan 12 şir heykəli ərəb heykəltəraşlığının ən gözəl nümunələrindən biridir.

Ərəb təsviri sənətində xəttatlıqla əlaqədar olaraq miniatür boyakarlığı da yüksək dərəcədə inkişaf etmişdi. Yazılı mənbələrin verdiyi məlumatə görə, hələ VIII - IX əsrlərdə Şərqi-ərəb aləminde sarayların divarları portretlərlə, ov və döyüş səhnələri ilə bəzədildi. Lakin dövrümüzə qədər qalmış ilk ərəb miniatürü nümunələri yalnız XI əsrin axırlarına təsadüf edir. Bağdadda və Mosulda (İraqın şimalı) yerləşən kitabxanaları əsasən "Kəlilə və Dimnə", əl-Həririnin "Məqamlar" hekayətlərinə və müxtəlif elmi əsərlərə, o cümlədən Dioskoridin "Farmakologiya"sına çəkilmiş illüstrasiyalar bəzəyir.

Yuxarıda adı çəkilən miniatürler içərisində "Məqamlar" a aid rəsmlər xüsusi yer tutur. Məşhur ərəb rəssamı əl-Vasitinin bu əsərə çəkdiyi miniatürlerin ən müsbət cəhəti dövrün müxtəlif təbəqələrinə həsr olunmuş çoxlu təsvirlərin olmasıdır. Buradakı küçə və bazarlar, bərbərxana və hamamlar, saray və məscidlər həyatiliyi ilə diqqəti cəlb edir.

Ərəb ölkələrinin incəsənəti və elmi nailiyyətləri, sözsüz ki, bütün müsəlman şərqiinin mədəniyyətində, o cümlədən Türkiyə, İran və hətta Hindistan təsviri sənətində dərin iz buraxmış, bir çox xalq-

Ərəb miniatürü





ların mədəni inkişafında həllədici rol oynamışdır. Ərəb mədəniyyəti elminin təsiri təkcə Şərqi aləmində yox, eləcə də Qərbi Avropada da görünür. Avropa muzeylərində saxlanan Qərb krallarının geyimlərində və saray avadanlığının bəzəyində ərəb ornamentlərinə rast gəlmək olar.

İRAN İNCƏSƏNƏTİ

İran xalqı çox qədim və zəngin bir mədəniyyət tarixinə malikdir. İran ərazisində tapılmış ən qədim sənət nümunələri bizim eradan əvvəl 3-cü minilli-

İsfahanda Cümə məscidi




Təxt-i Cəmşid

yə aiddir. Qayalarda yonulmuş müxtəlif heykəllər, rəsmlər bu ərazidə yaşayan xalqların uzaq keçmiş haqqında çox şey deyir.

Əhəmənilər dövrü (e.ə. VI - IV əsrlər) Qədim İran mədəniyyətinin olduqca maraqlı və zəngin bir mərhələsi hesab olunur. Bu günə kimi qalmış şəhər qalıqları, müxtəlif saray və məzarlar Əhəmənilər dövründə İranda böyük bir mədəniyyət olduğunu əyani şəkildə isbat edir. Xüsusilə yunanların Persepol (Fars şəhəri - yun.) adlandırdıqları paytaxt şəhəri Təxt-i Cəmşiddəki arxeoloji qazıntılar zamanı tapılmış incəsənət nümunələri yüksək sənətkarlığı ilə insanı heyran edir. Makedoniyalı İsgəndərin həmin şəhəri alması və onun yandırılması İran tarixinin ən faciəvi epizodlarından biridir. Tarixdən bəlli dir ki, o, şəhərin saysız-hesabsız sərvətlərini üç min dəvə və on min atla daşıtdırıb aparmışdır. Qisas məqsədilə gəlmış Makedoniyalı İsgəndər bu nəhəng şəhəri tamamilə dağıdıb xarabazara çevirmişdir (e.ə. IV əsr).

İran incəsənətinin sonrakı yeni yüksəlişi Sasani süلالəsinin hökmranlığı dövrü ilə bağlıdır (226 - 636). Sasani mərhələsində yaradılmış memarlıq abidələri, qaya heykəlləri, müxtəlif tətbiqi sənət nümunələri, xüsusilə qızıl, gümüş və bürüncdən düzəldilmiş bəzəkli qab-qacaq İran incəsənətində mühüm yer tutur.


Firuzabad (III əsr) və Mədain (VI əsr) şəhərlərində tikilmiş saraylar Sasani memarlığı haqqında çox maraqlı məlumat verir. Bu nəhəng tikililərin İran memarlığının sonrakı inkişafına böyük təsiri ol-



Təxt-i Cəmşid xarabalıqları

muşdur. Günbəz, böyük giriş tağı və s. kimi elementlər sonralar İran memarlığının əsas forma və üslub səciyyəsinə çevrilir və getdikcə təkmilləşdirilib inkişaf etdirilir.

İsfahan. XVII əsr



Bu dövrün heykəltəraşlığında monumentallığa üstünlük verilmişdir. "Nəqş-i Rüstəm" (III - IV əsr) və Tağ-i Bustan kimi (V əsr) rəlyef və heykəllərin ümumiləşdirilmiş kompozisiyalarındaki həyatlılıq, dinamika və qəhrəmanlıq ruhu insanı heyran edir.

VII və VIII əsrlərdə İranda islamın sürtənlə yayılması ilə bağlı memarlıq sənətində dərin dəyişikliklər müşahidə olunur. Bu zaman memarlıqda əsas tikili tipləri məscid və mədrəsə olur. İranda əsasən iki tip məscid binaları melundur. Birinci tip dini abidələr İrana ərəblər tərəfindən gətirilmişdir. Bunlar Suriya, Misir və İraqda tikilən məscidləri xatırladır. Bina tikilərkən sütunlu taqlarla əhatə edilmiş dördkünc həyətə və ona birləşən mehrablı kiçik otağa daha çox fikir verilirdi. Bu tipli məscidlərdən XIII əsrin axırlarında Rey şəhərində tikilmiş Mehdi məscidini, Damgandakı Tarikxanə və Nayinə məscidlərini göstərmək olar.

Ikinci tip dini abidələr isə Sasani dövrünün yerli ənənələri ilə bağlı idi. Bu növ abidələr əsasən 4 və ya 8 guşə təşkil edən sütunsuz divar və onun üstünü örtən böyük günbəzdən ibarət olur. Bu üsulla tikilmiş məscidlər əsasən Qəzvində və İsfahanda yayılmışdı.

XII əsrden etibarən bədii sənət növlərinin inkişafi daha da canlanır. Bədii tikmələr, parça məmulatı, qızıl və gümüş qablar, xüsusi Rey və Kaşan saxsı qabları dünya bazarlarında böyük şöhrət qazanır.

XIV - XV əsrlərdə İranda əsasən memarlıq sahəsində ciddi nailiyyətlər əldə edilir. Bu dövrə aid memarlıq abidelerindən Məşhəd şəhərindəki Əmir Teymurun oğlu və varisi Soltan Şahruhun arvadı Gövhər-Şadın şərəfinə tikilmiş məscid xüsusiilə diqqətəlayiqdir. O, 1417-ci ildə memar Qəvaməddin Şirazi tərefindən yaradılmışdır.


İran miniatür sənəti bütün dünyada şöhrət tapmışdır. Bu ölkədə miniatür sənətin ilk nümunələri XIII əsrə təsadüf edir və Şiraz məktəbinə aiddir. XIV əsrədə Şiraz məktəbinin ustaları İncu və Müzəffəri sülalələrinin hökmdarları üçün nəfis şəkildə tərtib olunmuş bir neçə əlyazması hazırlamışlar.

XV əsrədə Teymurların paytaxtı Heratda təşkil olunmuş şah kitabxanasının əsasını Şahruhun oğlu Baysonqur-Mirzənin Təbrizdən sürgün etdiyi məşhur Təbriz ustaları qoymuşlar. Baş kitabdar vəzifəsinə də məhz təbrizli Cəfər Təbrizi təyin edilmişdi. İran miniatür sənətinin şah əsərləri hesab olunan Baysonqurun "Şahnamə"sinin (1430) və "Kəlilə və Dimnə"nin (1429) miniatürlərini də məhz onlar yaratmışlardır.

XV əsrin II yarısında axırıncı Teymuri hökmdarı Soltan Hüseyn Bayqara və onun veziri görkəmli şair və siyasi xadim Əlişir Nəvainin dövründə Herat məktəbinin başında məşhur ustad Kəmaləddin Bəhzad durdurdu.

Onun ən gözəl əsərlərindən Şərafəddin Əli Yəzдинin "Zəfərnəmə"sinə (1490-cı illər), Sədinin "Bus-tan"ına (1487 - 1988) və Nizamınin "Xəmsə"-sinə (XV əsrin sonu) çəkdiyi miniatürlərin adını xüsusi qeyd etmək lazımdır. XVI əsrədə İranın tanınmış minia-

Qəzvin. XVI əsr



Herat. XV əsr

tür məktəbləri Şiraz və Qəzvin orta əsr incəsənətinin ən yüksək zirvəsi olan Azərbaycanın Təbriz miniatür məktəbi və onun başçısı Soltan Məhəmmədin yaradıcılığının dərin təsiri altında işləmişlər. XVII əsrədə ölkənin paytaxtı İsfahan şəhərinə kökü-rüldükdən sonra, Şah Abbas dövründə yeni bir üslub, İsfahan üslubu yaranır. Bu yeni üslubun nümayəndələri kitab illüstre etmir, sərbəst vərəqlərdə lirik səhnələr yaradırlar. Bu üslubun ən görkəmli ustası Rzayı-Abbası idi.


İran xalçasının şöhrəti bütün dünyaya yayılmışdı. Ölkədə hələ qədim zamanlardan gözəl xalçalar toxunardı. Bununla belə, xalçaçılıq sənətinin ən yüksək inkişaf zirvəsi XVI əsrə aiddir. İran xalçaları öz rəngarəngliyi, gözəl naxışları və müxtəlif süjetləri ilə fərqlənir. Onların toxunmasında yun və ipəklə

bərabər, qızıl və gümüş saplardan istifadə edilirdi. XVIII əsrden etibarən İran siyasi və iqtisadi cəhət-dən zəifləməyə başlayır ki, bu da mədəniyyətin inkişafdan qalmasına, hətta geriləməsinə səbəb olur. Bu tənəzzül indiyə kimi davam edir.

TÜRKİYƏ İNCƏSƏNƏTİ

Türkiyə incəsənəti iki əsas mərhələyə bölünür: Səlcuq dövrü (XI - XIII əsrin ortaları) və Osmanlı türklərinin dövlət yaratdığı dövr (XIV əsrin əvvəli - XX əsrin əvvəline kimi). XI əsrə Səlcuq türkləri nəhəng bir dövlət yaradırlar. Bu dövlətin paytaxtı Konya şəhəri olduğuna görə onu Konya Səltənəti adlandırırlar (1077 - 1307). Səlcuq dövrü incəsənətinin çiçəklənmə dövrünə gəlincə isə bu, Soltanəlli Key-Qubadin (1219 - 1236) hökmənliliyi ilərinə təsadüf edir. O zaman Türkiyədə çoxlu yaşayış məskənləri, o cümlədən Alayə və Qubadiyə şəhərləri salınmış, memarlıq baxımından maraqlı məscidlər və karvansaralar tikilmişdir. 1251-ci ildə

Topqapı hərəmhanası



Konyada inşa edilmiş İncə-Minələli məscid o dövrün ən maraqlı abidələrindəndir. Bu məscidin əsas giriş qapısı gözəl oyma naxışlar və yazılarla bəzədilmişdir. Osmanlı türklərinin XIV əsrin əvvəllerində yaranmış səltənəti İstanbulu (1453) paytaxt elan etdikdən son-

ra qısa müddət ərzində bütün sahələrdə sürətlə inkişaf edir. Ölkənin siyasi və iqtisadi qüdrəti memarlıq sənətinin çiçəklənməsinə də güclü tekan verir. Və nəhayət, Soltan Süleyman Qanuninin dövründə (1520 - 1566) türk memarlığı ən yüksək

zirvəsinə çatır. Türk tipli məscidlər və başqa mülki məmarlıq nümunələri məhz bu dövr-də yaranır. İstanbul gözəl binalarla bəzənməsinə görə dahi memar Xoca-i Sinana (1489 - 1573) minnətdar olmalıdır. O,

Soltan Süleyman Qanuninin saray memarı olduğu görə, böyük imkanları var idi və bu imkanlardan istifadə de edirdi. Belə ki, o, ölkədə 300-dən artıq tikili, o cümlədən 80-ə qədər məscid yarattmışdı. Xoca-i Sinanın şah əsərlərindən İstanbulda Süleymaniyyə və Şahzadə məscidlərini, Ədirnədə isə Səlimiyyə məscidini göstərmək olar. Süleymaniyyə məscidi (1550 - 1556) yüksək bir

Soltan Əhməd məscidi




təpənin üstündə tikilmişdir və odur ki, bütün şəhərin fövqündə yüksəlir. Dörd inçə minarə ilə əhatə olunmuş bu gözəl tikilinin günbəzi 71 metrdir, yeni məşhur Aya-Sofyanın günbəzindən də 6 m hündürdür. Günbəzin diametri isə 31 metrə qədərdir. Bu məscid nəinki türk, hətta dünya mədəniyyətinin nadir incilərindən hesab olunur. Sinanın Səlimiyə məscidi isə (1567 - 1574) ağ və rəngarəng mərmər bəzəkləri ilə tamşaçını valeh edir.

Memar Sinanın üslubunu onun davamçısı Mehmet

Ağa inkişaf etdirirək 1609 - 1616-ci illərdə keçmiş Bizans imperatorunun sarayının yerində İstanbulun ən böyük məscidini Sultan Əhməd (yaxud Əhmədiyyə) məscidini yaradır.

Bu dövrədə İstanbulda həmçinin sultanların iqamətgahı Topkapı saray kompleksi, Çinili köşk və başqa yaşayış binaları inşa olunur. Onların bəzədilməsinin də türk sənətkarları naxışlı kaşı, çini, mərmər, mo-

Çömçəvari brilyant



zaika, şəbəkə və s.-dən məharətlə istifadə etmişlər. Türk tətbiqi sənətində zərgərlik məmələti, çini, saxsı qablar və xüsusən parça və xalça istehsalı da mühüm yer tutardı. Türk sənətcilərin əlleri ilə yaradılmış bütün bu mallar Aralıq dənizi sahilində-




Mehmet Fatihin portreti

ki ölkələrə, eləcə də Qərbi Avropa ölkələrinə ixrac olundu. Saxsı məmələti istehsalında İznik şəhəri böyük şöhrət qazanmışdı. İznik qabları qırmızı, mavi, ağ rənglərde olub lalə, qərəfil və sünbülü xatırladan çiçəkli naxışlarla bəzədilirdi. Türk tətbiqi sənətində əsas yeri parça və xalça istehsalı tutardı. Avropa kralları və zadəganlarının və həmçinin yüksək rütbəli kilsə xadimlərinin bayram günlərində geydikləri ən qəşəng paltarlar Bursa şəhərində istehsal olunmuş parçalardan tikilirdi.

XVI - XVII əsrlərdəki xalçaçılıq mərkəzləri arasında Uşgak və Kula böyük şöhrət qazanmışdı. Bu yerlərdə toxunan xalçalar orijinallığı, rəngarəngliyi və nəfis naxışları ilə seçilirdi. Bu zaman Türkiyədə kitab tərtibati ilə əlaqədar olaraq xəttatlıq və miniatür sənəti də inkişaf etmişdi.

Türkiyədə işləyən azərbaycanlı rəssamlar: Mir Ağa, Şeyx Kamal, Vəlican və başqları türk minia-

Çay dəsti





Dəbilqə



Xəncər

tür sənətinin gələcək inkişafına böyük təsir göstərmişlər. Bu işdə Şahqulu və Vəlicanın xidmətləri xüsusilə böyükdür.

XVI əsrin birinci yarısında adı dillərdə gəzən Təbriz miniatürçüsü Şahqulu İstanbulda işləmiş və Sultan Süleyman Qanuni onu 29 saray rəssaminin başçısı təyin etmişdi.

HİNDİSTAN İNCƏSƏNƏTİ

Müxtəlif elm sahələrinin, ədəbiyyat və incəsənətin inkişaf seviyyəsinə görə Hindistan ən qədim zamanlardan dünya mədəniyyətində mühüm yer tutur. Arxeoloji qazıntılar göstermişdir ki, hələ bizim eradan əvvəl 3-cü minillikdə Hindistanda yüksək mədəniyyət olmuşdur. Bunu əzəmətli şəhərlərin qalıqları, incəsənət əsərləri və qədim Mohenodaro və Harappa şəhərlərində aşkar olunmuş çoxsaylı yazı nümunələri də sübut edir.

E.ə. III əsrə buddizm dövlətin rəsmi dini elan olunur və Aşoka (273 - 232) dövründə dini tikililərin inşası yüksək dərəcədə inkişaf edir. O zamanlar dini təyinatlı abidələr: stupa – müqəddəs əşyalar saxlanılan binalar, stambxa – xatırə sütunları və çaytya – qaya məbədlər geniş yayılır. Belə memarlıq nümunələrindən Heydərabad yaxınlığında Acanta adlanan yerdə qayalarda qazılmış mağaralar xüsusilə diqqəti cəlb edir. İndiyə qədər çay sahili bo-

yunca sıldırım qayalar arasında aşkar edilmiş 29 mağara qalmaqdadır. Hindistanın çoxsaylı (mindən artıq) mağara-məbədləri arasında bədii tərtibatına, xüsəsnən divar rəsm-lərinə görə Acanṭa abidələri birinci yer tutur. Burada nisbətən az rənglərdən –

ağ, yaşıl, göy, qırmızı və başqalarından istifadə olunmasına baxmayaraq, rəssam rəngləri elə düz-

XVII əsr moğol miniatürü

Hind ehramı



gün seçmiş və yerində işlətmişdir ki, onlar kamil sənət əsəri kimi adamı heyran edir.

Orta əsr hind memarlığının heykəltəraşlıqla əlaqəsi olduqca sıx idi. Belə ki, binaların bir çoxunu nə-həng heykəllərlə bəzəyirdilər (Şiva allahına həsr olunmuş məbədi (Elefanta adası) aşağıdan yuxarıya başdan-başa heykəller bürümüşdür).

VII - VIII əsrlərdən etibarən Hindistanda iki tip məbəd tikilir: şimali və cənubi tipi. Şimalda tikilən məbədlərin hündürlüyü 50 - 60 metrə çatır. Məsələn, Khacuraxo şəhərciyində Kandarya Maxadeva məbədi belə məbədlərdəndir. Cənubda isə məbədlər pilləvari formada tikilirdi; məsələn, Madura məbədi (XI əsr).


XI əsrənən etibarən türk sülalələrinin hökmdarlıq dövrü başlanır. Əvvəlcə Qəznəvilərin yürüşləri, sonralar isə səlcuqların Hindistana gəlişi Dehli səltənətinin yaranması ilə nəticələnir (XIII əsr) və nəhayət, XVI əsrə Əmir Teymurun nəvəsi Zahirəddin Bəbir “Böyük Moğollar” imperiyasının əsasını qoyur. Moğollar dövründə Hindistanın siyasi və iqtisadi vəziyyəti möhkəmlənir, incəsənət yenidən inkişaf edir.

İslam dininin yayılması ilə əlaqədar Hindistanda yeni memarlıq abidəleri: məscidlər, mədrəsələr, türbələr və s. meydana gəlir.

Moğollar dövründə Hindistanda tikilmiş ən gözəl abidələrdən biri Aqradakı “Tac-Mahal” (1632 - 1650-ci illər) türbəsidir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərdən tikilmiş dörd minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanı valeh edir. Qədim Sənətlərin, demək olar ki, bütün sahələrdən: rəssamlıq, xəttatlıq, şebekə, zərgərlik və s.-dən burada böyük məharətlə istifadə edilmişdir.

Moğollar dövründə təsviri sənət də inkişaf etmiş sahələrdən biri idi.

Moğol şahlarının Dehli və Aqradakı saraylarını bəzəyən Moğol miniatürü əvvəllər İran, Azərbaycan və Orta Asiyadan gəlmış rəssamlar tərəfindən yaradılırdı. Sonralar təsviri sənətin bu janrı yerli rəssamlar tərəfindən davam etdirilib milli miniatür məktəbinə çevirilir. Moğol məktəbinin formallaşmasında Soltan Məhəmməd Təbrizinin yetirməsi Mir



Tac-Mahal

Divardan fragment



İçəri divardan fragment




Seyid Əli çox böyük rol oynamışdır. O, uzun müddət Humayın (1530 - 1566) və Əkbərin (1566 - 1605) rəssamlıq emalatxanalarına başçılıq etmişdir. Mir Seyid Əlidən başqa azərbaycanlı ustalardan Əbdül Səməd və Əbdül Əzziz də Hindistanda yaşayıb yaratmışlar.

Milli təsviri sənət ənənələri üzərində köklənən Racəstan məktəbi istər süjet baxımından (sirf hind rəvayətləri və dini mövzular), istərsə də texnika cəhətdən daha sadədir, xalq sənətinə yaxındır.

ÇİN İNCƏSƏNƏTİ

Çin xalqı dünya mədəniyyəti xəzinəsinə gözəl əsərlər vermiş zəngin və qədim bir incəsənətə malikdir. Qədim Çin mədəniyyətində Xan dövrü (e.ə. 206-ci ildən eramızın 220-ci ilinədək) ən maraqlı dövrlərdən sayılır. Bu zaman xırda xanlıqlar birləşərək va-

Çin paqodası (məbədi)




hid dövlət yaradırlar. Çində həmin vaxt kağız meydana gəlir və boyakarlıq sənəti inkişaf etməyə başlayır.

IV - V əsrlərdə ipək və kağız üzərində boyakarlıq sənəti inkişaf edib yüksək səviyyəyə çatır. O dövrün təsviri sənət nümunələrində daha çox mühərabə, ov və məsiş səhnələri əks edilir. IV əsr Çin rəssamı Qu-Kay-Çji ipək üzərində gözəl əsərlər yaradır.

Tan dövründə (618 - 907-ci illər) feodal cəmiyyəti özünün çox yüksək inkişaf mərhələsinə çatır. Dünyanın bir sıra ölkələrindən cavan sənətkarlar Çinə təhsil almağa gəlirlər. Kitab çapı işi, elm və ədəbiyyatın inkişafı, ilk Çin Elmlər Akademiyasının və Çin teatrının təşkili də bu dövrə aiddir. Həmin dövrə məxsus memarlıq abidələri, parça məmulatı, çini qablar, sümükən və qızıldan hazırlanmış əşyalar indiyə kimi insanları valeh edir.

Boyakarlığın əsas qanunları da Tan dövründə yaranır. Təsvirdə müxtəlif əslublar, dərinlik və ön planla arxa planın ayrılması, işıq və kölgədən istifadə etmək məharəti, dərin fəlsəfi ideyaların ifadəsi sənətkarlığın əsas şörtləri hesab olunur. O dövrün bəzi təsvirləri simvolik məna daşıyaraq ən geniş yayılmış obrazlara çevrilirlər. Məsələn: lotos - pəhləq, təmizlik rəmzi; qamış - düzlük və möhkəmlik rəmzi və s.


Boyakarlıq sənəti hələ bu dövrdən mənzərə ("Şans-şuy", yəni dağ və su), heyvan, quş, güllər və portret janrlarına bölünür. Mənzərə janrı daha çox inkişaf etmiş və bir neçə sənətkar bu janrda dahilik zirvəsinə yüksəlmişdir. Onlardan Van Vey (699 - 759) dövrünün çox istedadlı və hərtərəfli inkişaf etmiş ziyanlılarından olmuşdur. O, xəttatlıq, musiqi və poeziya sahələrində də böyük məharət göstərmişdi. Sun dövründə (960 - 1279) Çinin paytaxtı Kayfin



Buddist məbədi



İpek üzerinde Çin resmi



Çin divar boyakarlığı



İpek üzerinde Çin resmi

Şəhərində İncəsənət Akademiyası təşkil edilir, məşhur “Dəmir paqoda” (1041 - 1048) tikilir. Sun dövrü mənzərələrdə monqol istilası, çoxlu sənətkarların paytaxt şəhərləri tərk etməsi, ictimai həyatdan qaçması lirik və qəmgin əhval-ruhiyyə doğurur. Bunların arasında istedadlı rəssamlardan Qo Sinin “Payız dumani”, Ma Yuanın “Qış gölü üstündə tənha balıqçı” və başqaları olduqca gözəl sənət nümunələridir.

Monqol istilası dövrü bitdikdən sonra Min imperiyası yaranır (1368 - 1644-cü illər) və təsviri sənət dirçəlməyə başlayır.

Ağac üzərində rəngli qravür dünyada ilk dəfə XVI əsrə Çində yaranmışdır.

YAPON İNCƏSƏNƏTİ

Ən qədim dövrlərdə Yapon mədəniyyəti Çin incəsənətinin təsiri altında inkişaf etsə də, XII - XIII əsrlərdən etibarən orijinal simasını tapır.


VII əsrə Buddanın Xoryudzi monastırındaki üç heykəli şərtilik prinsipinə əsaslanaraq yaradılsa da, artıq IX - X əsrlərdən başlayaraq yapon heykəltəraşlığında realizmə meyl xeyli dərəcədə artır. XIV əsrə isə yapon heykəltəraşlığı ən yüksək inkişaf mərhələsini yaşayır. Bu zaman Kamakure dağında Buddanın 14 metrlik bürunc heykəli qoyulur. Yaponiyada rəngkarlıq sənəti də heykəltəraşlıqda

olduğu kimi, buddizm mövzularından bəhralənərək yaranıb. Rəssamlar əsərlərini əsasən məbəd və monastırların divarlarında işləyiblər. VIII əsrden etibarən Yaponiyada divar rəsmləri ilə yanaşı, kağız, parça və pergament üzərində çəkilmiş rəsmlər meydana gəlir. Bu əsərlərdə dini mövzularla bərabər, məişət səhnələri də əksini tapır. Divardan şaquli asilan və Makemono adlanan rulonları Yamato-e məktəbinin ustaları yüksək sənət nümunələri səviyyəsinə qaldırırlar. Bu üslubda yaranmış kitab illüstrasiyaları, məsələn, “Qendzi Monoqatari” romanına çəkilmiş rəsmlər (XII əsrin I yarısı) yapon sənətinin şah əsərlərindən sayılır. Yamato-e məktəbinin müsbət cəhətlərinən biri müasir həyatın geniş mənzərəsini yaratmasıdır.

XIV - XV əsrlərdə mənzərə janrı da-ha çox inkişaf edir və ölkənin gözəlliklərini tərənnüm edən əsərlər yüksək ustalıqla rəsm

İmperator Yoritomo





İpək üzərində yapon rəsmi

olunur. Bu dövrdə aq-qara və özü də yalnız tuşla çəkilən mənzərlər də geniş yayılır. Bu rəsm texnikasına üstünlük verən rəssamlar arasında Sessyu və Kano Masanobu dünya şöhrəti qazanmışlar.

XVII - XVIII əsrlərdə yapon incəsənətində dekorativizmə meyl artır. Rəssamlar əsərlərində dərin fəlsəfi mənaya və əbədi əxlaqi dəyərlərə yox, müxtəlif texniki effektlərə və zahiri gözəlliyə meyl göstərirler. Lakin buna baxmayaraq, o zaman Oqata Korim kimi böyük ustalar da yetişir.

XVII əsrin axırlarında yapon təsviri sənətində Ukiyo-e ("Müsəir") deyilən yeni bir üslub yaranır. Bu üslubda çəkilmiş əsərlərin mövzusu əsasən xalqın aşağı təbəqəsinin həyatından götürülürdü. Ukiyo-e məktəbinin müsbət cəhəti o idi ki, onun nümayəndələri ağac üzərində rəngli qravür sənətinə böyük maraq göstəriridilər. Beləliklə də sonet əsəri xalq arasında geniş yayılırdı. Məsələn, Utamaro və Kokusai kimi məşhur qravür ustaları öz əsərlərini kağız üzərində yaradır, sonra isə onları oyma üsulu ilə ağaca köçürərək istənilən qədər çap edirdilər.

Kokusai (1760 - 1849) yapon xalqının həyat və məişətindən götürdüyü səhnəciklərdə zəmanəsinin salnaməsini yaratmış-

dır. Onun əsərlərində mənzərə janrı böyük yer tutur, xüsusilə "Fudziyama dağının 36 görünüşü" adlı mənzərə seriyası qərinələr keçməsinə baxmayaraq, bu gün də insani valeh edir.

BİZANS İNCƏSƏNƏTİ

Minillik tarixə malik Bizans incəsənəti V - XV əsrləri əhatə edir. V əsrin axırlarında Roma imperiyası iki yerə bölünür və nəticədə iki mədəniyyət mərkəzi yaranır: biri İtaliyada Roma və Ravenna, digəri isə Kiçik Asiyada Konstantinopol şəhəri olur. Bizans incəsənəti əsasən dini mahiyyət daşımışdır. İmperator I Yustinianın dövründə onun uğurlu yürüşlərinə həsr olunmuş mozaikalar yaradılır, mərkəzi meydənlardan birində isə atlı heykəli qoyulur. Möhkəmliyi ilə başqa tikililərdən fərqlənən Müqəddəs Sofiya məbədi də bu zaman ucaldılır. O,

532 - 537-ci illərdə Anfi miy və İsidor adlı memarlar tərəfindən tikilmişdir. Bu nəhəng bina daxildən müxtəlif dini mövzulu mozaikalarla və rəngli mərmərlə bəzədilmişdir. 7000 kv. m sahəsi olan məbədin tağlarının hündürlüyü 56 m, eni isə 32 m-dir.

VI əsrədə çox yayılmış

Aya-Sofya məbədi



sənət növlərindən biri də ikona boyakarlığı idi. Monumental divar rəsmləri ilə yanaşı, kilsənin daxili bəzəyinin əsasını təşkil edən ikonalarda müqəddəslər təsvir edilmişdi. İkona qədim yunan portretlərindən uzaqlaşaraq sim-

məşhur rəssam Feofan Qrek Rusiyaya gedir, orada yaşayıb-yaradır. Bizans sənətkarları Kiyev, Novqorod və Vladimirdə də özlərinə sığınacaq tapırlar. Bu şəhərlərdəki bir sıra kilsələri də məhz Bizans memarları tikmişlər.



Aya-Sofya. Daxili görünüşü

volik və ümumiləşdirilmiş xarakter daşıyır. VIII - IX əsrlərdə daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində müxtəlif ideoloji cərəyanlar əmələ gəlir. Bu cərəyanların biri təsvirin lehini, o birisi isə əleyhinə olur. IX əsrde ikona əleyhdarları bir neçə böyük yürüşlər keçirirlər. Nəticədə bir çox sənət nümunələri tələf olur. Belə aksiyalar bir əsr davam edir.


X - XII əsrlərdə memarlıqda və incəsənətin başqa sahələrində yenidən əhəmiyyətli canlanma başlayır. Bu dövrdə dini memarlıq abidələri ilə yanaşı, saraylar və qəsrlər tikilir. Yerli sənətkarların fil sümündən və habelə daş, şüşə, parça, çini və s. materiallardan hazırladıqları müxtəlif dekorativ sənət nümunələri Bizans imperiyasından çox-çox uzaqlara yayılır.


1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən zəbt edilməsi və talanı incəsənətin inkişafına ağır zərbə vurur. Sonrakı dövrlərdə Bizans sənəti getdikcə zəifləyir. Görkəmli ustalar və rəssamlar ölkəni tərk edib başqa yerlərə gedirlər. Məsələn,

RUS İNCƏSƏNƏTİ

X əsrde Rusiyada xristianlığın yayılması nəticəsində memarlıq və rəssamlıq sənətləri sürətlə inkişaf edir. Bu zaman Kiyev, Novqorod və Smolensk şə-

Qədim rus kilsəsi





Andrey Rublyov. Müqəddəs üçlük


hərlərində yeni forma və məzmunlu dini memarlıq abidələri – kilsələr tikilir.

Ən qədim məbədlərdən biri Kiyev şəhərindəki Sofiya kilsəsidir. 1037-ci ildə inşa edilmiş bu kilsə inди əvvəlki görkəmini, demək olar ki, tamamilə itirmişdir. O, ilkin variantda Bizans üçün tipik sayılan

xaçvari və günbəzli kilsə formasında tikilmişdir. Onun ən böyük əsas günbəzinin 12 kiçik günbəz əhatə edirdi. Daxildə divarları dini məzmunlu rəsmlər və mozaika ilə işlənmişdi.

XIV - XV əsrlərdə Moskva ətrafindakı rus şəhərləri birləşib vahid bir dövlət – Moskva dövləti yaradırlar. Bu zaman Moskvanın ye-

Vasili Blajenni kilsəsi



nidən tikilməsində və şəhərdəki gözəl kilsə və sarayların bəzədilməsində Pskov və Novgorod sənətkarları yaxından iştirak edirlər.


XV əsrin axırlarında Moskva Kremlinin divarları yenidən təmir olunub möhkəmlənir. Kremlin içərisindəki əsas binalar: Uspen kilsəsi, III İvanın qülləsi, Blaqoveşşensk kilsəsi və başqaları da məhz bu zaman tikilmişdir. Bu işlərə çoxlu xarici sənətkarlar dəvət olunurdu. Məsələn, Uspen kilsəsini 1475-ci ildə İtaliya memarı Aristotel Fioravanti tikişdir.


XVI əsrin ortalarında Qızıl meydanda Vasili Blajenni kilsəsi inşa edilir. Novgorod və Moskvadakı binaların gözəl freskalarını Feofan Qrek, Andrey Rublyov, Dionisi və Daniil Çyorni kimi mahir ustalar çəkirələr. Rublyovun (1360 - 1430) Dövlət Tretjakov Qalereyasında saxlanılan "Müqəddəs üçlük" ikonu bədii xüsusiyyətlərinə görə qədim rus incəsənətinin ən kamil nümunələrindən sayılır.

ORTA ƏSR AZƏRBAYCAN İNÇƏSƏNƏTİ


Azərbaycanda eramızdan hələ xeyli əvvəl müxtəlif binalar mövcud olmuşdur. Qəbələ şəhərində inşa edilmiş dəyirmi qala, Qax rayonundakı dördbucaqlı məbəd (hal-hazırda onun qalıqları mövcuddur), Dərbənd qalası və səddi isə artıq V - VIII əsrlərə aiddir.

Mərdəkan qalası





Qız qalası



Marağa. Sərdaba

Orta əsrlərdə Azərbaycanın memarlıq sənəti bir neçə qola – Təbriz, Abşeron – Şirvan, Gəncə və Naxçıvan memarlıq məktəblərinə ayrıılırdı. Bu dövrün əsas memarlıq abidələri türbələr, məscidlər, mədrəsə və saraylar idi. Türbələr adətən dəyirmi və dördkünc bütü formalarında tikilib, üstdən günbəzlə örtülürdü. Bunlardan ən məşhurları Azərbaycan memarı Əcəmi Əbübəkr oğlunun yaratdığı Yusif Küseyir (1162), Mömünə xatin (1186) türbələrini və s. qeyd etmək olar.

Orta əsrlərdə tikilmiş qalalar forma müxtəlifliyi ilə diqqəti cəlb edir. Dördkünc və dəyirmi qalalardan Bakıdakı Qız qalası, Mərdəkan və Nardaran qalaları, Ramana qəsri Azərbaycan memarlığının qiymətli inciləridir.

Məscidlərə gelincə, onlar adətən dördkünc, üstü taqlı bağlı və günbəzli olurdu. Onların yanında minarələr ucalırırdı. Belə minarələrdən ən qədimi Bakıda Sınıqqala minarəsi (1078), Cümə məscidinin minarəsi (XIV əsr) və Pirsaatçay Xanəgahının minarəsidir (1240).


Azərbaycan memarlıq sənətinin saray tikinti nümunələrindən şirvanşah I Xəlilullah dövrünə aid Şirvanşahlar sarayı həm tarixin şahidi kimi, həm sənət əsəri kimi çox qiymətlidir. Buraya divanxana, türbə, məscid, ovdan və hamam daxildir.




Azərbaycanda xalq sənəti növləri də ta qədim zamanlardan mövcud olmuş və daim inkişaf etdirilmişdir. Xalq sənətkarlarımızın yaratdığı xalılar, tə-

kəlduzlar, toxunmalar, basmalar, zərgərlik məməlatı, ağaç və daşdan hazırlanmış müxtəlif bədii sənət əsərləri yüksək səviyyəsi ilə insani valeh edirlər.

Orta əsr Azərbaycan incəsənətində miniatür boyakarlığı əsas yer tutur. Qədim əlyazmalara çəkilən kiçik-ölçülü bu illüstrasiyalar bütün dünyada şöhrət qazanmışdır. Miniatür sənətin inkişafı XIII əsrin sonu - XVII əsrləri əhatə edir. Bu dövrdə Elxanilərin paytaxtı Tebriz şəhərində Qazanxan və onun baş vəziri Rəşidəddin təşəbbüsü ilə "Came ət-Təvarix" ("Ümumdünya tarixi") əsəri yaranır. Sonralar, Qiyasəddinin vəzirliyi dövründə (1328 - 1336) Böyük Təbriz şahnaməsinin miniatürləri yaranır. "Şahname"nin dünya şöhrəti qazanmış bu nüsxə-

Şəki. Xan sarayı





Təbriz miniatürləri


dəki miniatürlerin sənətkarlıq səviyyəsi olduqca yüksəkdir.

Azərbaycan miniatürünün yeni çiçəklənmə dövrü XVI əsrə təsadüf edir. Bu isə ilk növbədə Soltan Məhəmməd, Mirseyid Əli, Müzəffər Əli, Mirzə Əli və başqa məşhur azərbaycanlı rəssamların adı ilə bağlıdır. Həmin rəssamların 1520 - 1530-cu il-


lərdə Firdovsinin "Şahnamə"sinə və 1539 - 1543-cü illərdə Nizaminin "Xəmsə"sinə çəkdikləri miniatürler bu sənətin ən gözəl və ən qiymətli nümunələri hesab edilir.

XVI əsrin II yarısında Şahqulu, Sadiq bəy Əfşar, Vəlican, Məhəmmədi kimi böyük ustalar diqqətəlayiq əsərlər yaratmışlar.

Məmünə Xatın




Tikmə



Yusif ibn-Küseyr






ORTA ƏSR QƏRBİ AVROPA İNCEŞƏNƏTİ

ROMAN VƏ QOTİKA İNÇƏSƏNƏTİ

Şimali Avropa ölkələrində XI - XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti olaraq "roman" incəsənəti deyilir. Bu dövrdə Avropana memarlıq sənəti insanlara gərəklilik baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, təsviri sənət növləri də "roman" üslubunda tikilmiş abidələrlə əlaqədar yaranır və inkişaf edirdi. XI - XII əsrlərdə tikilən kilsələrdə katolik kilsəsinin tələbərinə cavab verən boyakarlıq, heykəltəraşlıq və s. sənətlərdən geniş istifadə edildi. Roman kilsələrini memarlıq nümunələri kimi, həm zahiri görünüşün, həm də daxili quruluşu və bəzəyinə görə asanlıqla tanımaq mümkündür. Kilsənin fasad tərəfində və yanlarında adətən müdafiə qüllərinə bənzər dairəvi qüllələr tikilirdi. Roman kilsələri bayır tərəfdən çox möhkəm, ağır və bir qədər kobud görünür.



Məbədin
interyeri



Qotik "roza"


roman memarlığı nümunələrindən Anqulem, Arl və başqa şəhərlərdə tikilmiş kilsələri xüsusi qeyd etmək lazımdır. İtaliyanın fəxri sayılan Pizza şəhərindəki XII əsr kilsəsi, "Yixılan qüllə"

və bir sıra başqaları roman memarlarının yadigarlarıdır. Bu dövrdə feodal qəsrlərinin inşası da geniş miqyas almışdı. Onlar adətən möhkəm qala divarları ilə əhatə olunurdu.

XII əsrin axılarından XV əsrin sonuna qədər Qəribi Avropa ölkələrində memarlıq və incəsənet "Qotik" üslubunda yaradılırdı. Bu üslub orta əsrlər Avropa incəsənətinin son mərhələsidir. Qotik kilsələr şəhərlərin baş meydanlarında inşa edilirdi. Burada dini mərasimlərlə yanaşı, müxtəlif yiğincaqlar, tamaşalar keçirilirdi. Qotik kilsələrinin səciyyəvi cəhətlərindən biri onun şaquli şəkildə ucalması, memarlığın boyakarlıq və heykəltəraşlıqla ayrılmaz vəhdətidir. Belə bir yeniliyi də qeyd etmək lazımdır ki, kilsənin inşasında karkas tətbiq olunur və beləliklə, roman tikililərinə xas ağırlıq azalır, divarlar artıq yonulmuş daş bloklardan deyil, kərpicdən tikilir və bunun da nəticəsində divarların qalınlığı azalır. Daxili məkan böyüyür, binanın içərisi genişlənir, hündürlüyü isə artır.


Roman kilsələrindən fərqli olaraq, qotik kilsələrdə nisbətən böyük pəncərələr qoyulur və bu da onlarda "vitraj" texnikası ilə rəngli şüşələrdən təsvirlər yığmaqçın yaxşı imkan verirdi. Əksinə, divar səthinin kiçilməsi üzündən divar rəsmlərindən istifadə imkanı azalırdı. Nəticədə qotik kilsələrdə heykəl və barelyef növlərindən daha çox istifadə edilirdi. Bu zaman roman üslubuna xas hərəkətsiz, süttuna bənzər heykəllər canlı və realist səpkidə yaranmış heykəllərlə əvəz olunurdu.

Erkən qotika dövrünə Parisdəki məşhur Notr-Dam



Vitraj

kilsəsi (1163 - 1257), Şartr şəhərindəki (1194 - 1260) məbədlər aiddir. Reyms məbədi (1211 - 1311), Amyen kilsəsi (1220 - 1288) və Sent-Şapel kilsəsi isə (Paris) qotik sənətinin son mərhələsində tikilmişdir. XIII əsrə Fransada formalasmış kilsə tipi qonşu Avropa ölkələrinə yayılır və nəticədə Almaniyanın Strasburq və Köln, Niderlandın Utrecht şəhərlərinin kilsələri yaradılır, Milandakı nəhəng məbəd (1385 - 1386) və b. tiki-lir. Bu növ kilsələrin pəncərə çərçivələrindəki



Təqvim

alovun dillərinə bənzər saysız-hesabsız naxışları “Alovlanan qotika”ya aid əsərlər adlanırlar. Bunlardan Ruan şəhərindəki məbəd adı çəkilən üslubun ən parlaq nümunələrindən biri sayılır.

XV əsrin sonunda qotika üslubu tədricən aradan çıxır, sənət aləmində yeni bir mərhələ – intibah mərhələsi başlayır.



Notr-Dam de Pari

İNTİBAH DÖVRÜ İTALİYA İNCƏSƏNƏTİ

Avropa ölkələrində antik mədəniyyət ənənələrinin yenidən canlandığı və misilsiz bir vüsətlə inkişaf etdiyi tarixi mərhələyə intibah və yaxud Renessans (fransızca) deyilir. İntibah dövrünün incəsənəti proqressiv ideyaların, insanpərvərliyin yayılmasına xidmət etmişdir. Bu incəsənət hər şeydən əvvəl insan zəkasına böyük inam bəsləməkələ, yeni humanist əxlaqı, insanların dünyəvi səadətini hər şeydən yüksək tutmuşdur. Onun diqqət mərkəzində

əməlləri ilə cəmiyyəti irəli aparan canlı insan su-rəti durmuşdur.

Renessans dövrü incəsənətində hərtərəfli inkişaf etmiş, həm mənəvi, həm də cismani nöqtəyi-nəzərdən gözəl və qəhrəman insan idealı tərənnüm olunur. İnsanın zəkası və qüvvəsi, onun gözəlliyi Renessans incəsənətinin əsas məzmununu təşkil edir. İntibah dövrünün incəsənəti üç mərhələyə bölünür: birinci mərhələ intibahın başlangıcını əhatə edir ki, bunun da birinci yarısına Protorenessans (“Renesansa qədər”), yəni XIII əsrin II yarısı və Trecento dövrü (XIV əsr) aiddir.

Kvattrocento – min dörd yüzüncü illər adlanan ikinci mərhələ XV əsrə təsadüf edir. Və nəhayət, Renessansın ən yüksək inkişaf mərhələsi olan üçüncü mərhələ gəlir ki, sənət tarixində ona Qızıl dövr deyilir (1500 - 1530).

İntibah mədəniyyətinin ilk vətəni İtaliya olmuşdur. Yeni yaranmış hərəkatın inkişafı üçün əlverişli siyasi-iqtisadi şərait Qərbi Avropanın başqa ölkələrinə nisbətən bu ölkədə daha tez əmələ gəlmüşdi. Beləliklə, Florensiya, Venesiya, Roma, Milan və başqa şəhərlər Renessans mədəniyyətinin ən qaynar mərkəzlərinə çevirilir.

Renessans təxminən üç əsrlik bir dövrü əhatə edir: XIII əsrin ortalarında başlamış və 1530-cu ildə bitmişdir. Düzdür, bəzi şəhərlərdə, məsələn, Venesiya da Renessans ruhu XVI əsrin axırına kimi yaşa-mış və yerli sənətkarların yaradıcılığını qidalandır-mışdır.

İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans Florensiya məktəbinin adı ilə bağlıdır. Protorenessans dövrü sənətkarları orta əsrlər incəsənəti-nə xas bədii üslub xüsusiyyətlərin-dən uzaqla-

Cotto, loaxim və çobanlar



şaraq antik dövrün bədii ənənələrini canlandırmağa meyl göstərmışlar.

Bu cəhətdən intibahın atası – Florensiya məktəbinin görkəmli nümayəndəsi boyakar Cotto di Bon-

rün digər böyük bir incəsənət mərkəzi olmuşdur. Lakin onların müqayiseli tədqiqi Florensiya məktəbinin incəsənətdə etdiyi inqilabi çevrilişi daha qabarıq görməyə imkan verir. Siyena məktəbi çərçivəsində yaranmış əsərlərdə qotika və Bizans sənətinin təsiri çox güclü olmuşdur. Ele buna görədir ki, onların boyakarlıq əsərlərinde fon əvvəlki kimi saya, çox vaxt qızılı rəngdə, təsvirlər isə dekorativ və kiçildilmiş ölçülərdədir. Siyena məktəbinin ən görkəmli nümayəndələri Duçço, Simone Martini və Ambrocco Lorensetti kimi boyakarların yaradıcılığı məhz bu keyfiyyətləri ilə fərqlənir.

XV əsrə, Kvattrocento mərhələsi dövründə İtaliya Renessans mədəniyyəti hərtərəfli və sürətlə inkişaf etməyə başlayır, Florensiya məktəbi bütün Avropa incəsənətində ən qabaqcıl və böyük mədəniyyət mərkəzinə çevirilir. Bu yüzillikdə İtaliyanın ən görkəmli sənətkarları: memarlar F.Brunneleski və L.B.Alberti, heykəltəraşlar Donatello və Qiberti, boyakarlar Mazaçço və başqaları məhz Florensiya məktəbinin nümayəndələri olmuşlar.

Florensiya məktəbinin ən böyük nailiyyətlərindən biri də rəssam və heykəltəraşların yaradıcılıqla yanaşı, həndəsə, anatomiya və perspektiv elmlərə hə-




Cotto. Ağlaşma

donenin (1266 - 1336) yaradıcılığı, sözün əsl mənasında, yeni dövrün ruhunu təmsil edirdi. Onun ilk dəfə Qərbi Avropa incəsənətində dini mövzulu təsvirlərdə şərtilikdən uzaqlaşaraq hadisələri real təsvir etməsi, insan xarakterləri, onların hiss və həyəcanları haqqında canlı təsəvvür yaratmaq qabiliyyəti Avropa boyakarlığında köklü bir çevrilişə səbəb olur. 1304 - 1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmələrini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peygəmbərin və Müqəddəs Məryəmin heyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan “İsanın meyidi üstündə ağlaşma”da iştirakçıların hissələrini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki “İudanın öpüşü” freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hissələr doğurur və rəmzi məna daşıyır.

Cotto həmçinin Florensiyada Santa-Kroçə kilsəsinin Perutsi və Bardi kapellalarının freskalarını yaradır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına dərin təsir göstərmışdır. Florensiyanın qonşuluğundakı Siyena şəhəri o döv-

S.Martini. Müjdə



vəs göstərib incəsənəti elmi kəşflərlə zənginləşdirmələridir. Kvattrocento dövrünün florensiyalı sənətkarları Andrea Verokkyo, Andrea del Kastanyo, Domeniko Qirlandayo, Paolo Uçello və başqaları çoxlu axtarışlar aparıb incəsənətin təbiət və dəqiq


elmlərlə yaxın əlaqəsini öyrənmiş və bu səpkidə əsərlər yaratmışlar.

Florensiya məktəbinin görkəmli nümayəndəsi heykəltəraş Donatello (1386 - 1466) yaradıcılığında antik ənənələrdən ustalıqla istifadə edərək heykəltəraşlıq sənətini daha yüksəklərə qaldırılmışdır. Onun Qattamelata adlı sərkərdənin atlı heykəli (1443 - 1453) XIII əsr dən etibarən davam edən uzun fasilədən sonra Avropada qoyulmuş ilk atlı heykəl sayılır. Əvvəlki Mark Avreliy adlı Roma imperatorunun atlı heykəli eramızın 170-ci ilin təsadüf edir. Florensiya məktəbinin yüksək realist ənənələri inkişaf etdirən nümayəndələrindən biri də dahi rəssam Mazaçço (1401 - 1428) sayılır. 1425 - 1428-ci illər arasında Florensiyadakı Santa Mariya del Karmine kilsəsinin Brankaççı kapellasının divar rəsmələrini yaratmış bu rəssam özündən sonrakı intibah sənətkarları üçün canlı akademiya olmuşdur.

Avropa incəsənətdə ilk dəfə çilpaq insan bədəniñ realist təsvirini vermiş Mazaçço "Adəm və Həvvanın cənnətdən qovulması", "Vergi" və başqa əsərlərində bir sıra mühüm sənətkarlıq problemlərini həll etmişdir. Qərbi Avropa rəssamlığında ilk dəfə o, fiqurlarla mənzərə və fiqurlarla memarlıq arasında vəhdət yaratmış, onları sərbəst və təbii halında göstərmişdir.

XV əsrin II yarısında, Mediçi ailəsinin hakimiyyəti zamanı İtaliyanın ən görkəmli sənətkarları Florensiyada yaşayib-yaratmışlar. İncəsənət hamisi olan Lorenso Mediçi dövrün ən böyük istedadlarını: məsələn, yazıçı Politsianonu, mütəfəkkir Piko dena Mirandolani, dahi rəssamlar Botičelli və Mikelancelonu sarayına cəlb edir.

Donatello. David




Mazaçço. Sikkə möcüzəsi

Florensiyada Platon Akademiyası, Laurensiana kitabxanası yaradılır. İlk muzeylərə qədim yunan və Roma sənəti nümunələri yığılması ilə rəssam və heykəltəraşlar üçün antik sənətin öyrənilməsinə şərait yaranır.

Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən Sandro Botičelli (1447 - 1510), dediyimiz kimi, Lorenzo Mediçinin saray rəssami olmuşdur. Onun sənətində aristokratik meyllər da-ha üstündür. Botičellinin bir rəssam kimi yaradıcılıq yolu və ümumən tərcüməyi-halı Mediçi dövrü Florensiyada hökm sü-rən kəskin ziddiy-yətləri eks etdirir. Saray rəssamı ol-duğu zaman o, Lorensonun sıfarişi ilə bir sıra gözəl əsərlər, o cümlə-dən mövzusu italyan poeziyasından götürülmüş "Ba-har" (1427 - 1478) və "Veneranın do-gulması" (1483 -

Botičelli. Bahar





Cah-callalli
Lorenzo

1484) tablolarını, həmçinin Roma papasının iqamətgahı Vatikanda Sikst kapellasının divar rəsmlərini (1481 - 1482) yaradır. 1490-ci illərdə Florensiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir və əhalinin narazılığından istifadə edən rəhib Cirolamo Savanarola dini-mistik təbliğat aparır, dünyanın axırının çatdığını elan edir. Bu təbliğat-

İntibah incəsənətinin tarixində Florensiya ilə yanaşı, Umbriya, Paduya, Bolonya, Ferrara, Roma və Venesiya şəhərlərində yaranan mədəniyyət ocaqlarının da böyük əhəmiyyəti olmuşdur. Bu şəhərlərdə gözəl sənətkarlar yaşayıb-yaratmışlar. Bunnardan Paduya məktəbinin nümayəndəsi rəssam Andrea Mantenyanı (1431 - 1506) xüsusilə qeyd etmək lazımdır. Mantenya yaradıcı bir şəxsiyyət kimi bir tərəfdən antik sənətin, digər tərəfdən isə vaxtilə Paduyada işləyən Cotto, Paolo Uccello və Dona-

Botičelli. Venera ve Mars



tin təsiri altında Botičellinin yaradıcılığına asketizm və bədbinlik yol tapır və getdikcə həyatı hissələri üstləyir, asketizm və bədbinlik əhval-ruhiyyə üstün gəlir, ən nəhayət, rəssam əsərlərini tonqaldada yandırır. Botičellinin 1492 - 1497-ci illər arasında Dantennin "İlahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır. Bunlar onun son əsərlərindəndir. Savanarolanın edamından sonra ömrünün son 10 ilini o, dərin kədər içində keçirir.

tellonun, yəni Florensiya boyakarlıq ənənələrinin təsiri altında formalaşmışdı. O, əsərlərində antik qəhrəmanların və müqəddəslərin timsalında insanın daxili gözəlliyini, onun qüdrət və mətanətini vəsf edirdi. Mantenya Renaissance dövrünün ən mahir perspektiv quruluşu ustalarından idi və bunu "Ölmüş İsa peyğəmbər" adlı tablosu parlaq şəkildə sübut edir. O, müxtəlif janrlarda eyni məharətlə işləyib. Paduya hökməndarı Lodoviko Qonzaqanın sarayının tavanında çəkdiyi freskada balkondan əyilib aşağı baxan personajları və yuxarıdakı səmani elə təsvir

Mantenya. Ölmüş İsa





Bellini. Madonna körpəsi ilə

edib ki, sanki saray divarları göylərə ucaldılmışdır. Paduyada Eremitani kilsəsinin Ovetari kapellasının divarlarındakı Müqəddəs Yaqubun (İakovun) həyatından götürülmüş süjetlər də onun rəsməridir. Renessans dövründə ən uzun inkişaf yolu keçmiş məktəb Venesiya boyakarlıq məktəbidir. XVI əsr-də, özünün ən yüksək mərhələsi Tisian, Veroneze və Tintoretto kimi dahilərin adı ilə bağlı olan bu məktəbin yaranmasında XV əsrə Bellini rəssamlar ailəsi və Corcone kimi istedadlar böyük rol oynamışlar. XV əsr Venesiya rəssamlığı üçün Bellini ailəsinin əhəmiyyəti xüsusilə böyük olmuşdur. Yakopo Bellini və onun oğulları Centim və Covanni öz qəhrəmanlarını zəngin və şairanə Venesiya mənzərələrində yerləşdirmiş və beləliklə, Venesyanın gündəlik həyat və bayram şənliklərini əsərlərində əbədiləşdirmişlər. Covanni Bellini (onu Canbellino da adlandırdılar) gözəl və incə madonna surətləri çəkməkdə böyük şöhrət qazanmışdır. Eyni zamanda, o, Venesiya boyakarlığında yağlı boyalı texnikasını geniş tətbiq edib və bu texnikanın təkmilləşməsi üçün böyük işlər görmüşdür. Covanni Bellini Corcone və Tisianın müəllimi olmuşdur.

Venesiya məktəbinin sonrakı inkişafı Corconenin (1477 - 1510) adı ilə bağlıdır. Onun yaradıcılığı “yüksek intibah”, yəni Renessans incəsənətinin son mərhələsinə təsadüf edir. Corconenin əsərləri



Corcone. Yatmış Venera

insanda incə və lirik hissələr oyadır; güclü şeriyət var bu sənətkarın tablolarında. Bu isə ona görədir ki, onun ən məşhur əsərlərində, məsələn, “Yudif”, “Kənd konserti”, “Üç filosof”, “Tufan” və başqalarında insan və mənzərələr bir-birini tamamlayır və gözəl bir harmoniya yaradır.

Corcone yaradıcılığının mərkəzində duran insanla təbiətin ahəngdar vəhdəti onun “Yatmış Venera” tablosunda daha dolğun təcəssüm olunmuşdur.

Dresden Qalereyasının qiymətli incilərindən sayılan bu əsər dünya incəsənətində çılpaq qadın bədəninin ən gözəl nümunələrindən biridir. Corconenin bədii irsi XVI əsr Venesiya boyakarlığının çiçəklənməsinə təkan vermiş, müasiri Tisianın yaradıcılığına böyük təsir göstərmişdir.

Venesiya məktəbinin dünya şöhrəti nümayəndəsi Tisian Veçelli (1477 - 1516) bir əsrlik ömür yolu ərzində yorulmadan işləmiş, bu zəhməti və önce də istedadı hesabına nəhəng bədii miras qoymuşdur. O, eyni məhərətlə həm mifoloji, dini və tarixi mövzularda, həm dərin psixoloji portret janrında, həm də monumental divar boyakarlığı sahəsində çalışmışdır. Tisianın çoxcəhətli yaradıcılığında bir tərəfdən həyat eşqi, xoş həyatsevər-

Corcone. Yudif



lik əhval-ruhiyyə, digər tərəfdən dövrün kəskin və dramatik hadisələri əksini tapmışdır.



Tizian. Papa III Pavel

Rəssam öz fərdi üslubunu təxminən 1520-ci illərdə tapır və çox keçmir ki, zəmanəsinin ən böyük kolorit ustası kimi şöhrət qazanır. Bu dövrdə yaratdığı “Dünyəvi və ilahi məhəbbət”, eləcə də “Flora” tabloları və Ferrara hersoqu üçün antik mövzuda çəkdiyi silsilə əsərlər sənətkarın misilsiz istedadından xəbər verir.

O, antik mövzuda insani hissələri və cismani gözəlliyi tərənnüm etmiş, dramatik ehtirasla dolu “Məryəmin meracı” və ya “Assunta”, “Pezaro ailəsinin madonnası” və digər incilərini yaratmışdır.

Tizian əsrinin ən böyük portret ustalarından olmuş və müasirlərinin geniş portret qalereyasını gələcək nəsillərə yadigar qoymuşdur. Bunnlardan İppolito Mediçi, Lya Bella, Pyetro Aretino, papa III Pavel, V Karl və başqalarının portretlərini xüsusilə qeyd etmək lazımdır.

Tizianın dünya şöhrəti ilə əlaqədar belə bir rəvayət mövcuddur: o, Almaniya kralı V Karlın portretini çəkərkən firçası əlindən yerə düşür. Karl firçanı qaldırıb rəssama verir. Bunu görən əyanlardan biri narazilığını bildirir. Karl ona belə deyir: “Sizi kimi baronları mən bir fə-



Tizian. Asunta

manla istədiyim qədər yaradaram, Tizian kimi sənətkarı isə yaratmağa qadir deyiləm...”



Tizian. Tövbə edən Maqdalina

XVI əsrin ortalarından etibarən rəssamın yaradıcılığının son və yetkin dövrü başlanır. Bu dövrün əsərlərində dramatik və faciəvi hissələr daha üstündür. Tabloların rəng həllində, koloritində açıq və şən, qızılı rənglər yerini qəhvəyi, yaşıl və başqa tünd rənglərə verir. Son dövrdə o, böyük ölçülü firçalarla işləyir, kətan üzərində geniş rəng yaxıları üsulu ilə bəzən axar və duru rənglər, bəzənsə qatı rəng ləkələri qoyurdu.

Tizianın son əsərləri yüksək intibah sənətinin zirvələrindən birini təşkil edir. Onun bu gün Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan “Tövbə edən Maqdalina”, “Müqəddəs Sebastyan”, “İsanın

başına tikandan tac qoyması”, “İsanın meyidi üzərində ağlaşma” kimi əsərləri Avropa boyakarlığı tarixinin qızıl səhifələridir. Ümumiyyətlə, Tizian özündən sonraki incəsənət tarixinə, Veroneze və Tintoretto, Rubens və Rembrandt, Velasquez və Qoyya kimi dahilərə böyük təsir göstərmişdir.

Venesiya boyakarlığının intibah dövrünün son və parlaq səhifəsini iki rəssam: Veroneze və Tintoretto təmsil edir.



Veroneze. Lukretsiya



Veroneze. Musanun tapılması

lərini, böyük ziyafetlərini, zadəgan geyimlərini görmək olar. İncil rəvayətlərinə çəkilmiş geniş panoramlarda, məsələn, "Kan şəhərində nikah" (1563), "Kahinlərin təzimi" (1571) və "Levinin evində ziyaflət" (1573) tablolarında dini mövzular dünəyi və müasir həyat şəraitində təsvir edilir. Buna görə Veroneze 1573-cü ildə inkvizisiyanın yüksəkrütbəli şəxsləri tərəfindən ittiham olunur və məhkəməyə çağırılır.

İntibah dünyagörüşü və mədəniyyətinin 1580-ci illərdə başlanmış böhranının əlamətləri Veronezenin yaradıcılığında da özünü göstərir. Dəbdəbəli personajlar, soyuq təmtəraq və zahiri emosiyalar real həyat səhnələrinə, əsl vətəndaş qüruruna üstün gəlir.

Veroneze və onun müsəri Venesiyalı boyakar Tintoretto (1518 - 1594) bir tərəfdən yüksək intibahın ənənələrini davam etdirir, digər tərəfdənse onları təkmilləşdirərək göləcək XVII əsr incəsənətinə yol açırlar.

Tintorettonun bir rəng ustası kimi istedadı, ümumi rəyə görə, hətta Tisiandan da üstün idi. Lakin

Paolo Veroneze öz əsərlərində Venesiya Respublikasını, onun əzəmətini, hərbi qələbələrini tərənnüm edirdi; "Venesiyanın zəfəri" əsərində olduğu kimi.

Veronezenin dini mövzulara həsr olunmuş böyük ölçülü tablolarında müasir Venesiyanın ictimai həyatını, memarlığını, məişət və geyim-

Tintorettonun əsərlərindəki həyəcan, narahatlıq hissi, faciəvi notlar onları daha çox XVII əsrin üslublu sayılan "barokko"ya yaxınlaşdırırırdı. Bu cəhət




Tintoretto. Süd yolunun yaranması

onun "Müqəddəs Markin möcüzəsi", "Məxfi axşam", "Müqəddəs Məryəm" və "Misirə qaçış" kimi əsərlərində daha qabarıldır.

İntibah incəsənətinin son nümayəndələrindən olan Benvenuto Çellini (1500 - 1571) həm heykəltəraş, həm zərgər, həm də yazıçı olmuşdur. O, ömrünün beş ilini Fransa kralı I Fransuanın sarayında keçirmiş və kralın sıfarişi ilə çoxlu bədii zərgərlik əsərləri, o cümlədən I Fransuanın məşhur qızıl duzqabısını düzəltmişdir. Dairevi heykəltəraşlıq sahəsində onun "Persey" adlı əsəri böyük şöhrət qazanmışdır. O öz tərcüməyi-halını gözəl macəra romanı şəklində yazmış və bu əsərdə İtaliyada yüksək intibah dövrünün həyatı parlaq şəkildə canlandırılmışdır.

Lakin yüksək intibahın ən böyük nailiyyətləri daha çox üç dahi sənətkarın – Leonardo da Vin-

Tintoretto. Yəhyanın doğulması



çi, Mikelancelo Buonarotti və Rafael Santinin adı ilə bağlıdır. Onlara “divi-



Leonardo. Madonna (fragmənt)

no”, yəni “ilahi” deyirdiler. Leonardo da Vinçi (1452 - 1519) Vinçi şəhərciyində varlı notarius ailəsində dünyaya göz açıb. Gənc yaşlarında Florensiyaya gəlib və A.Verokkyonun şagirdi olub. Az sonra o, emalatxananı tərk edir və azad yaradıcılıq həyatına başlayır. Hələ gənc yaşlarından o, sənətdə işləmək üsulu və texnikasına bir yenilik gətirir, novatorluq yoluna qədəm qoyur. 1481-ci ildən 1499-cu ilə kimi Leonardo Milan hakimi Lodoviko Sforasanın (və yaxud “Moro”nun) sarayında yaşamış, onun yanında hərbi və mülki mühəndis, hidrotexnik, saray teatr tamaşalarının təşkilatçısı olmuşdur. Lodoviko Moroya yazdığı məktubda Leonardo 20 peşə sahibi olduğunu bildirir və boyakarlığı yalnız 18-ci yerdə göstərir. O, Milan hersoqu nun atası Françesko Sforasanın böyük ölçülü atlı heykəli üzərində on ildən artıq işləmişdir. Təəssüf ki, 1500-cü ildə fransız əsgərləri sarayı ələ keçirdikləri zaman heykəlin bürünç tökülməsi üçün hazırlanmış gil modelini dağıtmışlar.



Leonardo. Cokonda

Milan dövründə o həmçi-nin “Madonna qayalar adasında” (1483 - 1494)



Leonardo. Rəsm

Leonardo. Madonna Litta



tablosunu yaradır. Üçbu-caq formasında qurulmuş kompozisiyada qaranlıq fon üzərində işıqlandırılmış fiqurlar olduqca təbii və canlı göstərilmişlər. Bu və digər boyakarlıq əsərlərində Leonardo yeni bir bədii üsul – “sfumato”nu yaratmışdır ki, burada işıqla kölgənin incə çalarları insan figurunu bürüyür, onları canlandırır. 1495 - 1497-ci illərdə o, Milandakı Santa-Mariya della Qratsiye monastırının divar rəsmlərini, o cümlədən “Məxfi axşam” freskasını yaratmışdır. Bu dini rəvayətin təsvirində rəssam obrazların hiss və həyəcanlarını böyük ustalıqla vermişdir: uzun masa arxasında oturmuş İsanın ittiham sözləri şagirdlərini təşvişə salmışdır. Bu sözləri onlar qorxu, qəzəb, həyəcan və tə-əccüb hissi ilə qarşılıyırlar. Əsərin əsas mözmunu xəyanətin ifsasıdır. Leonardo xain İudanı tanıtmaq üçün onu kəskin hərəkətlə yana əyilmiş vəziyyətdə verir və qonşu figurun kölgəsi altına salıb qara siluet kimi təsvir edir. Onun bir çox əsərləri kimi, “Angia-

ri yaxınlığında döyüş” monumental kompozisiyası hazırlıq rəsmi, karton üzərində kömürlə rəsm şəklində qalır. Leonardo bu freskanı Florensiyanın Palatso Vekkyo sarayı üçün işləyirmiş. Həmin zəlin üzbəüz divarında onun dahi müasiri və rəqibi Mikelancelo ayrı bir döyüş səhnəsi çəkməli idi. Leonardonun daim yeni material və texnika axtarışları uğursuz olur. Mum rənglərdə enkaustika texnikasında çəkilmiş bu freskanı gil qablar kimi od vasitəsilə yandırıb divara möhkəm yapısdırmağa çalışan rəssam alovu həddindən artıq güclü edir və rənglər əriyib yerə axır.

1503-cü ildə yaradılmış “Cokonda” (Mona Liza) əsəri, ümumiyyətlə, Avropa boyakarlığının ən gözəl, şah əsəri sayılır. Cokondanın “ilahi” təbəssümü indiyə kimi tamaşaçıları valeh edir. Bu ifadəni onun üzündə saxlamaq üçün Leonardo onu əyləndirir, emalatxanasına çalğıçıları, xanəndələri və təlxəkləri dəvət edir, özü də yorulmadan müxtəlif əhvalat və lətifələr danişmiş.

Leonardo gözəl şer və musiqi bəstələyər, müxtəlif musiqi alətlərində çalar və gözəl oxuyarmış. O, memarlıq sənətində də böyük uğurlar qazanmışdır. Leonardonun qeyd dəftərləri və əlyazmaları indiyə kimi öz elmi əhəmiyyətini itirməmişdir. Onun yaradıcılığı incəsənətin və elmin bağlılığının ən bariz nümunəsidir.

Mikelangelo Buonarroti (1475 - 1504) intibah dövrünün bir çox dəhiləri kimi, incəsənətin müxtəlif sahələrində – heykəltəraşlıqda, boyakarlıqda, rəsm və memarlıqda, həmçinin şəriyyət sənətində geniş fəaliyyət göstərmişdir. Mikelangelo gənclik illərində Lorenso Medici-nin sarayında yaşamış, onun antik heykəllər kolleksiyasını dərinlənmişdir. Bu dövrdə yaratdığı əsərlərdən “Kentavrların döyüşü” qabartmasında obrazların qəhrə-

manlıq əzmi və dramatik xarakteri gələcək ustanın yaradıcılıq üslubundan xəbər verir.

O, 1496-cı ildə Romaya gedir və orada məşhur



Mikelangelo. Adəmin yaranması

“Pyeta” heykəllər qrupunu (1508 - 1601) yaradır. Mikelangelo İsanın cansız cəsədini, habelə Məryəmin kədərli ifadəsini, övlad məhəbbətini böyük məharətlə tərənnüm etmişdir.

1501-ci ildə Mikelangelo Florensiyaya qayıdır, qəddar Mediçi sülaləsinin sonu və vətəndaşların qalibiyəti münasibətilə “David” heykəli üzərində işləyir. Beş metrdən hündür olan bu mərmər fiquru o, üç ilə yaradır. Təpəgöz Qoliat üzərində gənc Davidin qələbəsini təcəssüm etdirən bu nəhəng simvolik əsər Florensiyanın Palatso Vekkyo sarayı qarşısında qoyulmuşdur.




Mikelangelo. David

1505-ci ildə Mikelangelo papa II Yulinin dəvəti ilə yenidən Romaya gəlir və papanın sıfəri ilə onun gələcək məqbərəsi üçün heykəllər yaratmağa başlayır. Mikelangelo bu abidəni nəhəng və əzəmətli qurğu, dünyada yeganə və təkrarolunmaz bir əsər kimi düşünmüştü və o, təbii ölçüdən böyük, qırxdan artıq heykəldən ibarət olmalı idi.

Layihə tez-tez dəyişilir və inşaat işləri uzun müddət saxlanılırdı. Sənətkar onlardan yalnız bir neçəsini yaratmağa nail olur. Bunlardan “Üşyan etmiş qul”, “Canverən qul”,

“Musa peyğəmbər” Mikelancelonun ən gözəl əsərlərindəndir. Sənətkarın şəxsiyyətinə xas olun coşqunluq, ehtiras və üsyankarlıq onun yaratdığı əzəmətli heykəllərdə də özünü göstərir. “Üsyankar qul” azadlıq naminə aparılan mübarizənin rəmzinə çevrilir. “Musa peyğəmbər” heykəlində obrazın ehtiras və həyəcanı üzünün cizgilərində, paltarının



Sənətkar 1508 - 1512-ci illərdə Romada Vatikanda Sikst kapellasının tavanında özünün ən məşhur boyakarlıq əsərini çəkir. Rəssam dörd il ərzində 600 kv. metro yaxın sahəni yerdən 18 m hündürlüyündə çox ağır şəraitdə - uzanmış vəziyyətdə işləmişdir. Tavanın mərkəzində doqquz düzbucaq lövhə, yəni doqquz mərkəzi kətbədə, ətrafında isə 20-yə qədər çılpaq gənc fiqru, həmçinin peyğəmbərlər və əfsanəvi qadın-kahinlər, “sivillalar” yerləşdirilmişdir. Bu nəhəng freskalarda Isa peyğəmbərin doğulmasına qədər bəşər



Sikst kapellasi

tarixində baş vermiş ən böyük hadisələr təsvir edilmişdir: “İşığın zülmətdən ayrılması”, “Torpağın sudan ayrılması”, “Adəmin yaradılması”, “Həvvanın yaradılması”, “Günah işlətmışların cənnətdən qovulması”, “Nuhun qurbanı”, “Dünya daşqını” və başqalarında böyük məharətlə 343 insan fiquru çəkilmişdir.

Mikelancelonun bütün qəhrəmanları fiziki və mənəvi cəhətdən qüvvəli, düşünən və yaradan, coşqun ehtiraslı şəxslərdir.

23 il sonra o, papa VII Klementin dəvəti ilə yenə də Sikst kapellasında işləyir, onun mehrab divarında dəhşətli məhkəmə və yaxud “Məhşər” freskasını yaradır (1535 - 1537). Bu çoxfiqurlu və mürəkkəb kompozisiyanın mərkəzində İsa və Məryəmin surətləri təsvir olunur. Dantenin “Ilahi komediya” sindəki cəhənnəmin təsvirini verən bu möhtəşəm əsərin fəlsəfi məzmunu insan taleyinin dəhşətli sonluğundan bəhs edir. Burada insan fiqurları olduqca kəskin hərəkətdə, sanki burulgana düşüb mərkəzi fiqurların ətrafında hərlənən vəziyyətdə təsvir olunmuşdur. Isa peyğəmbər əlinin hərəkəti ilə günahsızları günahkarlardan ayırib, tutduqları xeyir və şər əməllərə görə ya cənnətə, ya da cəhənnəmə göndərir.

1520 - 1534-cü illərdə Mikelangelo Florensiyanın San-Lorenso kilsəsinin Mediçi kapellasının həm memarlıq layihəsini verir, həm də oradakı heykəlli yaradır. Müəllifin bu memarlıq və heykəltəraşlıq ansamblında Mediçilər ailəsinin faciəsi və o zamankı İtaliyanın ağır böhranı gözəl ifadəsini tapır. Burada Lorenso və Culiano Mediçilə-

rin üzbeüz durmuş heykəllərini alleqorik “Səhər” və “Axşam” və həmçinin “Gündüz” və “Gece” heykəlli əhatə edir. Mikelancelo, dediyimiz kimi, həm də dahi memar olmuşdur. O, 1546-ci ildən başlayaraq Vatikanın əsas tikilisi Müqəddəs Pyotr kilsəsinin günbəzini

yaratmış, Kapitoli meydanının layihəsini vermiş, nəhayət, Müqəddəs Pyotr kilsəsinin mehrab divarını klassik orderlər sistemi ilə bəzəmişdir.

Sənətkarın poetik əsərlərinə gəlincə, onlar indiyə kimi oxucunu valeh edir.

Leonardo və Mikelancelo ilə yanaşı, Rafael Santi də (1483 - 1520) “divino” – ilahi adını daşıyır. O, cəmi 37 il yaşmış və öz dühası ilə bir ulduztək parlamışdır. Rafael həm dini mövzularda, həm monumental divar rəsmləri sahəsində, həm də portret janrında bir sıra gözəl sənət əsərləri yaratmışdır. O, Urbino knyazının sarayında çalışan bir rəssamın ailəsində doğulmuş və ilk dərsini atasından almışdır. Sonralar Florensiyada məşhur rəssam Perucinonun yanında şagirdlik edir, lakin çox tez – 20 - 22 yaşında özü tanınmış bir sənətkara çevrilir, böyük emalatxana sahibi olur və bütün İtaliyadan bura çoxlu şagird cəlb edir.

Rafael 1508-ci ildən ömrünün axırına kimi Romada məskən salır və Vatkanda papanın yaşadığı binada böyük divar rəsmləri yaradır. O, bu müqəddəs binanın zallarında ilahiyyata (“Disputa” freskasi),



Rafael. Afina məktəbi

fəlsəfəyə (“Afina məktəbi” freskasi), hüquqa (“Müdriklik, tədbir və qüvvət”) həsr olunmuş və eləcə də poeziyanı (“Parnas”) vəsf edən əsərlər çəkir. Sarayın başqa otaqlarında o, himayəçiləri olmuş Roma papaları II Yuli və X Levin portretlərini əbədiləşdirir.

Rafaelin məşhur “Afina məktəbi” freskasında diqqət mərkəzində Aristotel və Platon olmaqla, antik dövrün məşhur alim və mütefəkkirlerinin təsvirləri vardır. Mürəkkəb hərəkət, ritm və ifadə qüvvəsi ilə fərqlənən bu əsərdə tamaşaçının diqqətini qədim dünyanın möhz iki böyük fəlsəfə məktəbinin başçısı cəlb edir. Materialist Aristotel əlini yerə uzadıb, idealist Platon isə göyə qaldırıb. Beləliklə, onlar öz ideyalarını sanki əyani surətdə təbliğ edirlər.

Rafael mindən artıq madonna surəti yaratmışdır. “Madonna yaşıllıqlar arasında”, “Madonna bağçada”, “Madonna quş ilə”, “Madonna della Sedia” və başqalarında rəssam övladını əzizləyən Məryəmi təsvir edərkən, yüksək insani hissləri, saf ana məhəbbətini tərənnüm etmişdir.

Rafaelin ən məşhur əsərlərindən biri Drezden Qa-

lereyasında qorunub saxlanan incilərdən “Sikst madonanası” tablosudur. Bu əsər Rafaelin insan gözəlliyini və ana məhəbbətini ideal bir surətdə eks etdirmək axtarışlarını yekunlaşdırır. Kompozisiyanın mərkəzində buludlar

Rafael. Roma papasının iqamətgahı





Rafael. Tabuta qoyulma

arasında körpəsini qucağında tutmuş gənc Məryəm, onun ətrafında səcdə edən papa VI Sikst və müqəddəs Varvara, aşağıda isə iki məlek təsvir edilmişdir. Məryəm bağırna basdığı əziz körpəsini sanki insan səadəti naminə qurban verməyə həzirdir.

Rafael güzelliğ və məhəbbət rəssamı olmuşdur. Onun yaratdığı obrazların cismani və mənəvi gözlüyü, bədii təsvir vasitələrinin dilinin sadəliyi və aydınlığı indiyə kimi paröstikarlarını valeh edir.

XVI əsrin ortalarından başlayaraq İtaliyada intibah mədəniyyəti tədricən süqut uğrayır. Lakin onun təsiri Avropanın başqa ölkələrinə keçir və hər bir ölkənin ictimai-siyasi şəraitinə uyğun yollarla inkişaf edir.



Rafael. Sikst madonnası

NİDERLAND INTİBAHI

Əgər İtaliyada intibah incəsənəti şəhərlərin inkişafı ilə əlaqədar hələ XV əsrə yüksəlşisinin zirvəsinə çatmışdisə, Şimali Avropa ölkələrində, məsələn, Niderland, Almaniya və Fransada bu yüksəlş dənecək gec baş vermişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, Şimali Avropa incəsənətində orta əsr ənənələrinin təsiri daha qüvvətli olmuşdur.

Niderland intibahının ilk nümayəndəsi Yan van Eyk (1390 - 1441) sayılır. Onun yaradıcılığı Niderland incəsənətinin gələcək inkişaf yolunu müəyyənləşdirmişdir. Qardaşı Hubert van Eyk ilə Gent şəhərindəki Bavon kilsəsinin mehrabı Yanın ən görkəmli işidir. İkimərtəbəli və çoxtalı mehrabda ki təsvirlər Adəm və Həvvaya, cənnət səhnələrinə, qurbanlıq qoyuna təzimə, oxuyan və musiqi çalan mələklərə və s. ilahi mövzulara həsr edilib.

Yan van Eyk həmçinin ilk böyük portret ustalarından olmuş, sıfarişlə böyük tablolar ("Kansler Rolleinin madonnası" kimi) yaratmış və deyildiyinə görə, dünyəvi mövzulara da toxunmuşdur. Onun ən böyük xidmətlərindən biri də yağılı boyaya texnikasının tətbiqidir. Sözsüz

ki, bu texnika Yan van Eykdən əvvəl də məlum idi, lakin ona qədər yağılı boyaya evlərin daxili divarlarını rütubətdən qorumaq üçün işlənirdi. Yan van Eyk isə ondan bədii təsvir məqsədile istifadə edib. O, xırda firçalarla nazik rəng laylarını bir-birinin üstünə qoymaqla onun imkanlarını xeyli genişləndirib və təkmilləşdirmişdir.

Niderland intibahının ən maraqlı rəssamlarından olan İeronimus Bosx (1450 - 1516) əsərlərində həqiqətən fantastiyani, dini obrazlarla xalq folklorunu birləşdirirdi. Onun "Fərsiz oğul", "Səfehlər gəmiyi", "Müqəddəs Antoni" və s. tabloları XX əsr Av-



Breygel. İkarın düşməsi

ropa incəsənətinin ən əsas cərəyanlarından biri olan surrealist üçün nümunə və ilham mənbəyi olmuşdur.


Piter Breygel (1525 - 1569) Niderland intibahının ən yüksək zirvəsini təşkil edir. Onun əsas qəhrə-

manı xalq kütləsi olmuşdur. O öz müasirlərinin, sadə adamların gündəlik həyatını, bayramlarını, doğma vətəninin geniş və monumental mənzərələrini əsərlərində məhəbbətlə təsvir etmiş, xalq məsəllərini və atalar sözlərini firçaya almışdır.


Piter Breygelin "Sandıqlarla mücrülərin döyüyü", "Tənbəllər ölkəsi", "Kənd toyu" və s. əsərləri onun güclü realist rəssam və intibah sənətinin ən görkəmli nümayəndələrindən biri olduğunu sübut edir. O zaman ispan əsarəti altında olan xalqın iztirablarını, ağır həyatını və acliq çəkən insanları o, özünün "Körpələrin məhv edilməsi", "Vifleyemdə siyahıyalma" kimi əsərlərində böyük ürək ağrısı ilə təsvir etmişdir.

Rəssamin "Korlar" tablosu əsrin ən kamil əsərlə-

Bosx. Xaçın aparılması



Van Eyk. Mehrab



rindən biri sayılır. Burada altı nəfər kor bir-birindən tutaraq ciğırla irəliləyir. Qabaqda gedən nəyəsə ilişib yixılır və dəlinca gələnləri arxasında çökür. Uçuruma gedən korların surətləri dərin dramatizm və faciə ilə doludur. P.Breygel insanların nəsildən-nəslə təkrarən eyni səhvləri buraxması fikrini təsviri sənət dili ilə çox gözəl vermişdir.

ALMAN İNTİBAHI

Ümumən intibah incəsənəti üçün səciyyəvi olan xüsusiyyətlər XV əsrд Almaniya incəsənətində də görünməyə başlayır. Əlbəttə, İtaliya rəssamlıq məktəbləri ilə müqayisədə orta əsr ənənələri burada dərin kök saldıqına görə, alman intibahı bir o qədər də inkişaf etməmişdi. Bununla belə, alman mədəniyyəti o vaxt bəşəriyyətə bir neçə əsl intibah sənətçisi vermişdir. Onlardan danışanda, heç şübhəsiz, ilk növbədə alman intibahının ən böyük nümayəndəsi Albrext Dürerin (1471 - 1528) adı çəkilməlidir.

Dürer. Anasının portreti



Gənclik illərində o öz vətənini qarış-qarış gəzmiş, sonralar isə naturanı öyrənməkçün Niderland və İtaliyaya yollanmışdır. Yəqin elə bu səbəbdən də yaradıcılığının ilk dövründə ona İtaliya boyakarlığı güclü təsir etmişdir. Bu, "Məryəm körpəsi ilə", "Kahinlərin təzimi"

və başqa əsərlərində daha aydın görünür.

Dürer zəmanəsinin ən böyük rəsm ustası olmuş, ağac və mis üzərində yüzlərlə qrafik rəsmlər yaratmışdır. Onun dünyanın sonunu elan edən "Apokalipsis" silsiləsi (1498), dərin fəlsəfi məna yükü olan "Süvari, ölüm və iblis" (1513) və "Müqəddəs İeronim" adlı əsərləri dünya qrafika sənətinin incilərindəndir.

Dürer öz yaradıcılığında intibah dövrünün ideallarını təbliğ edirdi. Əsərlərinin çoxu dini mövzularda olmasına baxmayaraq, onlarda intibah sənətinin və dünyagörü-

şünün əlamətləri aydın görünürdü. Ondan gələcək nəsillərə "Təsbeh bayramı", "Dörd apostol" və s. kimi monumental tablolar yadigar qalmışdır. Dürer həmçinin dövrünün gözəl portret ustası olub.

Alman intibahının başqa bir nümayəndəsi – Hans Holbeyn (1497 - 1543) yaradıcılığını bütünlükə portret sənətinə həsr etmişdir. Holbeyn eyni usta-



Kranax. Çarmixa çəkilmə

lıqla həm zahiri, həm daxili aləmi əks edə bilirdi. Burqomistr Mayerin arvadı ilə cüt portretləri onun çox böyük nailiyyətlərindəndir. Ömrünün ikinci yarısını o, İngiltərə kralı VIII Henrinin sarayında keçirmiş və ən gözəl əsərlərini də məhz burada yaratmışdır. Bunlar: kral VIII Henri (1536), kraliça Ceyn Seymour və başqalarının portretləridir. Onu, sözün əsl mənasında, ingilis portret boyakarlığının banisi saymaq olar.


Bir çox rəssamlar Dürerin təsiri altında işləmişlər. Onlardan biri də Lukas Kranax

(1472 - 1553) olmuşdur. Xüsusən yaradıcılığının ilk illərində o, bu təsirdən qaça bilməmişdir. Sonralar o, Sakson knyazının saray rəssamı olmuşdur və bütün antik qəhrəmanları saray zadəganları şəklində təsvir etmişdir. Bu da qəhrəmanlıq ruhunu və mütərəqqi xarakterini itirmiş alman intibahı incəsənətinin son səhifəsi sayıla bilər.

Dürer. Məryem körpəsi ilə




Holbeyn. Rəsm



Holbeyn. Ceyn Seymour





**YENİ DÖVR
İNCƏSƏNƏTİ**




Karavacco. Ud çalan

XVII ƏSR İTALİYA İNCƏSƏNƏTİ

Feodal cəmiyyətinin dağılması, intibah dövrü mədəniyyətinin ən böyük qələbəsi olaraq sənətdə dünyəviliyin, realizmin inkişafına böyük təkan vermişdi. Bu dövrdə yeni bir bədii üslub – “barokko” yaranır və o özünü ilk dəfə İtaliya memarlığı və incəsənətində göstərir; xüsusilə Roma şəhərində. Bir qədər sonra bu üslubun təsirini İspaniyada, Flandriyada, Almaniyada, Fransada və İngiltərədə də izləmək olar. XVII əsrдə ən yüksək inkişaf mərhələsinə çatmış barokko üslubu artıq XVIII əsrдə başqa bədii üslublarla əvəz olunur.

Bernini. Müq. Terezanın vəcdə gəlməsi



Əsasən memarlıqda geniş yayılmış barokkonun bəzi elementlərinə boyakarlıqla, xüsusilə zəngin sa-

rayların daxili tərtibatında, divar rəsmlərində daha çox rast gəlmək mümkündür.


XVII əsr barokko incəsənətinin ən məşhur nümayəndələrindən biri İtaliya memarı və heykəltəraşı Lorenso Berninidir (1598 - 1680). Romanın mərkəzi olan Navona və Barberini meydanlarını və orada tikilmiş fəvvərələri məhz onun yaratdığı heykəllər bəzəyir. Bernininin “David”i (1623) qəzəbli və kəskin hərəkət zamanı təsvir olunub və Michelangelo’un “David”indən xeyli fərqlənir. Onun təmtəraqlı “Müqəddəs Terezanın vəcdə gəlməsi” (1644 - 1652) əsəri, papa VIII Urbanın şərəfinə yaratdığı qəbirüstü abidəsi, fransa kralı XIV Lüdvikin büstü yaradıcılığında çox mühüm yer tutur və barokko heykəltəraşlığının səciyyəvi nümunələri sayılır.

Bernininin layihələri üzrə Romada çoxlu binalar tikilib. Müqəddəs Pyotr kilsəsini əhatə edən sütunlu tağlar – kolonnada, Vatikanda kral pilləkəni və s. onun layihələri ilə inşa edilib.

XVII əsr İtaliya rəssamlığında barokko ilə yanaşı inkişaf edən daha iki cərəyan mövcud idi: “Karavaccizm” və “Bologna akademizmi”. Realizmə meylli karavaccizm cərəyanı bir çox rəssamin yaradıcılıq fəaliyyətinə güclü təsir göstərmişdir. Bu cərəyanın əsasını qoymuş Karavacconun özü (1573 - 1609) məşhur rəssam, Neapol məktəbinin banisi olmuşdur.

Yaradıcılığının erkən dövründən o, ən çox dini süjetlərdə möisət janrı səpkisində işləmiş, onları öz müasirləri kimi təsvir etmişdir. Onun “İnamsız Foma”, “İsanın tabuta qoyulması” kimi

Karavacco. Müq. Pyotrun çarmixa çəkilməsi





Karaççı. Tabut öündə üç qadın

monumental tablolarında işiq-kölgə ziddiyyətlərinə və rənglərin vəhdətinə xüsusi yer verilmişdir. Əsərlərinin dramatik və faciəvi xarakterini gücləndirmək məqsədilə o, fiqurları ön planda yerləşdirir ki, beləliklə, onların ölçülərini nisbətən böyütmüş olur və nəhayət, işıqdan kölgəyə tədricən keçid üsulundan imtina edib, onların sərhədini nəzərə çarpdır.

Bu zaman karavacizm kimi geniş yayılmış, lakin tamamilə əks xarakter daşıyan "Bologna akademizmi" adlı bir cərəyan da mövcud idi. İntibah ənənələrinin əsaslanan bu məktəb ümumi səciyyəsinə görə eklektik və süni bir üslub idi. Bolonya məktəbinin başında Karaççı qardaşları dururdu. Onlardan ən məşhuru Annibale Karaççı (1560 - 1609) intibah dövrü Venesiya boyakarlığı nailiyyətlərinə əsaslanaraq bir sıra monumental freskalar – "İsanın zührü", "Çobanların təzimi" və s. kimi maraqlı kompozisiyalar yaratmışdır. Bu məktəbə mənsub sənətkarların əsərlərində sünilik, obyekti idealizə etmə, qəsdən gözəlləşdirmə gözə çarpar.

XVII ƏSR FLAMAND İNCƏSƏNƏTİ

Məlum olduğu kimi, XVII əsrə Niderland iki yerə parçalanır. Yeni yaradılmış ölkələr bir-birindən fərqli, müxtəlif şəraitdə inkişaf edir və sənətdə də ayrı-ayrı yollarla gedir. Məsələn, İspaniyanın hökmran-

lığı altında qalmış Flandriyada, yeni keçmiş Niderlandın cənubunda Flamand məktəbi çox uğurla fəaliyyət göstərir. Bu məktəb həm intibahın klassik irsinə, həm karavacizmə və həm də Bolonya məktəbinin təcrübəsinə əsaslanır, onların hər birində bəyəndikləri nə vardısa, ondan da bəhrələnirdi. Əsas sifarişçiləri kilsə xadimləri, hökmdarlar və onların yüksəkrütbəli əyanları olduğundan rəssamların yaradıcılığında dini mövzular, mülkədarların saraylarını bəzəmək məqsədi daşıyan monumental və dəbdəbəli əsərlər çoxluq təşkil edirdi. XVII əsr-də Flandriyanın ən böyük rəssamı sayılan Rubensin yaradıcılığında bu məktəbin ən səciyyəvi xüsusiyyətləri müşahidə olunur.

Piter Paul Rubens (1577 - 1640) Antverpendə təhsil almış, 1600-cü ildən 1608-ci ilə kimi İtaliyada yaşamış, bu ölkənin, demək olar ki, bütün əsas şəhərlərində olmuş və intibah klassikasını dərin-dən öyrənmişdir. Antverpenə qayıtdıqdan sonra o, Flandriya hökmdarı avstriyalı İzabellanın sarayına baş rəssam təyin olunmuşdur. Elə həmin vaxtdan etibarən Rubens qızgın yaradıcılıq fəaliyyətinə başlayır, saray və kilsələr üçün, eləcə də xüsusi sifarişçilərçün dini, tarixi və əfsanəvi kompozisiyalar, portret və mənzərələr üzərində işləyir. Onun çoxşaxəli yaradıcılığının əsas qəhrəmanı həyatsevər insan surətidir. Rubensin mövzusu yunan əsatirlə-

Rubens. Persey və Andromeda





Rubens. Levkipin qızlarının oğurlanması

təsvir etdiyi ov səhnələrində əsərin qəhrəmanları vəhi heyvanlara qarşı qızığın döyüş zamanı göstərilir. Odur ki, məsələn, "Şir ovu" əsərinə sakit baxmaq mümkün deyil; şiri izləyən ovçu, ovçunu parçalayan şir kimi səhnələr insana çox güclü təsir bağışlayır.

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, Rubensin hətta mövzusu xristian rəvayətlərdən götürülmüş "Xaçın qaldırılması", "Kahinlərin təzimi" kimi əsərləri bütperəstlik ruhu ilə aşılanmışdır. Dahi sənətkarın "Persey və Andromeda" tablosunda əfsanəvi qanadlı at Peqasın belində özünü yetirmiş Persey gözəl Andromedəni ejdahanın pəncəsində xilas edir.

"Levkipin qızlarının oğurlanması"nda isə insan bədəninin mürrəkkəb hərəkətləri, bir-birinə ilişən fiqurların gərgin dinamikası heyrot doğurur. Rubens özünün və arvadları İzabella Brandtla və Yelena Fourmentin çoxlu portretlərini yaratmışdır. Say-


sız-hesabsız sıfarişləri yerinə yetirməkçün o, emalatxanasına tanınmış müasir rəssamları dəvət edmiş. Burada A. van Deyk, Y. Jordans, F. Sneyders, Y. Breygel kimi böyük sənətkarlar işləmişlər. Cox məhsuldar işləyən Rubens üst-üstə 3000-ə qədər müxtəlif səpkili əsər çəkmişdir. Onun rəsmlərinə realizm, rənglərin harmoniyası və təsir qüvvəsi XVII əsr Flamand məktəbinə dünya şöhrəti qazandırmışdır.

Rubensin istedadlı şagirdləri də olmuşdur. Onlardan Antonis van Deyk (1599 - 1641) dövrünün görkəmli portret ustalarından sayılır. O həm də gözəl təblo uстası olub; dini mövzuları və yunan rəvayətlərini eyni məharətlə çəkib. Van Deykin "Müqəd-



Yordans. Paxla kralı

dəs Pyotrun çarmixa çəkilmesi", "Müqəddəs Martin", "Yupiter və Antiopa" əsərləri dünya şöhrəti qazanmışdır. 1620-ci ildə İtaliyada yaşayarkən o, kardinal Bentivolyonun, markiz Brinyiqe və onun arvadı Paolina Adornonun portretlərini çəkib. İngiltərə kralları I Yakov və I Karlın dəvəti ilə saraya gəlib və o dövrün ingilis aristokratiyasının portret qalereyasını yaradıb. İngiltərədə çəkdiyi portretlərdən "I Karl ovda", "I Karlın uşaqları" və s. İngiltərə milli portret ənənəsinin bünövrəsini qoyur. Bir qədər də dəqiq desək, XVI əsr də H. Holbeyn, XVII əsr də isə van Deyk gözəl əsərləri ilə bu sənəti ingilis boyakarlığının aparıcı janrına çevirmişlər.



Van Deyk. Aile portreti

HOLLANDİYA İNCƏSƏNƏTİ

Hollandiya Niderlandın şimal əyalətlərinin yerləşdiyi ərazilərdən ibarətdir. XVII əsrə burada ispan ağalığına son qoyulmuş və müstəqil burjua respublikası yaranmışdır. O zaman Hollandiyanın ictimai həyatında rəssamlıq böyük rol oynayır. Burjua sinfi öz portretlərini sıfariş etməyə, evləri müxtəlif mövzulu tablolarla: mənzərələrlə, nətürmortlarla, möisət janrında çəkilmiş əsərlərlə bəzəməyə böyük maraq göstərirdi. Elə bu marağın nəticəsi idi ki, holland rəssamları yaradıcılıqlarında həm şəhər, həm də kənd həyatına aid tablolara böyük yer verirdilər.

Bir sözlə, realist meyllerin çiçəklənməsi üçün çox əlverişli şərait yaranmışdı.

Başqa ölkələrə nisbətən Hollandiya incəsənətində dini mövzulara az əhəmiyyət verilirdi. Yaşayış evlərinin həddindən artıq kiçik olması üzündən böyük monumental əsərlər yaratmaq qeyri-mümkin idi.

Hətta pəncərəarası divarlar çox dar olduğundan, boyakarlıq tablolarının ölçüsü də balaca olurdu. Buna görə də böyük holland rəssamlarının əsərlərinə və özlerinə "kiçik hollandlar" deyilirdi. Lakin bu kiçik hollandlar o qədər yüksək qiymətləndirilirdi ki, əsərin səthinin (kətanın) tutduğu qədər müəllifə qızıl sikkə verirdilər.

Holland rəssamları mövzu və janr cəhətdən boyakarlıq sənətini zənginləşdirmiş, çoxlu dar ixtisas çərçivəsində işləyirdilər; mənzərə janrında ayrıca qış, ayrıca dəniz, dağ və yaxud meşə mənzərəsi sahəsində işləyən, nətürmort janrında zadəgan evinin əşyalarını və bahalı yeməklərini çəkən rəssamlarla yanaşı, kasib evindəki masanı və onun üstündəki


nətürmortu təsvir edənlər ayrı idi. "Kiçik hollandlar" rəngkarlıq texnikası və texnologiyasının təkmilləşdirilməsinə, işq-kölgə, perspektiv həcm və sair sənətkarlıq məsələlərinə çox böyük əhəmiyyət vermişlər.

Kiçik hollandlardan mənzərəcilər Yan Van Qoyen və Reysdalın, animalist sənətçilər Potter və Keynin, möisət janrında işləyən Terborx və Meteyunun yaradıcılıq axtarışları bu gün də maraqla qarşılanır. Karel Fabrisiusun "Gözətçi" və "Dəbilqəli kişi" tabloları, Terborxun "Musiqi dərsi" və "Nəzakətli zabit", Vermeyerin "Əsgər və gülən qız", "Delft şəhərinin mənzərəsi", "Məktub oxuyan qız" əsər-ləri cazibədarlığı ilə indiyə kimi tamaşaçını heyran edir. Vermeyerin "Məktub oxuyan qız" tablosunda açıq pəncərə qarşısında durub məktub oxuyan qızın incə siması otağın zahiri gözəlliyi ilə heyretamız dərəcədə ahengdardır. Ön planda təsvir olunmuş xalçanın boyaları qayğısız həyatın sakit axınından xəbər verir.

İstedadlı portret ustası Frans Hals isə (1581 - 1656) bu realist cərəyanın ən görkəmli nümayəndəsi olmuşdur. O öz müasirlərinin:

tacirlərin, zabitlərin, zadəganların portretlərində onların fərdi əlamətlərini ustalıqla verə bilmişdir.

Hals yaradıcılığının ikinci mərhələsində



Fabrisius. Gözətçi



Reysdal. Dəyirman (fragment)



Terborx. Ata öyüdü



Vermeyer. Məktub oxuyan qız

Əvvəlki qrup portretləri üçün səciyyəvi olan şərtlikdən və cansızlıqdan uzaqlaşmış, bu janrda nəinki parlaq əsərlər yaratmış, hətta onun imkanlarını xeyli genişləndirmişdir. Rəssamın Müqəddəs Adrian və Müqəddəs Georgi adına atıcı rotala-

rın bir neçə ziyaflı təsvirləri, yaxud qocalıqda düşdüyü əllillər evinin hamiləri – yaşılı qadınların qrup portretləri Avropa boyakarlığının ən gözəl nümunələrindəndir. Hals cəmiyyətin aşağı təbəqələrinə mənsub adamları və yoxsulları da, məsələn, qaraçı qızı, mulatı, Malle Babbe adlı cadugər qadını və b. ustaliqla təsvir etmişdir.


Hollandiya incəsənət tarixində ən böyük sənətkar sayılan Rembrandt başqalarından fərqli olaraq, "böyük hollandlı" deyilir. Rembrandt Harmens van Reyn (1606 - 1669) dəyirmançı ailəsində anadan olmuşdur. Əvvəlcə universitetdə oxumuş, sonralar bir müddət incəsənətdən dərs almışdır. Ümumiyyətlə, Rembrandtin istedadı çox erkən üzə çıxmış və o, az bir vaxtda tanınmış, geniş şöhrət qazanmışdır. 1634-cü ildə o, Amsterdamın zəngin və dövlətli ailəsindən bir qızla evləndiyinə görə çox tez kübarlar cəmiyyətinə daxil olur. Saysız-hesabsız sifarişlər sayəsində o, şəhərin varlılarından birinə çevrilir. Rembrandt sevimli arvadı, ilham mənbəyi Saskiyannın portretinə yaradıcılığında geniş yer vermişdir. Ümumiyyətlə, rəssam qrup və fərdi

portret sahəsində böyük ustalıq göstərmüşdür ("Doktor Tyulpun anatomiya dərsi" və s.). Dini süjetlər – "Çarmıxdan endirilmə", "Samsonun kor edilməsi" və s. onun çoxfiqurlu kompozisiya sahəsində məharətlərinən xəber verir. O


həmçinin yunan rəvayətlərindən istifadə edib özünün "Danaya" kimi şah əsərlərini yaradmışdır.

1642-ci ildə Saskiyani itirən Rembrandt dərin faciə hissi keçirir və bu onun həyat və yaradıcılığına təsirsiz qalmır. Elə həmin il o, varlı zabitlərdən qrup portreti çəkməkçün sifariş alır və çox keçmir ki, "Gecə keşikçiləri" əsərini yaradır. Atıcı rota zabitlərinin dəbdəbəli portreti əvəzinə rəssam olduqca maraqlı, dinamik kompozisiya çəkmişdi. Sifarişçilər və rəssam arasında münaqişə yaranır. Məsələ onda idi ki, rəssam tabloda xalqının tarixinin qəhrəmanlıq səhifələrini yada salıb, onları hərbi yürüşə hazırlaşan zaman təsvir etmiş, əsərin bədii təsir gücünü artırmaq məqsədilə bəzi yüksəkrütbəli zabitləri kiçik ölçüdə və arxa planda vermişdi. Bu ziddiyyət nəticəsində rəssam yuxarı təbəqələrdən

Hals. Kişi portreti



Rembrandt. Danaya



uzaqlaşmalı olur və nəhayət, hadisələr onun müflisləşməsi ilə qurtarır.

Bu zərbədən sonra Rembrandtin yaradıcılığı vətəndaşlıq pafosunu itirməyə başlayır və rəssam dini süjetlərdə çox dəyərli və dərin fəlsəfi məna daşıyan bir sıra lövhələr yaradır. Bunlardan "David və İonafan", "Müqəd-

təsviri sənətdə də yüksəliş mərhələsi başlayır. İspan boyakarlığının qızıl dövrü adlanan XVII əsr-



El-Qreko. İsanın duası

də incəsənət əsasən Sevilya və Valensiyada inkişaf edir. Valensiyali Xosene Ribera (1588 - 1656) o dövrün adətlərinə uyğun olaraq bir müddət İtaliyada təhsil alır; təhsilini başa vurduqdan sonra, nəhayət, Neapolda dayanır və ömrünün axırına kimi orada yaşayır. Əvvəllər Karavacconun təsiri altında işləmiş Ribera ispan boyakarlığının milli xüsusiyyətləri çərçivəsində öz fərdi üslubunu tapır. Onun əsərlərindən "Müqəddəs İnessa", "Axsaq oğlan" və "Müqəddəs İeronim" böyük şöhrət qazanmışdır. Riberanın müasiri sevilyalı Fransisko Surbaran (1598 - 1664) rahib olmuşdur. Onun böyük ölçülü lövhələrində fiqurlar adətən sakit və möhtəşəm görünürlər. Əsasən dini rəvayətləri və din xadimlərini təsvir edən rəssamın "Papa X Qriqorinin seçilməsi vaxtı müqəddəs Bonaventuranın dua etməsi", "Çarmixa çəkilmə" və başqları sənətşünasların yüksək qiymətləndirdiyi əsərlərdəndir.

Sevilya məktəbinin

diğer nümayəndəsi Diyeqo Velaskes (1599 - 1660) yaradıcılığının erkən dövründə əsasən məişət səhnələri ("Səhər yeməyi", "Su satan" və s.) çəkmişdir. 1623-cü ildə o, Madridə köçür və ömrünün sonuna dək İspaniya kralı IV Filippin sarayında baş rəssam vəzi-

fəsini tutur. Paytaxtda o, Rubenslə tanış olur, oradan İtaliyaya səyahət edir və bütün bunlar onun istedadının formallaşmasına çox müsbət təsir göstərir. Onun "Vakx" və "Vulkanın dəmirçixanası" əsərlərində karavacizm əlamətləri görünür. Sənət alemində atıldığı ilk addımlarından təbiiliyə meyl göstərən Velaskes hətta Qədim Yunan şərab allahı Vakxin təsvirində və onun ətrafında şərab içənlərin surətlərində sadə kəndli obrazından istifadə edir.

Onun 1634-cü ildə çəkdiyi "Bredanın təslimi" tarixi lövhəsi tarixi janrıda yeni imkanlar açır. Rəssam burada özünün böyük kompozisiya ustası olduğunu


və rənglərin vəhdətini məharətlə həll etməyə qadirliyini nümayiş etdirir. Əsərdə konkret tarixi hadisənin təsvirində qalib ispan əsgərlərinin nizələri havaya ucalmış, məglub holland əsgərləri isə təşviş içində qalmışlar. Velaskes dövrünün ən böyük portret usulalarından olmuş və



Surbaran. Məryəmin uşaqlığı

Velaskes. Venera güzgüyə baxarkən





Rembrandt. Azmiş oğulun qayıtması

dəs ailə”, “İsa öz şagirdləri ilə Emmausda” və s. adını çəkmək olar.

Rəssamin dostlarının səyinə baxmayaraq, çoxlu borcu olduğundan, bütün əmlakı hərraca qoyulur və o, Amsterdamin ən kasib məhelləsində ağır şəraitdə yaşayır. Bu zaman onun ikinci arvadı Hendrike Stoffels rəssama böyük mənəvi dayaq olur, onun işləməsi üçün imkanlar yaradır.

Ömrünün son illərində Rembrandt yaradıcılığının ən yüksək zirvəsinə çatır. 1668 - 1669-cu illərdə o özünün şah əsərlərindən biri

— “Azmiş oğulun qayıtması” tablosunu yaradır. Bu əsər rəssamin yaradıcılığına bir növ yekun vurur: başibələli oğul min bir əzabdan sonra ata evinə qayıdır və atasının qarşısında diz çö-

kür. Biz onun üzünü görmürük, lakin qoca atanın titrəyən əllərin-dən və üzünün ifadəsindən hadisənin bütün drama-tizmi hiss olunur.

Rembrandt incəsənət tarixinə yüksək qabiliyyətli bir rəsm və ofort ustası kimi də daxil olmuşdur. O, təqribən 300 ofort və saysız-hesabsız rəsm əsəri yaratmışdır.

XVII ƏSR İSPAN İNCƏSƏNƏTİ

XIII - XV əsrlər İspaniya ərəblərin ağalığına qarşı qəti mübarizə aparır və nəhayət, istiqlaliyyət əldə edir. İspan incəsənətinin, xüsusilə memarlığın inkişafına ərob mədəniyyətinin böyük təsiri olmuşdu. Eyni zamanda, bu da məlumdur ki, ispan incəsənəti intibah mədəniyyətindən də xeyli bəhrələnmişdir. Belə ki, XVI əsrin çox görkəmli sənətkarlarından biri olan El Qrekonun (1541 - 1614) yaradıcılığı məhz intibah sənəti ilə bağlı olmuşdur. O, bir müdət İtaliyada yaşamış, Venesiya boyakarlıq məktəbinin təsiri altında işləmiş, Tisian və Tintorettonun əsərlərini dərinlənmişdir. 1577-ci ildə El Qreko İspaniyaya köçmüş və ömrünün axırına kimi Toledo şəhərində yaşamışdır.


El Qrekonun portretlərindəki realizm və psixoloji ovqat müasirlərini heyran edirdi. Onun böyük həcmli dini lövhələri, məsələn, “Qraf Orqasın dəfnə” əsəri (1586 - 1588) üçün gərgin ekspressiya, qəhrəmanların əhvallarında tərki-dünyalıq ən sə-

ciyyəvi cəhətlərdəndir.

XVII əsrde İspaniya krallarının müstəmləkəçilik siyasəti dönyanın bir çox yerlərdə ispanların ağalığı ilə nəticələnir. XVII əsrin əvvəllərindən mədəniyyətin bir çox sahələrində olduğu kimi,

Rembrandt. Gecə keşikçiləri





Velaskes. Papa X İnnokenti

kral IV Filippin, onun varisi Baltasar Karlosun və kralın ailə üzvlərinin portretlərini bütün ömrü boyu və dəfələrlə çəkmişdir. Hərsoq Olivarresin və Roma papası X İnnokentinin portret-

ləri ona dünya şöhrəti qazandırmışdır.

“Venera güzgüyə baxarkən” əsəri rəssamın gözəllik haqqında təsvürüdür. O, gözəllik ilahəsini uzanmış halda arxa tərəfdən çəkmiş, sifətini isə ayına vermişdir.

Velaskes ən əsas əsərlərini – “Las Menikas” (“Saray xanımları”) və “İpəyirən qadınlar” monumental tablorlarını ömrünün son illerində yaratmışdır. Adını çəkdiyimiz birinci əsərdə o, kralın kiçik qızını, özünü və təlxəklərini saray xanımlarının əhatəsində təsvir etmişdir. İkinci əsərdə isə al-əlvən libaslar və xalçalar arasında toxucu qadınlar və onların emalatxanasını kətana köçürmüştür.

Velaskesin yaradıcılığı nəinki ispan, hətta dünya incəsənətinin ən parlaq səhifələrində biridir.

XVII əsrin axırlarında İspaniyanın siyasi və iqtisadi cəhətdən zəifləməsi ölkənin mədəni həyatına da mənfi təsir göstərir və nəticədə incəsənətdə durğunluq başlayır.

XVII ƏSR FRANSA İNCƏSƏNƏTİ

XVII əsr Fransada mütləqiyət quruluşunun çıxəklənməsi dövrü hesab olunur və təbii ki, sənət saray zadəganlarının və kübar cəmiyyətinin tələblərinə uyğun istiqamətdə inkişaf edir. Rəssamlıqda klassi-

sizm cərəyanı da elə bu zaman meydana çıxır. Klassizizm cərəyanının nümayəndələri müasir həyatın mürəkkəb və rəngarəng tərəflərini arxa plana çəkib klassik yunan və Roma ənənələrinə istinad edirdilər. Mövzu məhdudluğundan yalnız rəvayətlərdən, dini və tarixi-qəhrəmanlıq süjetlərindən istifadə olunurdu. Bu cərəyanın Fransa incəsənətində banisi Nikolya Pussendir (1593 - 1665). Onun istedadına və bədii zövqünün formallaşmasına əsasən Roma mühiti qida vermişdir. Pussen gənclik illərində İtaliya sənətkarlarının bədii irsini diqqətlə öyrənmişdi. O, uzun müddət İtaliyada yaşamış, Rafaelin, Tisianın və başqa intibah dahlərinin təsiri altında olmuşdur.


Pussen əsərlərinin çoxunda qədim yunan rəvayətlərini və qəhrəmanlarını təsvir edir. “Yatmış Venera”, “Floranın səltəneti”, “Satir və nimfa” kimi lövhələr buna misal ola bilər.

Onun “Süleyman peygəmbərin hökmü” əsərində baş qəhrəmanın müdrikliyində bəhs edilir. Eyni bir uşağı öz övladı kimi qələmə verən iki qadın Süleymanın hökmünü gözləyir. Peygəmbərin uşağı iki hissəyə

bölüb qadınlara vermək əmri əsl ananı uşaqtan imtina etməyə məcbur edir. Beləliklə, uşağın həqiqi anası məlum olur. Rəssam bu süjeti gərgin psixoloji drama şəklinde vermişdir.

Pussenin yaradıcılığında mənzərə janrı böyük yer tutur. O, sadəcə olaraq təbiətin üzünü köçür-

Pussen. Müq. Erazmin əzabı





Pussen. Qızıl buğaya secdə

mür, onu insanlarla qırılmaz vəhdətdə göstərir. Onun “Dörd fəsil” silsiləsi və “Polifem ilə mənzərə” tablosu peyzaj janının seçilib-sayılan nümunələrindəndir.

Klassisizm cərəyanının təsiri memarlıqda daha aydın görünür. O dövrə Parisin binaları Fransa memarları Mansar, Perro və Lövonun layihələri əsasında bir tərəfdən antik üslubda, digər tərəfdən isə yeni və dəbdəbəli barokko üslubunda tikilirdi. Kilsə və məbədlərin inşasında barokko üslubu üstün gəlmişdisə, Lüksemburq sarayı, Luvr sarayının fasadı, Əllillər kilsəsi və s. tikililərdə klassisizmə meyl olunmuşdur.

XVII əsrin II yarısında, XIV Lüdovik dövründə inceşənət kral hakimiyyətinin tərənnümündə qüdrətli vasitəyə çevirilir. Bu zaman memarlıqda klassisizmin ən parlaq nümunəsi sayılan Versal sarayı inşa olunur, yeni tip park və bağlar salınır.



Versal sarayı



Bütün bunlarla yanaşı, realizm cərəyanını inkişaf etdirən və holland boyakarlığının güclü təsiri altında işləyən Lenen qardaşları “Süd satan qadının ailəsi”, “Kəndlilər süfrə başında” və başqa görkəmli əsərlərini yaratmışlar. Fransa inceşənətində bu zaman portretlər yalnız kral saraylarında çəkilirdi. Soyuq və dəbdəbəli bu saray portretləri qalereyasını əsasən Lebren, Minyar və Larjilier kimi rəssamların əsərləri təşkil edirdi.

XVII əsr Fransa heykəltəraşları daha çox sarayların və parkların bəzədilməsi ilə məşğul olurdular. O dövrün yadigarları Versal sarayının fəvvarələrini bəzəyən alleqorik heykəllərin və XIV Lüdovikin atlı heykəlinin müəllifi əsrin ikinci yarısında yaşayış-yaratmış Jirardondur (1628 - 1715).

XVIII ƏSR FRANSA İNCƏSƏNƏTİ

XVIII əsrə Fransa mütləqiyəti zəifləyir və inceşənətdə bir sıra yeni meyllər meydana çıxır. Sənətkarlar tədricən dini mövzulardan uzaqlaşırlar. Onlar əvvəlcə mifoloji, sonra isə lirik və sevgi mövzularına müraciət edirlər.

Fransanın bu dövrünü çox vaxt XV Lüdovik dövrü adlandırırlar. XIV Lui dövrü üçün səciyyəvi olan təntənəli klassisizmi indi ehtiras hissleri oyadan,

kef və məhəbbət səhnələrini əks etdirən bir sənət əvəz edir.

Bu dövrün ən parlaq nümayəndələrindən biri rəssam Antuan Vatto (1684 - 1721) olmuşdur. Onun dəbdəbəli məclisləri və sevgi səhnələrinə əks etdirən “Pyero”, “Adaya səyahət”, “Kənd bayramı” kimi əsərlərində bir qəmginlik də var.



Vatto. Nazzakətli davranış

Başqa bir sənətkarın, kübar cəmiyyətinin bədii zövqünü oxşayan rəssamlardan Buşenin (1703 - 1770) əsərlərində isə real həyatdan uzaq şirin bir xəyal aləmi, məhəbbət dünyası canlanır.

XVIII əsrə burjuaziyanın kral hakimiyyətinə qarşı mübarizəsi güclənir. Feodalizmə zərbələr endirilir. Feodal məfkurəsinə qarşı burjua məfkurəsi qoyulur. Maarifpərvər filosofların ideyaları geniş yayılır.

Buşedən fərqli olaraq Şarden (1699 - 1779) öz əsərlərində sakit və rahat güzəran keçirən burjua

Buşe. Təsəlli verən Venera



həyatını və məişətini öks etdirir. O, eyni zamanda, mahir natürmort və portret ustası kimi də tanınır.

XVIII əsr Fransa heykəltəraşlığı Qudonun (1741 - 1828) adı ilə sıx bağlıdır. Qudon əsasən portret janrında məharət göstərmişdir. Onun əsərlərində güclü realizm, daxili hissyyat və dəqiqlik əsas yer tutur. Qudonun əsərlərinən Volterin heykəli xüsusiylə məşhurdur.



Şarden. Kəndli qadın

XVIII ƏSR İNGİLTERƏ İNCƏSƏNƏTİ

Uzun müddət İngiltərədə təsviri sənətlə yerli rəssamlarla yanaşı, əcnəbilər də məşğul olmuşlar. Üstünlük də onların tərəfində olmuşdur. XVI - XVII əsrlərdə Avropanın bir çox məşhur rəssamları - Holbeyn, van Deyk, Rubens və başqaları İngiltərəyə gedib orada işləmişlər. XVIII əsrin əvvəllərindən etibarən ingilis təsviri sənətində canlanma başlayır və hətta Xoqart kimi (1697 - 1764) istedadlı bir rəssam yetişir. O, realist mövqedən yaratdığı əsərlərində ingilis burjua sinfinin həyat və məişətindəki nöqsanları tənqid edir. "Müasir nikah" və "Toy səhəri" silsilələri buna əyani misaldır.

O zaman İngiltərədə bir neçə



Xoqart. Krevet aparan qız



Reynolds. Zadegan xanım

görkəmli portret ustası da işləmişdir. Onlardan daha məşhuru Coşua Reynoldsdur (1723 - 1792). Təsadüfi deyil ki, 1768-ci ildə təşkil edilmiş Rəssamlıq Akademiyasının ilk prezidenti də elə o seçilmişdir. Onun müəsiri Geynsboro lirik və şairə portret ustası kimi şöhrət tapmışdır. Dövrün realist menzərə ustaları sırasında isə, ilk növbədə, Törner və Konsteblin adlarını çəkmək lazımdır. İlk defə məhz onlar təbiət qoynunda təsvir olunan şəxsin fonunu eləbelə, sadəcə arxa plan kimi yox, canlı və sərbəst bir həyat kimi vermişlər. Törner və Konstebl çox vaxt emalatxanada yox, açıq havada, yəni "plener"də işləmişlər.

XIX ƏSR İSPAN İNCƏSƏNƏTİ

Bütün XVIII əsr boyu ispan incəsənətində elə bir yenilik görünmüür. Yalnız ispan xalqının yadellilərə qarşı mübarizəsi ərəfəsində ispan incəsənətində yeni canlanma başlanır. İspan xalqının Fransa işgalçılara qarşı apardığı azadlıq mübarizəsi bu mübarizənin fəal iştirakçısı olmuş Fransisko Qoyyanın (1746 - 1828) yaradıcılığında parlaq bir şəkildə əks

Qoyya. Xalça eskizi




edilmişdir. Müxtəlif duellərin iştirakçısı, toreador, İspaniya kralının saray rəssamı, Rəssamlıq Akademiyasının üzvü və cəsur inqilabçı Qoyya dövrünün ən böyük sənətkarı olmuşdur.

Onun "Gülləbaran" adlı məşhur tablosunda ispan

üşyançılarının fransız əsgərləri tərəfindən gülləlməsi təsvir edilir. Qoyya həmçinin mahir portretçi olmuşdur. Onun "Hersoginya Alba", "İzabella de Porsel", "Rəssam Bayeu" və başqa portretləri çox yüksək sənətkarlıq nümunələridir. İspan kralı IV Karlın ailəsi ilə birgə portretində Qoyya hökmdarın və arvadının mənəvi eybəcərliyini, daxili puçluğununu və lovğalığı kəskin surətdə ifşa etməkdən çəkinməmişdir. Sadə ispan qızı "Maxa"nın surətdə isə milli gözəlliyyin timsali çox güclü təsir bağışlayır.

Qoyyanın azadlıq mübarizəsinə həsr etdiyi əsərləri arasında "Dezastres" ("Dəhşət") adlı qrafik silsilə xüsusi yer tutur. 82 ofortdan ibarət bu əsərdə realistcəsinə və yüksək sənətkarlıqla bir tərəfdən yadellilərə qarşı mübarizə tərənnüm edilir, digər tərəfdən isə hakim təbəqələrin satqınlığı və qorxaqlığı ifşa və tənqid olunur.



Qoyya. Maxa naməlum adamlarla

XIX ƏSR FRANSА İNCƏSƏNƏTİ

Böyük Fransa inqilabı Qərbi Avropada yeni tarixi dövrün başlanması ilə nəticələnir. Sənayenin və texnikanın sürətli inkişafı, elmin bir çox sahələrində əldə edilən nailiyyətlər mədəniyyətin inkişafına da böyük təsir göstərir. İncəsənət heç bir dövrdə bu qədər çoxşaxəli, rəngarəng olmamışdır.


Bu zaman Qərbi Avropa təsviri sənətində əsasən

dörd büyük cərəyan mövcud idi: klassisizm, romantizm, tənqidi realizm və impressionizm. Bu cərəyanlar əvvəlcə Fransada meydana gəlib formalasır və bundan sonra qısa bir müddət ərzində qonşu ölkələr yayılıraq bütün Avropada əsas yaradıcılıq istiqamətinə çevrilirdi. Bunlardan klassisizm və romantizm XIX əsrin I yarısında, tənqidi realizm əsrin ortalarında və nəhayət, impressionizm XIX əsrin sonunda inkişaf etmişdir.

Cəsarətlə demək olar ki, XIX əsr-də məhz Fransa, boyakarlıq sənətinin bayraqdarı olmuşdur. Bu za-

man, yəni XIX əsrin əvvəllərində yaşayış-yaradan rəssamlardan biri klassisizmin ən görkəmli nümayəndəsi Jak Lui Daviddir (1748 - 1825). David öz əsərlərində Qədim Yunan və Roma tarixinə müraciət etsə də, öz dövrünün inqilabi ideya və şüurlarını yayırdı. Belə bir cəhəti mütləq xatirlatmaq lazımdır ki, inqilabi klassisizm monarxiya dövrünün klassisizmindən kəskin surətdə fərqlənirdi və azadlıq ideyalarını ifadə edirdi. Davidin "Brut" və "Horatsilərin andı" əsərləri də xalqı mübarizəyə çağırırırdı. Antik sənətə güclü meyl göstərən rəssam David "Horatsilərin andı" tablosunda antik rəsm, plastika və kompozisiya qanunlarından geniş istifadə etmişdir.

David müasir mövzuda tarixi əsərlər də yaratmışdır: məsələn, "Top oyunu zalında andicmə" və "Maratin ölümü". Fransa inqilabının rəhbəri Maratin faciəvi şəkildə öldürülməsi səhnəsi Davidin ən güclü əsərlərindəndir. O zaman bu istedadlı sənətkar Parisin ictimai-siyasi həyatında fəal iştirak etmiş,



David. Maratin ölümü

Konventin əvvəl deputati, sonra isə sədri vəzifəsinə seçilmişdi. O, xalqın liderlərinin xeyli portretini çəkmişdi.

İnqilabdan sonra David "Sabina qadınları" əsərini çəkir və orada döyüşən tərəfləri razılaşmaya, sülhə çağırır. Artıq bu zaman onun klassisizmi döyükən xarakterini itirir, rəssam soyuq akademizme tərəf yuvarlanır və yaradıcılığında saray həyatını təsvir edən mövzular üstünlük təşkil etməyə başlayır.

Ən nəhayət, imperiya dövründə David Napoleon Bonapartın saray

rəssami olur, "Napoleonun tacqoyma mərasimi", "Jozefinin tacqoyma mərasimi", "Napoleon Alp dağlarını keçərkən" kimi çoxfiqurlu təmtəraqlı əsərlər yaradır. 1816-cı ildə Bourbonlar sülaləsinin hakimiyyətinin bərpası ilə əlaqədar o, Brüssel köçür və ömrünün axırını orada yaşıyır. David klassisizmin başqa görkəmli nümayəndəleri, davamçıları A.Qro, F.Jerar və J.Enqr kimi görkəmli boyakarların müəllimi olmuşdur.

XIX əsrin ortalarında klassisizm proqressiv səciyyəsini itirərək rəsmi dairələrin himayəsində soyuq akademizmə çevrilir. Bu dövrdə onun əsas nümayəndəsi Jan Ogüst Dominik Enqr (1780 - 1867) olmuşdur. Ömrünün çox hissəsini İtaliyada keçirən Enqr Romadakı Fransa Akademiyasında direktor

vəzifəsində işləmişdir. Mövzularının əksəriyyətini orta əsr və antik dövr tarixinən, eləcə də antik mifologiyadan götürmüştür; məsələn, "Homerin təntənəsi", "Edip və Sfinks" və s.

Bununla belə, portret janrında Enqr güclü realizm və yüksək

Enqr. Uzanmış cariye



sənətkarlıq nümayiş etdirmiştir. Dövrünün ən böyük rəsm ustası olan Enqr çoxlu karandaş portretləri çəkmiş və özündən sonra yüksək burjua təbəqəsinin geniş portret qalereyasını qoyub getmişdir.

XIX əsrin birinci yarısında Fransada meydana çıxmış romantizm, həyatı ideallaşdırmaq prinsipinə əsaslanan klassisizm cərəyanına qarşı mübarizə aparırdı. Onun nümayəndələri ictimai quruluşdakı durğunluğu qarşı etiraz edir və çıxış yolunu xəyal aləmində, keçmiş dövrlərdə və inqilabi çağrıqlarda axtarırdılar. Onlar Qərbi Avropada ilk dəfə Şərqi xalqlarının həyatına maraq göstərirdilər.


Romantizmin ilk böyük nümayəndəsi Teodor Jeriko (1791 - 1824) ilk addımlarından quru və soyuq akademizm əleyhinə çıxaraq, real həyata müraciət edir.

O, ən böyük əsəri – “Meduza” gəmisinin salı” tablosunu qəzelərdə oxuduğu faciə əsasında çəkmiş-

Dölkrua. Sardanapalin ölümü



dir. Burada “Meduza” gəmi fəlakətə uğradıqdan sonra sal üzərinə çıxmış bir qrup adamın dəhşətli okeanla mübarizəsi təsvir edilir. Jeriko əsərdə dərin mənalı, insan mərdliyini tərənnüm edən ümumişdir. Romantizm cərəyanının ikinci böyük nümayəndəsi



Jeriko. Yaralı süvari

Öjen Dölkrua (1798 - 1863) dövrünün ən mahir kolorit ustası olmuşdur. Onun Jerikonun təsiri altında yaratdığı “Dantenin gəmisi” tablosunda dahi italyan şairi Dantenin “İlahi komediya” sından götürülmüş cəhənnəm səhnəsi tamaşaçıya dərin təsir bağışlayır. “Azadlıq barrikadaları” lövhəsində Dölkrua azadlığı təmsil edən gözəl bir qadını təsvir etməklə xalqı mübarizəyə çağırır. Viktor Hüqonun “Səfillər” romanından götürülmüş küçə usağı Qavroş obrazı silahlı üsyançılarla birgə

əsərə romantik xarakter və güclü pafos verir. Dölkruanın Mərakeşə və Əlcəzairə səfəri yaradıcılığında böyük iz buraxmışdır. O bu ölkələrdə göründükərini: əlcəzairli qadınların həyat tərzini, şir ovuna çıxmış, yaxud vəhşi atları əhliləşdirən ərəblərin kəskin hərəkətlərini, gözəl mənzərələri sənətkarlıq qüdrəti ilə təsvir etmişdir.

XIX əsrin ortalarında Fransada demokratik hərəkatın güclənməsi incəsənətdə realist meyllərin geniş miqyas al-

masına səbəb olur. Məhz elə bu vaxt ictimai və siyasi ziddiyətləri ifşa edən tənqididə ralizm meydana çıxır. Tənqididə realizmin ən çox tanınmış

nümayəndəleri Domye, Kurbe və Milledir. Məşhur satira ustası Onore Domyenin (1808 - 1879) əsərləri realizmi və satirasının kəsəri ilə fərqlənir. Onun satirası kütbevin, satqın və ikiyüzlü dövlət xadimlərinə, alçaq təbiətli vəkillərə, məmurlara, lovğa və şöhrətpərəst varlılara qarşı yönəldilmişdir. Domye-

Kurve. Salam, cənab Kurbe



nin saysız-hesabsız məzħekeli rəsmlərində xalq möişətinin təfərrüatını belə görmək mümkündür. Onun əsərləri arasında “Mətbuat azadlığı”, “Ədliyə adamları”, “Qanunverici məclis”, “Üşyan” və s., eləcə də Servantesin və Molyerin əsərlərinə çəkilmiş illüstrasiyalar olduqca maraqlı sənət nümunələridir.

XIX əsrin ortalarından etibarən Fransada realist mənzərə janrı sahəsində misilsiz nailiyyətlər əldə edilmişdi. Bu nailiyyətlər ilk növbədə Barbizon (Parisin yaxınlığında meşələrdə yerləşən kəndlərdən birinin adıdır) məktəbinin nümayəndələrinin adı ilə bağlıdır. K.Koro, T.Russo, J.Düpəre, Ş.Dobinyi kimi mahir rəssamlar əsərlərində doğma vətənin ən adı mənzərələrini: səfali kənd yerlərini, çayları və çəmənləri, hətta yarımuçuq daxmaları belə böyük məhəbbətlə təsvir etmişlər. Onlar öz saf və lirik mənzərələri ilə dünya şöhrəti qazanmışlar.

Barbizon məktəbi nümayəndələrinin güclü təsiri altında formalasmış Jan Fransua Mille isə (1814 - 1875) əsərlərində ən çox kəndlilərin ağır həyatını təsvir edirdi. Onun “Sünbülyiğan qızlar”, “Külünglü kişi”, “Əkinçi”, “Odunyiğanlar” və s. əsərlərində realizm ilə yanaşı, lirikaya da meyl hiss olunur.

Təqidi realizmin inkişafından danışarkən Qustav Kurbenin (1819 - 1877) rolunu xüsusi qeyd etmək lazımdır. Proqressiv ideyalı əsərlər çəkdiyinə görə onu rəsmi sərgi salonuna buraxmamışlar. Və Q.Kurbe əsərlərini nümayiş etdirməkçün məxsusi “Realizm pavilyonu” təşkil etmişdir. Onun məşhur “Daşyonanlar” lövhəsində sadə adamların həyatı olduğu



Mille. Axşam ibadəti

E. Mane. Fleytaçı



kimi təsvir olunmuşdur. “Ornanda dəfn mərasimi” adlı böyük çoxfiqurlu tablosunda isə rəsmi dairələrin süni və geriyə çəkən bədii tələblərinə qarşı çıxmışdır. Onun ən məşhur əsərləri sırasında “Salam, cənab Kurbe”, “Çimən qadınlar” və rəssamın özünün portretlərinin də adını çəkmək olar.

Paris kommunasının fəal iştirakçısı Kurbe inqilabdan sonra siyasi görüşlərinə görə və xüsusilə Vandom sütununun uçurulmasında iştirakına görə hökumət tərəfindən təqib olunmuşdur. Nəhayət, o, Fransanı tərk etmək məcburiyyətində qalmış və İsvəçrəyə köçmüştür. Ömrünün axırına kimi də rəssam elə orada yaşamışdır. XIX əsrin son rübündə Fransa incəsənətində impressionizm adlı yeni bir cərəyan meydana çıxır. Hələ 1860-cı illərdən məşhur rəssam Eduard Mane (1832 - 1883) impressionizmin bir çox prinsipləri ilə səsləşən əsərlər yaratmışdır; lakin impressionistlərin onu öz qruplarının üzvü saymalarına baxmayaraq, Mane bunu qətiyyətlə inkar edirdi. Tələbəlik illərində o, Venesiya boyakarları Corcone və Tisianin, dahi Velaskes və Qoyyanın, həmçinin fransız romantizminin təsiri altında işləmişdir.

Mane öz əsərlərində əsasən Parisin izdihamlı küçələrini, bağça və parklarını, kafe və musiqi məclislərini, müasirlərinin portretlərini təsvir etmişdir. “Çəmənlikdə səhər yeməyi”, “Olimpiya” və “Foli-Berjer meyxanası” kimi tablolarında qadın gözəlliyi tərənnüm olunur. Dövrünün tarixi hadisələri isə “İmparator Maksimilianın qələbi” və “Kommunarların güllələnməsi” əsərlərində əksini tapmışdır. Dostları məşhur yazıçı və



Koro. Mənzərə


rəssamların: məsələn, E.Zolya, St.Mollarme, E.Deqa və başqalarının portretləri məhz onun firçası sayəsində əbədiləşmişdir. Manenin yaradıcılığında Fransa boyakarlığının realist ənənələri yüksək bir zirvəyə çatmışdır.

İMPRESSIONİZM

Bu cərəyan Fransada XIX əsrin 60 - 80-ci illərində yaranmışdır. "Impression" fransızca "təəssürat" deməkdir. İmpressionizmi Klod Mone, Ogüst Rönuar, Edqar Deqa, Kamill Pisarro, Alfred Sisley və Berta Morizo kimi böyük sənətkarlar təmsil edirlər.

Klod Mone əsərlərindən birini "Günəşin doğması. Təəssürat" adlandırmışdı. Jurnalist Lörua bir qrup rəssamın əsərlərini lağa qoymaçın (səbəbi o idi ki, bu rəssamların tabloları onun bədii zövqünü oxşamırırdı) onlara, yəni Mone və onun dostlarına

K.Mone. Biq Ben



nifrotlə "impressionistlər", üslublarına isə "impressionizm" damgası vurur və nifrotlə qoyulmuş bu ad əbədi olaraq onların üstündə qalır. Halbuki Mone, Rönuar və Deqa kimi bən-

zərsiz ustaları bu "izm" heç də tam əhatə etmir. İmpressionistlərin fəaliyyətini bəzi ümumi cəhətlərə görə, xüsusilə bu sənətkarların akademik sənətə qarşı birləşdiyi dövrü nəzərə alanda, əsasən 1863 - 1883-cü illərə aid etmək olar.

1863-cü ildə E.Mane "Cəmənlikdə səhər yeməyi" əsərini rəsmi sərgi salonuna təqdim edir. Pisarro, Mone, Rönuar və Sisley də əsərlərini bu sərgidə nümayiş etdirirdilər. İmpressionizmin başlangıcı da elə həmin ildən götürülür. 1870-ci illər isə impressionizmin çəçəkləndiyi dövr hesab olunur.

Bəzən ilk təəssüratdan çıxış edərək, onları əsərdə rəng və müxtəlif effektlərə uyub sənətin əsas məzmununu, ictimai əhəmiyyətini nəzərə almamaqda günahlandırırlılar. Həqiqətən də impressionistlər böyük tematik tablolardan imtina edib əsasən mənzərə, portret və natürmort janrında çalışırlılar. İş hətta o yere gəlib çatmışdı ki, onları məmmənsuzluqda təqsirləndirildilər.

K.Mone. Su zanbaqları



Tənqidçilərin fikrincə, impressionistlər hadisələrin əsl mahiyyətinə varırlar, onun mənasını deyil, yalnız oyatdığı ilk təəssüratı verirlər.

Bəli, impressionist rəssamlar həyatın oyatdığı ani təəssüratı əks etdirməyi qarşılara məqsəd qoyurdular və bu da çox çətin bir yaradıcılıq məsəlesi idi. Çünkü təbiətdə sabit, dəyişməz heç nə yoxdur. Hətta əşyalar və fiqurlar günün müxtəlif çağlarında müxtəlif rəngdə görünürələr. İşıq və hava dəyişikcə rənglərə təsir edir; beləliklə, impressionistlər işıq və havanın ani effektlərini tabloda canlandırmağı özlərinin başlıca vəzifələri hesab edirdilər.

Onların lövhələrində biz Fransanı, onun təbiətini və adamlarını görürük. Yaşayışlarının çox ağır olmasına, əsərlərinin ardi-arası kəsilmədən mətbuatda tənqid atəşinə tutulmasına baxmayaraq, bu böyük sənətkarlar həyatın, təbiətin əsrarəngiz gözəlliliklərindən aldıqları dərin heyrət, sevinc hissələrini

tablolarında bizə çatdırı biliblər. Onlar Fransanı, onun kənarlarına ağaclar əkilmış yollarını, günəş işığında bərəq vuran çaylarını, üstü qırmızı kırəmitli kənd evlərini, yağışını və qarını, ən başlıcası isə sadə insanların obrazlarını böyük ustalıqla yaratmışlar.

Klod Mone (1840 - 1926) bəzən bir mənzərəni gənən müxtəlif saatlarında çekmiş və beləliklə, işığın dəyişməsi nəticəsində mənzərənin rəng və formasının necə dəyişdiyini göstərmək istəmişdir. Burada, zənnimizcə, heç bir subyektivizm yoxdur. Çay sübh çığı dumanlı, günorta vaxtı isə parlaq olur və bu nəinki impressionist rəssama, hətta adı insana da bəllidir. Rəssam alım deyil ki, çayın dərinliyini, enini, gəmiçilik şəraitini və ya hansı balıqlarla zəngin olub-olmadığını göstərsin.

Impressionistlərin müasirləri olan akademist rəssamlar iddia edirdilər ki, guya, onların yaratdıql-

ları incəsənət tarixində dəyərsiz bir epizoddur. Ancaq tarixin öz hökmü var: heç kimin rəyi ilə hesablaşdırı. Akademist rəssamların, guya, “əbədi yaşayacaq iri biçimli lövhələr”i artıq çoxdan unudulduğu halda, impressionistlərin portret və mənzərləri bu gün də bizi heyrətləndirir.

Oğust Rönuar (1841 - 1919) yaradıcılığının ilk dövründə akademizmin əksinə çıxaraq, Q.Kurbe və E.Manenin təsiri altında formalasmışdır. 1860-cı illərin sonundan etibarən o, plener (açıq havada işləmək) texnikasına üstünlük vermiş, insanları da, təbiəti də dəyişən işq-hava mühitində təsvir etməyə başlamışdır. Rönuar öz tematik lövhələrində şəhər həyatını və Parisin gecə şənliklərini: bal, rəqs və gəzintilərini vermişdir. Qadın gözəlliyyinin pərəstişkarı olan bu böyük rəssam həm də çoxlu qadın portreti və çilpaq model təsvirlerini yaratmışdır.

Rönuar. Qız portreti




Rönuar. Səhər yeməyi

Rönuar Fransa təsviri incəsənətində mahir rəng ustası kimi tanınır. Onun işiq-kölgə effekti, çox incə və zəngin rəng çalarları və təmiz rənglər əsasında yaratdığı əsərlər həyatiliyi ilə insanı valeh edir. Impressionizm, boyakarlıqla olduğu kimi, heykəltəraşlıqda və musiqidə də yaradıcılıq axtarışları üçün geniş imkanlar açmışdır. Məsələn, XIX əsrin II yarısında nəinki Fransanın, üümüən Avropanın ən parlaq ulduzlarından olan böyük heykəltəraş Oğüst Roden (1840 - 1917) axtarışlarını məhz impressionist üslubda aparmışdır. Akademizmin əksinə çıxan sənətkar öz obrazlarının daha çox daxili hissiyyatını, müxtəlif psixoloji hallarını ifadə etməyə çalışmışdır.

Roden pərəstiş etdiyi intibah dövrü heykəltəraşı Donatellonun nəhəng “Cənnət qapısı” əsərindən il-

Sisley. Mənzərə





Pissarro. Paris'də Monmartr bulvari

“Mütəfəkkir”i məhz bu əsərin tərkib hissəsi kimi yaradılmışdı.

Roden həm də gözəl portret ustası olmuş və dövrünün görkəmli xadimlərinin, o cümlədən Onore de Balzakın və Viktor Hüqonun portretlərini yaratmışdır. Onun “Öpüş”, “Əbədi bahar” və başqa lirik əsərləri dünya heykəltəraşlıq sənətinin incilərindəndir.

1880-ci illərdən başlayaraq impressionizm yavaş-yavaş tənəzzülə uğrayır. Rönuar və Deqa impressionizmdən uzaqlaşır. E. Mane 1883-cü ildə vəfat edir. Mone və Pisarronun yaradıcılığında böhran hiss olunmağa başlayır. İmpressionizm geniş dairələrdə maraqlı oytadığı bir zaman, məşhurlaşmağa başladığı bir vaxt bir cərəyan kimi sönür.

Bəli, 1880-ci illərin ortalarında impressionist sənətkarların birliyi dağılır. Boyakarlıqla “puantizm”, “divizionizm” kimi bir sıra müvəqqəti cərəyanlar yaranır. Yenə bu zaman daha bir cərəyan da meydana çıxır; onun Sezann, Van Qoq və Qogen kimi böyük nümayəndələri impressionistlərin sənətini dərinləşdirir, lakin başqa yolla gedirdilər. Onlar impressionistlərin axtarışlarını dərinləşdirirək, psixoloji təsir vasitələrinə, simvollara, ekzotikaya müraciət edirdilər.

Roden. Mütəfəkkir




ham alaraq, dövrünün mürrəkkəbliyini və faciəviliyini eks edən “Cəhən-nəm qapısı” əsərini yaratmışdır. Onun məşhur

POSTIMPRESSIONİZM

Postimpressionizm (yəni impressionizmdən sonra) şərti bir anlayışdır. XIX əsrin sonu - XX əsrin əvvəllərində bir neçə fərqli üslubda yaradan sənətkarı bu termin birləşdirirdi. Onların arasında Pol Sezann, Vinsent Van Qoq, Pol Qogen, Edqar Deqa və Anri Tuluz-Lotrek kimi dünya şöhrətli çox dəyərli adlar vardı.


Pol Sezann (1839 - 1906) erkən yaradıcılığında impressionistlərin təsiri altında olmuş və onların bir neçə sərgisində iştirak etmişdi. Sonralar Sezann öz orijinal boyakarlıq sistemini yaradır. Artıq o, atmosferde rənglərin dəyişməsi, işıq-kölgənin təsadüfi effektləri ilə maraqlanır.

Sezan. Tütün çəkənlər



“Impressionizmi daha davamlı, daha möhkəm etmək lazımdır”, – Sezannın bu sözleri dediklərimizi təsdiq edir. O ən çox mənzərə və natürmort janrında işləmişdir. Rəssam natürmortlarında əşyaların həndəsi formasını, yəni ümumiləşdirilmiş formasını üzə çıxarmağa, rənglərin dekorativliyinə nail olmağa çalışmışdır. Məhz buna görə də təbiətdə olan hər şeydə dəyiirmi şara, konusa və silindrə bənzər formalar axtaran Sezannın portretlər janrında da insan başı və figuruna natürmort kimi yanaşması təsadüfi deyil.

O, sənət dili ilə həm portretlərində və fiqurlu kompozisiyalarında: məsələn, “Tütün çəkənlər”, “Çimən qadınlar”, “Pyero və Arlekin” kimi əsərlərin-



Van Qoq. Rəssamin otağı

də, həm Sent-Viktuar dağının silsilə mənzərələrində, həm də saysız-hesabsız natürmortlarında təbiətin əsas və əbədi qanunlarını axtarıb tapmağı qarşısına məqsəd qoymuşdu.

XX əsrin əvvəllərindən etibarən Avropanın bir çox ölkələrində Sezann yaradıcılığının prinsipləri yayılmış və onun coxsayılı davamçıları “sezannist” rəssamlar kimi tanınmışlar.


Postimpressionist dövrünün ikinci böyük nümayəndəsi Vinsent Van Qoq (1853 - 1890) hesab olunur. O, rəssamlıq sənətinin sırlarını əvvəlcə Belçikada, 1886-ci ildən sonra isə Parisdə yiyələnmiş və erkən yaradıcılığında impressionizmə meyl etmiş, bu

üslubda çoxlu əsər çekmişdi. Sezannla müqayisədə Van Qoq daha çox rəng, kolorit məsələlərinə diqqət yetirir, emosiyalara üstünlük verirdi. O, gördük-lərini coşqun ilhamla əks etdirirdi. Vurdu-ğu rənglərin əlvan, şüx və oynaq olması

na baxmayaraq, onun əsərlərində nəsə bir tənhalıq, bədbinlik vardır.

Böyük sənətkarların şəxsi faciəsi və yaradıcılıq iztirabları dövrünün ictimai və siyasi ziddiyyətlərinin bir növ inikası idi. Avropa mədəniyyətinin mürəkkəb və böhranlı keçid dövrü onun həyat və yaradıcılığında çox dərin iz buraxmışdı. Van Qoqun “Arla qırmızı üzümlükler”, “Sərv ağacı ilə mənzərə”, “Günəbaxanlar”, “Dustaqların gəzintisi” və başqa tablolarında iztirab içində çırpınan yaradıcı şəxsiyyətin daxili faciəsi, həyəcanları oxunur. Van Qoq istər şəhər mənzərəsi çəksin, istər çölləri və bağları təsvir etsin, fərqi yox idi, daim özünün narahat və ehtiraslı düşüncələrini kətana köçürürdü.

Qogen. Sən də qısqanırsan?



Van Qoq. Günəbaxanlar



Dahi rəssam ömrünün son illərində ruhi xəstəliyə məruz qalır və bir gün xəstəliyin doğurduğu dəhşətli hallara dözə bilməyir: çəmənliyə çıxıb özünü güllə ilə vurur.

Pol Qogen də (1848 - 1903) Sezann və Van Qoq kimi bütün qüvvə və istedadını sənətdə yeni yol axtarışlarına yönəltmiş sənətkarlardan olub. O, gəncliyində dənizdə xidmət edib, sonralar isə uğurla bank işi ilə məşğul olub və gözəl bir ailə qurub. P.Qogen 4 uşaq atası olub. Lakin...

...40 yaşında o, burjua həyat tərzindən imtina edir, ailəsindən uzaqlaşın bütünlükə özünü incəsənətə həsr edir. Əvvəlcə o da bir çox müasirləri kimi, impressionizmə meyl göstərir. Lakin çox tez öz fərdi

üslubunu axtarmağa başlayır. Qogen səthi-dekorativ bir səpkidə işləyir, rəngkarlığın işq və kölgə prinsipindən imtina edir, rəngləri reallıqdan uzaq bir şəkildə işlədərək simvolik obrazlar yaradır.

Qogen bəzi qabaqcıl burjua ziyanları kimi, dövrünün ziddiyətlərindən çıxış yolunu

müasir mədəniyyətdən uzaqlaşmaqdə görür. Onda xalq yaradıcılığına, qədim Şərqi incəsənətinə böyük maraq oyanır. İlham mənbəyi axtarışlarında o, əvvəlcə Fransanın şimalına, kiçik bir Bröton kəndinə gedir. Orada bir qrup rəssamla yeni bədii sistem ("sintetizm") yaratmağa cəhd göstərir. Nəhayət, 1891-ci ildə Qogen Polineziyanın Taiti adasına köçür. Buradakı kolonial-müstəmləkə şəraitində nərazi qalsa da, o, təbiətin qoynunda ibtidai həyat tərzi sürən sadə və təmiz insanlarla ünsiyyət yaradır. Onun xalçasayağı bir sıra simvolik və dekorativ səthi ləhvələrində Taiti sakinlərinin həyatı, onların nağıl və rəvayətləri eks olunur. Rəssam təmiz və qarışdırılmamış rənglərdən, aydın konturlardan istifadə edir. Onun "Taiti pastoralları", "Onların qızılı bədənləri", "Yoxsa qısqanırsan?" və s. əsərləri yeni, XX əsr sənətinə yol açır.

P.Qogen rəssamlıqla yanaşı, heykəltəraşlıqla da məşgül olmuş, çoxlu tənqidçi möqalələr yazmış və Taiti həyatından xatirələrini kitab şəklində nəşr etdirmişdir.

Edqar Deqa (1834 - 1917) varlı zadəgan nəslindən olub və yəqin buna görə də əsaslı incəsənət təhsili ala bilib: əvvəlcə o, Paris Zərif Sənətlər Məktəbini bitirib, sonra İtaliyaya gedib və kvattro-



Deqa. Rəqqasələr

çento dövrü rəssamlarının əsərlərini öyrənib. Onun yaradıcılığına Enqrin böyük təsiri olub.


1870-ci ildə E.Deqa impressionist rəssamlarla yaxın olub, lakin çox az bir vaxtda onların nailiyyətlərindən özünə nəticə çıxararaq fərdi üslub axtarışlarına başlayıb və bu axtarış yollarında rəqqasə

qızlar, cimən qadınlar, çalğıçılar, sirk aktyorları, cıdır səhnələri onun diqqətini dəha çox cəlb edib. Deqanı qadın bədəninin zərifliyi və plastikası, onun hərəkətlərinin dinamikası, eləcə də incə rəng çalarları daha çox maraqlandırırmış. E.Deqanın "Vannadan çıxan qadın", "Cimən qadın" və s. əsərləri insan bədəninin gözəlliyini tərənnüm edir. O bu mövzu ilə məhdudlaşmayıb, qadınların müxtəlif məşğuliyyətləri və cürbəcür xarakterik xüsusiyyətləri də diqqətindən yayınmayıb. "Paltar ütüleyən qadınlar", "Paltar yuyanlar", "Absent", "Rəqs imtahani", "Səhnədə" kimi tablolar buna əyani misaldır. Onun "Mavi rəqqasələr" tablosundakı yüngül

rəqs paltarı geyinmiş qızların surotları xüsusişlə cəzibədardır.


Gözel rəsm ustası E.Deqa həm də heykəltəraş olmuşdur.

Anri dö Tuluz-Lotrek Fransanın Tuluza vilayətinin çox qədim qraf nəslindən olmuşdur. Hələ uşaqkən hər iki ayağının sümüyü sinmiş və ayaqları inkişafdan qalmışdır. Odur ki, yaşa dolduqdan sonra bədəni ilə ayaqları arasında disproporsiya yaranır. Bu fiziki eybəcərliyi üzündən rəssam mənsub olduğu yüksək cəmiyyəti tərk edir, Parisin ən aşağı təbəqəsinin nümayəndələrinə: işsizlərə, əxlaqsız qadınlara, küçə musiqicilə-



Tuluz-Lotrek. Cıdır

rinə, sirk aktyorlarına və başqalarına qoşular. Onların həyatından götürdüyü “alçaq” mövzularda Anri qeyri-adi ustalığını və istedadını nümayiş etdirərək “yüksek” sənət əsərləri yaradır. Bu əsərlər indi dünyanın ən böyük muzeylərini bəzəyir. Onlardan müğənni Qullyunun və “sümüksüz Valentin” ləqəbli rəqqasın və başqalarının portretləri, Parisin ən kasib məhəllələrinin həyatını təsvir edən “Mulen ruj”, “Mulen de lyā Qalett” tablolarını xüsusi qeyd etmək lazımdır.




Mondrian. Buqı-vuqi

XX ƏSR QƏRB İNCƏSƏNƏTİ

XX əsrin əvvəllərindən etibarən Qərbi Avropa incəsənətində bir sıra yeni meyllər meydana çıxır. Onların hamısı məzmun və qayələrinə görə formalist cərəyanlar idi. Hələ XIX əsrin axırlarında foto sənətinin inkişafı ilə əlaqədar rəssamlar öz əsas vəzifələrini artıq “nəyi” yox, “necə” təsvir etməkdə görürdülər. Beləliklə, əsərin məzmunu arxa plana keçir, yerini forma, üslub axtarışlarına və iş texnikasına verir. Beləliklə, məzmunu kənardan qoyub forma ilə maraqlanan rəssamlar yeni formalist sənət nümunələri yaradırlar.

Kandinski. Kompozisiya



Müxtəlif cərəyanlar bir-birini əvəz edir, getgedə onlar real həyatdan, canlı


və cansız varlıqların təsvirindən tamamilə əl çekir, mücərrəd forma və rəngə müraciət edirlər. Bu cərəyanlardan konstruktivizm, ekspressionizm, futurizm, dadaizm, kubizm, taşizm, süurrealistizm, abstraksionizmin nümayəndələri daha maraqlı və diqqətəlayiq rəsm əsərləri yaratmışlar.

1910-cu illərdə Hollandiada Pit Mondrian və Teo van Dusburq, Rusiyada isə Vasilii Kandinski və Kazimir Maleviç həm tablolarında,

həm də estetik proqramlarında – manifestlərində abstrakt sənətin əsasını qoymuşlar. Və bu cərəyan XX əsrde yalnız Avropa ölkələrində deyil, eləcə də ABŞ-da əsas cərəyanlardan biri olmuşdur. Abstraksionist və yaxud mücərrədçi rəssamlar sənətin canlı olan insan surətindən üz döndərib, yaradıcılıq işini rəng, forma və xətt axtarışlarına tabe etmişlər.

XX əsrin əvvəllərində yaranmış ikinci nüfuzlu cərəyan kubizm adlanır. Onlar Sezannın “təbiətdə hər şeyi şar, konus və silindrə bənzər formalarda ifadə etmək” sö

Maleviç. Suprematik kompozisiya




Kubizm cərəyanının ən məşhur nümayəndələri Jorj Brak və Pablo Pikasso idilər.

Pablo Pikassonun (1881 - 1974) həyatı və yaradıcılığı, demək olar ki, bütün XX əsri əhatə edir. O, ötən əsrin, əlbəttə, ən böyük sənətkarıdır.

Pikasso İspaniyanın Malaqa şəhərində doğulub. Madriddə və Barcelonada bədii təsil alıb. 1904-cü ildə o, Parisə köçür.

1901 - 1904-cü illər Pikasso yaradıcılığının “mavi dövr”ü adlanır. Əsərlərindəki qəhrəmanlar sadə əmək adamları, kasiblər və yurdusuzlardır (məsələn, “Kasıblar süfrəsi”, “Səyyar məzhəkəçilər” və s.). Yaradıcılığının “çəhrayı dövr”ü isə 1905 - 1907-ci illəri əhatə edir. Bu mərhələdə də onun mövzusu yenə yoxsulların həyatındandır. Lakin bu illərin əsərlərində emosiya, ehtiras daha güclü, kompozisiya daha dinamikdir.

Pikasso. Arlekin ailəsi



gördüyü kimi yox, onun əsas konstruksiyasını görür və beləcə də təsvir edir. 1908 - 1909-cu illərdə o, kubist üslubda özünün ilk mənzərə və natürmortlarını yaradır. 1908 - 1914-cü illər onun yaradıcılığının “analitik kubizm” dövrü hesab olunur. 1912-ci ildən başlayaraq o, formanı analitik şəkildə açıb hissələrə böllür. Bu baxımdan onun insan kəl-

ləsinin müxtəlif hissələrini kağız üzərində yerləşdirməyi səciyyəvidir. Belə əsərlərdə konkret model və ya obyekt rəssam üçün ancaq xammal rolunu oynayır.

Pikassonun bu dövr yaradıcılığını çox vaxt “sintetik kubizm” adlandırırlar. “Üç musiqiçi” tablosu bu mərhələnin ən tipik əsəridir.

Uzun müddət kubizm təcrübəsindən sonra Pikasso yenidən insannı və təbiətin gözəlliyyinin tərənnümənə qayıdır. 1920-ci illərdən başlayaraq, tez-tez antik surətlərə və mövzulara da müraciət edir.

1937-ci ildə Pikasso məşhur “Gernika” sini yaradır. “Gernika” sənət dili ilə faşist cəlladlarına qarşı ciddi bir etiraz demək idi.

Rəssamin qrafik əsərləri içərisində məşhur bəstəkar İgor Stravinski




Pikasso. Üç musiqiçi

skinin və başqalarının portretləri diqqətəlayiqdir. Pikassonun qrafika yaradıcılığında kitab illüstrasiyası xüsusi


“Arlekin ailəsi” (1905) və “Şar üstündə dayanmış qız” buna parlaq misal ola bilər. 1907-ci ildən Pikassonun yaradıcılığında kubizm dövrü başlayır. Artıq Picasso əşyani adı insanların

gibi eyni vaxtda yaranmış surrealizm cərəyanı bütün dünyada geniş şöhrət qazanmışdır və əsrimizin axırına kimi də inkişaf etməkdədir.

İncəsənətdə və ədəbiyyatda surrealizm 1920-ci illərdə Fransada meydana gəlmışdır. Surrealizm – fövqəlrealizm deməkdir (surrealizm fransızca “üstün”, “yuxarı” mənasını daşıyır). Fransada yaransa



da, başqa cərəyanların çoxu kimi o, milli mahiyyət daşılmırdı. Çünkü sürealizm Fransa incəsənətindən bəhrələnməmiş, milli ənənə ilə əlaqəni elə başlanğıcdan kəsib, kosmopolit (yəni “qeyri-millî”) ruhda inkişaf etmişdi.



S.Dali. Rəssamın otağı

nun iddiası böyük idi. Belə ki, onlar sürealizmin təkcə sənətə yeni estetik münasibət olmasına razılaşmışdırlar. Onlar sürealizmi dünyaya yeni nəzər, yeni dünyagörüşü kimi qiymətləndirildilər.

Kino da sürealizmin geniş qol-qanad açması üçün çox əlverişli bir sənət növüdür. Lakin kinematoqraf sürealizmin bədii praktikasında heç də əsas, aparıcı mövqə tuta bilmədi. Bu cərəyanın əsas özünüifadə sahəsi boyakarlıq sənəti oldu. Sürealistlər təsviri sənət dedikdə, bu ra təkcə boyakarlıq və heykəltəraşlığı deyil, habelə kubizm, futurizm və dadaizm cərəyanlarından miras qalmış kollaj (frans. - “yapışdırmaq”), ready-made (ing. - “hazır əşyalar” i əsərə daxil etmək) və frottaj (frans. - “sürtmək”) və s. sənət növlərini də daxil edirlər.

Xuan Miro adlı boyakarın “Kataloniya mənzərəsi. Ovçu” tablosu sürealist əsərin yaranma prosesinə əla misal ola bilər.

Əsrin əvvəllərində Birinci Cahan müharibəsi zamanı əsgərlikdən yayının rəssam və yazıçılar neytral İsvəçrəyə qaçmış və orada “dadaizm” adlı cərəyan yaratmışdır. Onların çoxu sonralar sürealist olalar da, dadaizmi özlərinin sələfi hesab edirdilər.

Sürealizm əsasən incəsənətdə və ədəbiyyatda öz ifadəsini tapmışdır. Lakin onun tərəfdarları və xüsən başçısı Andre Brötönen iddiası böyük idi. Belə ki, onlar sürealizmin təkcə sənətə yeni estetik münasibət olmasına razılaşmışdırlar. Onlar sürealizmi dünyaya yeni nəzər, yeni dünyagörüşü kimi qiymətləndirildilər.

Kino da sürealizmin geniş qol-qanad açması üçün çox əlverişli bir sənət növüdür. Lakin kinematoqraf sürealizmin bədii praktikasında heç də əsas, aparıcı mövqə tuta bilmədi. Bu cərəyanın əsas özünüifadə sahəsi boyakarlıq sənəti oldu. Sürealistlər təsviri sənət dedikdə, bu ra təkcə boyakarlıq və heykəltəraşlığı deyil, habelə kubizm, futurizm və dadaizm cərəyanlarından miras qalmış kollaj (frans. - “yapışdırmaq”), ready-made (ing. - “hazır əşyalar” i əsərə daxil etmək) və frottaj (frans. - “sürtmək”) və s. sənət növlərini də daxil edirlər.


Xuan Miro adlı boyakarın “Kataloniya mənzərəsi. Ovçu” tablosu sürealist əsərin yaranma prosesinə əla misal ola bilər.

Rəssamın özünün etirafına görə, bu əsəri o,aclıq nəticəsində əmələ gəlmiş hallüsinasiyanın təsiri ilə yaratmışdır.

Sürealist boyakarlığın ən görkəmli nümayəndələri fransız İv Tanqi və alman rəssamı Maks Ernst olmuşlar. Lakin bu cərəyanın ən böyük və ən məşhur nümayəndəsi, sözsüz ki, ispan mənşeli Salvador Dali hesab edilir. Rəssamlıq tarixində onun kimi ikinci elə bir sənətkar tapılmaz ki, adı etrafında bu qədər söz-söhbət və rəvayət danışılsın, əsərləri tamaşaçıya bu qədər dərin emosional təsir bağışlasın.

Salvador Dali 1904-cü ildə Kataloniyanın qədim Figeyras şəhərciyində doğulub. Bu şəhərcik sırf ispan əyalətlərindən idi.

S.Dali, sözün əsl mənasında, yüksək professionallığı malik bir sənətkardır. O, Madriddə oxuyarkən hərəkətlərində, özünü aparmağında əxlaq çərçivəsinə siğmayan bəzi cəhətlərə, qəribəliklərə baxmayaraq, təhsilini uğurla başa vurmaştı.



S.Dali. Vətəndaş müharibəsi duyumu

S.Dali gənc yaşlarında klassik irsi, xüsusən holland boyakarlıq məktəbini və sevdiyi Vermeyeri ehtirasla və böyük həvəslə öyrənir, impressionizm, kubizm, futurizm və nəhayət, dadaizm cərəyanlarına müraciət edir. Nəhayət, o öz fərdi üslubunu sürealizmin fəlsəfə və estetikasında tapır.

Maks Ernst. Napoleon sürgündə



Surrealistlərin 1925-ci il 25 yanvar tarixli bəyannaməsində A.Bröton qeyd edir: "Surrealizm yalnız incəsənətin bir qolu deyil. O, dünya və onunla bağlı proseslərin hamisəna tam azadlıq verən bir vasitədir. Biz qərara almışçı, inqilab edək. Biz hiddətli adamlarıq. Elə bir vasito yoxdur ki, ondan istifadə etməyi bacarmayaq...". Bu "estetik inqilab" əvvəl manifest və bəyannamələrdə elan edildi, sonra isə poeziyada, boyakarlıqda və s. sənət sahələrində öz əksini tapdı.

Salvador Dali tərəddüsdür-filansız dərhal bu dünyagörüşü qəbul edir və çox keçmir ki, ilk kəşfini ortaya qoyur: güzgü parçalarından dirnaqlar hazırlayırlar. Hər kəs bu dirnaqlarda özünün kaleidoskopdakı kimi tez-tez dəyişən əksini görə bilir. Sonra o, qan dövranı sistemi olan və o üz-bu üzü görünən şəffaf maneken hazırlayırlar. Sistemə qan əvəzinə çəhrayı su tökürlər və içərisinə balıq buraxır.

Parisilərin əsərlərini gərginləşdirən bütün bu "kəşflər" rəssama şöhrət gətirir və varlanmasına yol açır. O, az bir vaxtda Parisi ələ alır.

Dali surrealist sənətkarların sıralarına keçidkən sonra onlar xeyli fəallaşırlar. Keçmiş metoda xas avtomatizmi, müəyyən hadisələrə passiv münasibəti, şüuraltı düşüncələrə, obrazlara aludəciliyi və səriñəni Dali özünün kəşf etdiyi "tənqid - paranoik" metodу ilə əvəz edir. Onun bu səpkidə çəkdiyi əsərlər tamaşaçını heyrətə gətirir; anlamaq olmur ki, bu, sənət əsəridir, yoxsa rəssamın sayıqlaması.



S.Dali. Alovlanan zürafə

Götürək elə onun "Alovlanan zürafə" əsərini. Tünd mavι fonda oxşarlıq baxımdan çox dəqiq çəkilmiş zürafə təsviri görürük. Heyvanın boynu və beli alovə qərq olub. Sakit dayanmış zürafəylə qızışan alov qəribə bir kontrast yaradır. Ümumiyyətlə, təsvir olunan vəziyyət məntiqi baxımdan tamam anlaşılmazdır.

Maraqlı bir fakt: məşhur "Vətəndaş müharibəsi ərefəsində" lövhəsinin süjetini həmin tarixi hadisədən altı ay əvvəl rəssama intuisiyası xəbər vermişdi. O həmişə deyirdi ki, yaradıcılığı peyğəm-


bərlikdir və onu da əlavə edirdi ki, "mühərabəni və ölümü qabaqcadan xəbər vermək onun üçün çətin deyil..."

S.Dali reallıqdan əfsanəyə doğru yolunu davam etdirərək "alovlanan zürafələr" i, "yumşaq saatlar" və yaxud "ağcaqanad ayaqlı fillər" i çəkirdi. Bütün bunlar onun yaradıcılığını XX əsrin ən maraqlı sənət hadisələrindən edir.

MEKSİKANIN MONUMENTAL BOYAKARLIĞI

Meksika boyakarlığının əsas səciyyəvi xüsusiyyətləri – böyük ideyallara meylli olması, yüksək emosionallığı və monumentallığı onu XX əsr Amerika incəsənətində ön cərgəyə çıxarmışdır. XIX əsrin sonu - XX əsrin əvvəllərində Latin Amerikasını sarsıdan ən güclü ictimai və siyasi hadisələr əsasən Meksikada baş vermişdir.

Zəmanəmizdə müasir



S.Dali. Əbədi yaddaş

mədəniyyətin qabaqcıl ənənələrini monumental boyakarlıqda əks etdirən yeganə ölkə Meksikadır. Və bu da təsadüfi deyil. Meksika mədəniyyətində bütün əsas ənənələr monumental sənətlə, mehz divar rəsmləri ilə bağlıdır. Başqa bir səbəb də odur ki, yalnız monumental boyakarlıq xalqın həyatının dəyişiklikləri, Meksikada bu gün baş verən tarixi hadisələri tez bir zamanda hərtərəfli və əyani suretdə əks etdirə bilir. Bu ölkədə hələ 1922-ci ilde “İnqilabçı rəssamlar birliyi” yaradılır ki, onunda əsas vəzifəsi monumental boyakarlığı geniş yayıb inkişaf etdirmək idi. Bu birliyin önündə Orosko, Rivera və Sikeyros kimi mübariz sənətkarlar gedirdi. Xose Klemento Oroskonun (1883 - 1949) monumental boyakar kimi formalaşmasına İtaliya intibah dövrü rəssamlarının böyük təsiri olmuşdu. Sonra-

lar yaradıcılığının yetkin dövründə Orosko bir-birinin ardınca “Səngər”, “Köhnə dünyadan dağılmış”, “Döyüşdən sonra”, “Asılmış üsyancı” kimi əsərlərini yaradır.

Orosko inqilab oğlu idi. Elə buna görə də azadlığın boğulmasına sakitcə baxa bilmir, inqilabdan öz şəxsi mənafeyi üçün istifadə edən burjuaziyanı satirk əsərlərində amansızcasına qamçılıyırırdı.

Mexikoda Preparatoriya binasının bütün mərtəbələrini Oroskonun parlaq freskları bəzəyir. Bu monumental divar rəsmlərində əsas obraz, yeni qəhrəman – bürüncü sifəti Meksika kəndlisi, Meksika

fəhləsi və əsgəridir. Rəssamı Meksika inqilabı və onun qəhrəmanlarının taleyi dərindən düşündürdü.


1934-cü ildə o, 7 illik mühacirətdən sonra ABŞ-dan vətənə qayıdır. Bu zaman o, Mexiko Universitetinin, Hökumət Sarayının, Ali Məhkəmə binasının divar rəsmlərini işləyir.

Orosko Meksikada müasir realist incəsənətin ən görkəmli nümayəndələrindəndir. Özünün ən yaxşı işlərində o, Meksika inqilabı zamanı xalqının qəhrəmanlığını və faciəsini canlı, real səhnələrdə və dəqiqliklə əks etdirmişdir.

Diyeqo Rivera da (1886 - 1957) freska ustası kimi məşhur olmuşdur. O, həyatının “Paris dövrü”ndə bir çox rəssamin, o cümlədən Picassoşun diqqətini cəlb etmişdi. Yaradıcılığının ilk illərində o, freskalarında ital-

yan intibahı boyakarlığı ənənələrindən istifadə etsə də, Maarif Nazirliyinin freskalarında artıq Meksika sənəti üçün səciyyəvi olan rəng və forma şərtiliyi hiss olunur. Bu rəsmlərdə Meksika xalqının həyatı gözəl əks olunub. Tamaşaçı burada hər gün küçədə rast gəldiyi adı meksikalı kəndlini, məktəblini, müəllimi görür.

1930-cu ildən başlayaraq antifaşist mövzular Rivera yaradıcılığının baş mövzusuna çevrilir. Bu dövrdə rəssam Kortes, Hitler, Mussolini kimi zalimlara qarşı mübarizəyə həsr edilmiş bir sıra iri həcmli, diqqətəlayiq əsərlər yaratmışdır.




Sikeyros. Avtoportret

Riveranın yaradıcılığında Meksiko Milli Sarayının freskaları mühüm yer tutur. Meksikanın müstəqillik simvolu olan bu sarayın divarlarında Rivera xalqının bütün tarixini təsvir etmişdir. Bina məhz rəssam onun divarlarını freskaları ilə bəzədikdən sonra belə bir möhtəşəm monumentə çevrilmişdir. Bu freskalarda xalq qəhrəmanlarının obrazları həqiqətən çox böyük təsir bağışlayır.

Tükənməz enerjili, əməksevər rəssamin təxminən beş min kv. metr divar rəsmləri var. Rivera öz müasirləri arasında ən ardıcıl realist və sözün əsl mənasında, milli rəssam olmuşdur.

Orosko və Riveradan fərqli olaraq David Alfaro Sikeyros (1896 - 1973) elə ilk yaradıcılıq addımlarından monumental boyakarlığa üstünlük vermişdir. 1930-cu illərdən etibarən faşizmə mübarizə onun əsərlərinin əsas mövzusu olmuşdur. 1936-cı ildə Sikeyros "Faşizmin yaranması" seriyasını işləyib tamamlayır. 1939-cu ildə rəssam Mexikoda Elek-



Siqueiros. Əsrimizin siması


triklərin Həmkarlar İttifaqının binasında ən əhəmiyyətli rəsm-lərindən birini – "Burjuaziyanın portreti" ni yaradır. Bu freskada zülmkar faşizmin iç üzünü açan obrazlar tamaşaçıya böyük təsir göstərir.


Bir monumentalist rəssam kimi Sikeyrosun yaradıcılıq mövqeyi tamamilə aydın, konkret ideoloji konsepsiyaların obrazlı təcəssümündə üzə çıxır. Meksika monumental boyakarları içərisində rəsm əsərlərini binanın daxilindən, interyerlərdən ilk dəfə küçələrə, meydənlərə çıxaran da məhz Sikeyros olmuşdur.

ABSTRAKSİONİZM

İkinci Cahan müharibəsindən sonraki dövr incəsənət tarixi həm dinamik, həm də rəngarəngdir. Son on illiklərdə təsviri sənət aləmində saysız-hesabsız cərəyanlar heyrətamız sürətlə biri digərini əvəz edir. İş o yerə çatıb ki, "avanqard" məfhumunun

C.Pollak






M.Rotko

özü belə əvəlki mənə və məzmununu dəyişib. İndi zəmanəsinin laqeydiliyinin qurbanı olmuş dahi rəssamlardan danışmaq çox yersiz görünür. Çünkü son dərəcə cəsarətli eksperimentlər belə dərhal öz havadarlarını tapır və hətta geniş kütlələri çox tezliklə ətrafına cəlb edir.

Bernar Büffé-

nin başgicəlləndirici karyerası, Iv Kleynin görünməmiş müvəffəqiyyəti, pop-art istiqamətinin geniş yayılması buna gözəl misaldır.


S.Polyakof



1950-ci illerin sonu - 60-ci illərin əvvəllərində abstrakt sənət qol-budaq atıb bütün dünyada geniş yayılmışdı. Əllinci illərdə bu cərəyan fırıldaqlılıq və şarlatanlılıq kimi qiymətləndirilirdi. Buna baxmayaraq, abstrakt sənət əsrimizin ən maraqlı və dəyərli cərəyan-

larından biri olaraq, istedadlı rəssamları özünə cəlb etmişdi.


Abstrakt ekspressionizm 1950-ci illərin əvvəllərində ABŞ-da peyda olmuşdur. Cekson Pollokun və Villem de Kuninqin ilk sərgiləri bu fikri təsdiq edir. Vaxtilə Avropa avanqardının əyalət qolu sayılan ABŞ modernizmi indi artıq lider hesab olunur. C. Pollokun, M. Tobinin və S. Polyakofun yaradıcılığında abstrakt ekspressionizmin estetik prinsipləri bütün qabarlılığı ilə öz əksini tapır. Lakin onlar heç



M.Tobi

də cərəyanın yeganə nümayəndələri deyillər. Avropada abstrakt ekspressionizmi J. Matye, V. Şults və "Kobra" qrupunun üzvləri H. Appel, P. Alyoşinski və başqaları təmsil edir.

Abstrakt sənətin yaranması, yuxarıda dediyimiz kimi, əsrin əvvəllərinə təsadüf edir. Onun meydana çıxması ilk növbədə V. Kandinski, P. Mondrian,




K. Maleviç və F. Kupkanın adları ilə bağlıdır. İndi abstraksiyonizmin müasir Qərb rəssamları tərəfindən geniş istifadə edilən əsas müdədəalarını və estetik konsepsiyalarını məhz bu sənətkarlar hazırlamışlar.

POP-ART CƏRƏYANI

İyirminci əsrin övladı olan kütləvi psixologiya anlayışı hazırda ciddi araşdırımlar obyektiñə çevrilmişdir. Bir qədər primitiv səviyyədə olsa da, onun bəzi müdədəalarına biz dadaizmdə və futurizmdə rast gəlirik; yəni tamaşaçının əsəri dərk etməsini, anlamasını fəallaşdırmaq yolunda axtarışları başqa cərəyanlarda da görürük. Geniş xalq kütlələrinin qəlbiniñ yol tapmaq, avanqard sənətçilərçün olduqca çətin idi. Elə tamaşaçılar vardi ki, sənət əsərinə baxmağa qətiyyən həvəsi yox idi. İnamlı demək olar ki, "rossam və kütlə" münasibətləri məsələsi

məhz XX əsrin sosial həyatında meydana çıxmışdır.

XX əsrin ortalarında aydın oldu ki, kütləvi psixologiyaya laqeyd qalmaq, onunla hesablaşmamaq düz deyil. Odur ki, indi o, müasir həyatda əsas və



həllədici amillərdən biri sayılır. Kütləvi psixologiya hazırda sosioloqların diqqət mərkəzində duran çox ciddi məsələlərdəndir. Eyni zamanda, kütləvi mədəniyyət və standart möişət əşyaları da bədi təfəkkürün, bədii təhlilin əsas obyektiñə çevrilmişdir.


Pop-art cərəyanı kütləvi mədəniyyət aləmindən ilham mənbəyi kimi istifadə edir. Onların yaratdıqları arasında nələrə rast gəlmirik: plastmasdan hazırlanmış nəhəng sendviçlərə, büründən tökülmüş konserv qutularına, cirilmiş afişə və jurnal illüstrasiyalarından tərtib edilmiş kollajlara, bir sözlə, mü-

asır insanın əhatə olunduğu və onun istifadə etdiyi ən müxtəlif əşyalara. İctimai və sosioloji anımlardan məhrum olan əşyalar – pop-artın təsvir obyektləri məhz elə bunlardır.

Pop-art cərəyanı sərf Amerika hadisəsidir. Deməli, bu baxımdan o yalnız istehlak cəmiyyətində, isteh-

lakin bütə çəvrildiyi bir aləmdə inkişaf edib qolbudaq ata bilər. Pop-artın təsvir etdiyi bütün əşyalar gastronomiya mehsullarından: konservlərdən, buterbrodlardan, habelə müxtəlif ərzaqların reklam və qutularından ibarətdir. Bundan əlavə, pop-art cərəyanına aid olan süjetli əsərlərin kompozisiyasına vanna otağındakı ləvazimatlar, modalar atelyesindəki rekvizitlər və s. əlavə olunurdu. Bütün bunlarda isə estetik dəyər səviyyəsinə qaldırılmış ucuz və zövqsüz meyillər hakim idi. Rozenkvist və Rausenberq – bu iki ən məşhur pop-art nümayəndəsinin əsərlərində maddi aləmdəki əşyalar görünməmiş bir qəddarlıqla təhrif olunur.


Əsrin əvvəllərində meydana gəlmiş cərəyanlarda burjuva cəmiyyətinə qarşı etiraz, narazılıqvardısa, pop-art və başqa müasir bədii cərəyanlarda üsyan, mübarizə elementləri tamamilə yoxa çıxır. Çünkü onlar burjuva ideologiyasının, "sə-



naye cəmiyyəti"nin çərçivələri daxilində qərar tutmuşlar. XX əsrin əvvəllərinin heykəltəraşlığından danışanda fransız sənətkarları Burdel və Mayolun, ingilislərdən Henri Murun, italyan heykəltəraşı Cakomettinin, eləcə də O.Tsadkinin və Qabonun yaradıcılıq

axtarışları xüsusi qeyd olunmalıdır. XX əsr heykəltəraşlığına insan bədəninin mücerrəd təsvirini məhz onlar göttirmişdir.


XX əsr memarlığında Mis van der Ros və Frənk Lloyd, Avropa memarı Lö Korbüzyö və Alvar Aalto, yapon Kendzo Tanqe və rus Vesnin qardaşları kimi görkəmli sənətkarların xüsusi çekisi vardır. Onların əsərləri forma yiğcamlığı və gözəlliyi ilə, eləcə də memarlıq ənənələrinə yaradıcı, novator münasibəti ilə fərqlənir.



XVIII - XIX ƏSRLƏRDƏ AZƏRBAYCAN İNCƏSƏNƏTİ

Azərbaycan incəsənətindən danışanda ilk növbədə xalça göz öünüə gəlir. Xalçanın tarixi çox qədim dövrlərə gedib çıxır. Xalçalardakı naxışlar, təsvir-

dövrə aid olan Şəki, Şuşa, Quba və Lahic divar rəsmləri indiyə kimi bizi heyran edir. Şəki xan sarayının rəsmlərini müxtəlif vaxtlarda usta Abbasqulu, usta Qənbər Qarabağı, Əliqulu və Qurbanəli çəkmişlər. Burada heyvanat və nəbatat aləmindən motivlərə, ov və müharibə səhnələrinə və Nizami-



lər əsrlərdən əslərə keçmişdir. Bu gün onların bütün gözəllikləri XVIII - XIX əsr xalçaları nümunəsində bizlərə gəlib çatmışdır. Şöhrəti dünyaya yayılmış Azərbaycan xalçası əsasən bir neçə xalçaçılıq məktəbində yaradılmışdır. Bunlardan ən məşhurları Təbriz, Gəncə, Qazax, Quba - Şirvan və Qarabağ məktəbləridir. Gözəl bədii tikmə, zərgərlik və dekorativ-tətbiqi sənətin başqa qolları da Azərbaycan mədəniyyəti xəzinəsinə əvəzsiz incilər vermişdir.

XVIII - XIX əsr Azərbaycan təsviri sənətinin ən gözəl səhifələrini divar rəsmləri təşkil edir. Bu

nin "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının məşhur qəhrəmanlarının obrazlarına rast gəlmək mümkündür.

1828-ci ildə Azərbaycan iki yere bölünür və Şimalı Azərbaycan Rusiya imperiyasının əyalətinə çevrilir. Mirzə Qədim İrəvani (1825 - 1879) və Mir Möhsün Nəvvab (1838 - 1918) kimi böyük sənətkarların yaradıcılığı bu parçalanmadan sonrakı dövrə təsadüf edir. Mirzə Qədim İrəvanda yaşamış və İrəvan sərdarının sarayının divarlarını rəngarəng rəsmlərlə bəzəmişdir. Onun bir sıra portretləri işlənmiş rənglərin təmizliyi və parlaqlığı ilə elə ilk

baxışdan diqqəti cəlb edir.

Naxçıvan şəhərində doğulmuş Bəhruz Kəngərli (1892 - 1922) peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssamdır. Onun yaradıcılıq potensialının formallaşmasında Tiflisin mədəni mühiti böyük rol oynamışdır. Vaxtsız ölüm gənc rəssamı həyatının və yaradıcılığının çiçəkləndiyi bir vaxtda haqlasa da, o, bir sırə gözəl mənzərələr və eləcə də Ermənistandan və Naxçı-

vandan qovulmuş qaçqın qadınların, qoca və uşaqların təsireddi portretlərini çəkməyə macal tapmışdır.

B.Kəngərli. Qaçqın



Şəki. Xan sarayı

XX ƏSR AZƏRBAYCAN İNCƏSƏNƏTİ

Sovet hakimiyyəti qurulduğundan sonra, yəni 1920-ci illərdə Azərbaycan təsviri sənətində müüm yeniliklər baş verir; əvvəllər olmayan yeni sənət növləri: dəzgah boyakarlığı və qrafikası, dairəvi heykəltəraşlıq və s. yaranır və az bir vaxtda sürətlə inkişaf etməyə başlayır.

Görkəmli xalq rəssamı, Azərbaycanda satirik qrafikanın və realist təsvir üslubunun banisi Əzim Əzimzadə (1880 - 1943) Rusiya Azərbaycanda silah gücünə Sovet hakimiyyəti qurana qədər "Molla Nəsrəddin" və bir sırə başqa məcmuələrdə yüzlərlə əsər çap etdirmişdir. Bu əsərlərin böyük əksəriyyətində xalqın qanını soranlar ifşa edilir, hər cür gerilik, cəhalət təqnid atəşinə tutulurdu.

1930 - 1940-cı illər Əzimzadənin yaradıcılığında xüsusile məhsuldar olmuşdur. Bu dövrdə rəssam "100 tip" adlı məşhur silsiləsini yaratır. Bu əsərlərə baxdıqca qarşımızda köhnə həyatımızın müxtəlif sinif və təbəqələrinə mənsub tipik surətlər can-

lanır. Rəssam "Varlı evində Ramazan bayramı", "Kasib evində Ramazan bayramı", "Qurban bayra-

Respublikamızın xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Mikayıl Abdullayev



Ə.Əzimzadə. "Molla Nəsrəddin" jurnalının üz qabığı

mi" və başqalarında xalqın ruhunu, möişətini, sosial bərabərsizliyi sənətinin dili ilə gözəl təsvir etmişdir.

1930 - 1940-cı illərdə boyakarlıq sahəsinə çox istedadlı rəssamlar gəlmış və uğurlu lövhələr yaradmışlar. Bunlardan Q.Xalıqovun "Qadınlar şöbəsi", S.Salamzadənin "Gəncə toxucu kombinatı", S.Şərifzadənin "Üzüm yığımı" və s. diqqətəlayiq əsərlərdir.

O dövrde tarixi şəxsiyyətlərin və müasir mədəniyyət xadimlərinin bir sıra maraqlı portretləri yaranmışdır. Bunlardan Q.Xalıqovun Nizami obrəzini, S.Şərifzadənin Babəkini, T.Tağıyevin Koroğlusunu, M.Abdullayevin Üzevir bəy Hacıbəyovunu xüsusi qeyd etmək lazımdır.

sadə adamların həyatına hösr olunmuş "Axşam" tablosu əsərində Şuşa qadınlarının yay axşamı gəzintisini şairanə bir rəssam firçası ilə təsvir etmişdir.

M.Abdullayev çox məhsuldar işleyən bir sənətkarıdır. Saysız-hesabsız əsərləri içinde Masallı seriyasını, "Sevinc" tablosunu, İtaliya, Hindistan silsilələrini, Səməd Vurğunun, H.Seyidbəylinin və başqalarının portretlərini, "Dədə Qorqud" a, Füzulinin "Leyli və Məcnun"una illüstrasiyalarını xüsusi qeyd etmək lazımdır.

Azərbaycanın xalq rəssamı B.Mirzəzadənin yaradıcılığında müasir mövzu əsas yer tutur. Onun "Pambıq yığımı", "Mədənlərdə", "Dəniz neft mədəni" və "Bakı

Ə.Əzimzadə. Köhnə arvad və təzə arvad




mənzərəsi” əsərləri müasir boyakarlığımızın ən gözəl nümunələrindəndir.



S.Salamzadə. Sap sexi


canın xalq rəssamı, böyük sənətkar və insan Səttar Bəhlulzadə özünün şairanə və lirik mənzərələri ilə dünya şöhrəti qazanmışdır. O, bütün ölkəni – güñəşli Abşeronu, bağlı-bağatlı Qubani, səfali Qarabağı, “Cənub mirvarisi” Lənkəranı qarış-qarış gəzib-dolaşıb, bir sıra bənzərsiz şah əsərləri yaratmışdır. Bunlardan “Xəzər gözəli”, “Qudyalçayın sahili”, Quba mənzərələri, “Axşam şəfəqləri”,

S.Bəhlulzadə. Natürmort



Gözəl portret ustası olan B.Mirzəzadə dirijor Niyazi, bəstəkar S.Hacıbəyov, aktyor və rejissor Ş.Bədəlbəyli, rəqqasə R.Axundova və başqalarının yaddaqalan surətlərini yaratmışdır.

Müasir boyakarlığımızın sönməz ulduzu, Azərbay-




B.Mirzəzadə. Günorta çağrı


“Xinalıq” və bir çoxunu qeyd etmək olar. Neft mövzusu Azərbaycan boyakarlığında həmişə aparıcı mövzulardan olmuşdur. Bakı neftçilərinin şeriyətlə dolu əməyini tablolarında böyük bir məhəbbətlə tərənnüm edən rəssamların cərgəsində məşhur boyakar T.Salahov ön sıralarda gedir. “Estakada”, “Neft qatarı”, “Təmirçilər”, “Neftçinin portreti” əsərlərində o, əməyin qüdrəti və Bakı fəhləsinin ümumiləşdirilmiş obrazını ustalıqla yaratmışdır. T.Salahov portret janrında xüsusilə böyük uğurlar qazanmışdır. Onun “Qara Qarayev” portreti Azərbaycan boyakarlığında portret janrının şah əsərlərindəndir. O, dahi bəstəkarın qüdrətini, mürəkkəb

xarakterini özünəməxsus təsvir vasitələri və diqqətli rəsmlərə canlandıra bilmişdir.

1950-ci illərin ikinci yarısından etibarən Azərbaycan təsviri sənəti sürətli

M.Abdullayev. Çəltikçi qızlar






T.Salahov. Abşeron qadınları



R.Babayev. Dəvə



A.Cəfərov. Azerbaycan nemətləri

inkışaf yoluna qədəm qoyur. Moskvanın, Leninqradın, Vilnüsün, Tbilisinin ali incəsənət institutlarında təhsil almış neçə-neçə istedadlı rəssam və heykəltərəşələr Bakıya qayıdır yaradıcılıqlarını davam etdirirlər. Bu sənətkarlar istedadları ilə bərabər yüksək peşəkarlıqları ilə də fərqlənlərlər. Xüsusən boyakarlıq sahində fərdi üsluba malik müxtəlif rəssamlar fəaliyyət göstərirlər. Onların sırasında Toğrul Nərimanbəyov elə ilk işlərindən böyük tamaşaçı auditoriyasının diqqətini cəlb edir.

Toğrul Nərimanbəyovun xalq sənəti qaynaqlarından bəhrələnmiş əsərlərinində gərgin dinamika, həqiqi pafos, zəngin və


güclü rəng palitrası, ustalıqla qurulmuş kompozisiyi və s. onun yüksək istedadından xəbər verir. Toğrulun "Qoca çinar", "Toy", "Muğam", "Ananın portreti" və başqaları dünyanın ən böyük sərgilərini, muzeylərini bəzəməyə qadirdir və bəzəyir də. Moskvada Surikov adına Rəssamlıq İnstитutunu bittirmiş ən görkəmli boyakarlarımızdan Asəf Cəfərov doğma yurdumuzla yanaşı, Hindistan, eləcə də bir sıra Şərqi və Qərb ölkələrinin gözəlliklərini, onların mösiətini sənətkarlıqla əks etdirmişdir. Onun "Qolbağın seçilməsi", "Ağac kölgəsində", "Həyat" və s. əsərləri müasir təsviri sənətimizin incilərindəndir.

1950 - 1960-cı illərdə Azərbaycanda şəhər quruculuğu və geniş miqyasda aparılan abadlıq işləri ilə



T.Nərimanbəyov. Muğam


əlaqədar heykəltərəşliq yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Bakıda və digər iri şəhərlərimizdə ucaldılan möhtəşəm abidələr heykəltərəşlərimizin istedadından, onların yüksək yaradıcılıq potensialından xəbər verir. Azərbaycan heykəltərəşliq məktəbinin nümayəndələri bir-birindən kamil sənət əsərləri yaradırlar. Fuad Əbdürəhmanovun "Nizami" (Bakıda və Gəncədə), "Səməd Vurğun", "Azərbaycan qadını" və "Çoban" əsərləri, Cəlal Qaryağdının "M.Ə.Sabir", "Bülbüл", "F.Əmirov" və "R.Behbudov" portret-heykəlləri, Tokay Məmmədovun "Üzeyir bəy Hacıbəyov",




N. Öbdürrəhmanov. Dağlarda bahar

tərəşlər dünya sənətinin realist ənənələri ruhunda müasir dövrün bədii tələbləri ilə səsləşən qiymətli əsərlər yaratmışlar. Onların yaradıcılıqları mövzular və janr müxtəlifliyi, plastik formanın incəliyi və kamiliyyi ilə fərqlənir. Bu nəslə M. Mirqasimov, E. Hüseynova, F. Nəcəfov, F. Bakıxanov kimi ustad

F. Nəcəfov. Əsrin əks-sədasi



E. Ömərovun "Natəvan" və başqa əsərləri buna parlaq misal ola bilər.
1960 - 1970-ci illərdə Moskva, Leninqrad, Kiyyev və başqa şəhərlərdə təhsil almış heykəl-



C. Qaryagdi. M. Ö. Sabir

sənətkarlar təmsil edir.


1970.-1980-ci illərdə sənet meydanına daha bir necə istedadlı gənc heykəltəraş gəlir. Onlardan Görüş Babayev, Akif Əsgərov, Xanlar Əhmədov, T. və E. Zeynalovlar diqqəti daha tez cəlb edirlər. Elə ilk işlərindən bu gənclərin incəsənətimizə yeni ruh, yeni duyğular götirdikləri aydın olur.

Ö. Eldarov. Səttar Bəhlulzadə






M.Rəhmanzadə. Xinalıqda toy mərasimi



A.Rzaquliyev. "Köhnə Bakı" silsiləsindən

nətkarlarımız istedadları və zəhmətsevərlikləri hesabına bu sənətin milli zəmində möhkəm rişə atib çıxəklənməsi üçün əllərindən gələni etmişlər. Bu gün bir sira qrafiklərimiz qədim miniatür sənətinə böyük maraq göstərir və bu sənətdən yaradıcı tərzdə faydalanairlar. Bakıda tez-tez miniatür sənəti sərgiləri təşkil olunur. Tanınmış rəssamlardan Elçin (Aslanov), Sənan Qurbanov, Rasim Nəzirov və

F.Xəlilov. Abşeron motivi



Boyakarlıq sənətində ta qədim dövr-lərdən üzü bəri qiymətli əsərlər yaratmış Azərbaycan rəssamları müasir qrafika sahəsində də böyük nailiyyətlər qazanmışlar. K.Kazımkəndə, M.Rəhmanzadə, C.Müfidzadə, Ə.Rzaquliyev, O. və T.Sadiqzadələr kimi təcrübəli sə-



C.Mircavad. Şərq motivi

başqları stilizə edilmiş miniatür üslubunda çox gözəl və maraqlı kitab və dəzgah qrafikası nümunələri yaradırlar.

1970 - 1980-ci illərdə tanınmağa başlayan bir sıra rəssamlar, xüsusən Cavad Mircavadov, Kamal Əhmədov, Fərhad



K.Əhməd. Görədil

Xəlilov, İsmayıllı Məmmədov, Qəyyur Yunusov, Mirnadir Zeynalov, Fərman Qulamov kimi bir-biriindən fərqli, maraqlı boyakarlar bu gün də çox fəal sürətdə yeni bədii təsvir vasitələri axtarırlar və müəyyən uğurlar da qazanırlar.

Ümumiyyətlə, son onilliklər ərzində, əslində çox qısa tarixi bir dövrdə yalnız təsviri sənətimiz deyil, ümumən incəsənətimiz dünya incəsənəti və estetikasının müsbət təsiri altında xeyli inkişaf etmiş, böyük nailiyyətlər qazanmış və demək olar ki, yüksək kamillik mərhələsinə çatmışdır.

MÜNDƏRİCAT

səhifə

REDAKTORDAN..... 2

İNCƏSƏNƏT HAQQINDA ƏSAS ANLAYIŞLAR..... 3

ƏN QƏDİM VƏ QƏDİM DÖVRÜN İNCƏSƏNƏTİ..... 11

*İBTİDAİ DÖVR SƏNƏTİ; QƏDİM İKİÇAYARASI İNCƏSƏNƏTİ; QƏDİM MISIR İNCƏSƏNƏTİ;
QƏDİM YUNAN İNCƏSƏNƏTİ; QƏDİM ROMA İNCƏSƏNƏTİ.*

ŞƏRQ XALOLARIN İNCƏSƏNƏTİ..... 25

*ƏRƏB XALOLARININ İNCƏSƏNƏTİ; İRAN İNCƏSƏNƏTİ; TÜRKİYƏ İNCƏSƏNƏTİ; HİNDİSTAN
İNCƏSƏNƏTİ; ÇİN İNCƏSƏNƏTİ; YAPON İNCƏSƏNƏTİ; BİZANS İNCƏSƏNƏTİ; RUS
İNCƏSƏNƏTİ; ORTA ƏSR AZƏRBAYCAN İNCƏSƏNƏTİ.*

ORTA ƏSR QƏRBİ AVROPA İNCƏSƏNƏTİ..... 43

*ROMAN VƏ QOTİKA İNCƏSƏNƏTİ; İNTİBAH DÖVRÜ İTALİYA İNCƏSƏNƏTİ; NİDERLAND
İNTİBAHI; ALMAN İNTİBAHI.*

YENİ DÖVR İNCƏSƏNƏTİ..... 59

*XVII ƏSR İTALİYA İNCƏSƏNƏTİ; XVII ƏSR FLAMAND İNCƏSƏNƏTİ; HOLLANDİYA
İNCƏSƏNƏTİ; XVII ƏSR İSPAN İNCƏSƏNƏTİ; XVII ƏSR FRANSА İNCƏSƏNƏTİ; XVIII ƏSR
FRANSА İNCƏSƏNƏTİ; XVIII ƏSR İNGILTƏRƏ İNCƏSƏNƏTİ; XIX ƏSR İSPAN İNCƏSƏNƏTİ;
XIX ƏSR FRANSА İNCƏSƏNƏTİ; İMPRESSIONİZM; POSTİMPRESSIONİZM; XX ƏSR QƏRB
İNCƏSƏNƏTİ; MEKSİKANIN MONUMENTAL İNCƏSƏNƏTİ; ABSTRAKSİONİZM; POP-ART
CƏRƏYANI; XVIII-XIX ƏSRLƏRDƏ AZƏRBAYCAN İNCƏSƏNƏTİ; XX ƏSR AZƏRBAYCAN
İNCƏSƏNƏTİ.*

MÜNDƏRİCAT

səhifə

REDAKTORDAN.....	2
İNÇƏSƏNƏT HAQQINDA ƏSAS ANLAYIŞLAR.....	3
ƏN QƏDİM VƏ QƏDİM DÖVRÜN İNCƏSƏNƏTİ.....	11
İBTİDAİ DÖVR SƏNƏTİ; QƏDİM İKİÇAYARASI İNCƏSƏNƏTİ; QƏDİM MİSİR İNCƏSƏNƏTİ; QƏDİM YUNAN İNCƏSƏNƏTİ; QƏDİM ROMA İNCƏSƏNƏTİ.	
ŞƏRQ XALOLARIN İNCƏSƏNƏTİ.....	25
ƏRƏB XALOLARININ İNCƏSƏNƏTİ; İRAN İNCƏSƏNƏTİ; TÜRKİYƏ İNCƏSƏNƏTİ; HİNDİSTAN İNCƏSƏNƏTİ; ÇİN İNCƏSƏNƏTİ; YAPON İNCƏSƏNƏTİ; BİZANS İNCƏSƏNƏTİ; RUS İNCƏSƏNƏTİ; ORTA ƏSR AZƏRBAYCAN İNCƏSƏNƏTİ.	
ORTA ƏSR QƏRBİ AVROPA İNCƏSƏNƏTİ.....	43
ROMAN VƏ GOTİKA İNCƏSƏNƏTİ; İNTİBAH DÖVRÜ İTALIYA İNCƏSƏNƏTİ; NİDERLAND İNTİBAHI; ALMAN İNTİBAHI.	
YENİ DÖVR İNCƏSƏNƏTİ.....	59
XVII ƏSR İTALIYA İNCƏSƏNƏTİ; XVII ƏSR FLAMAND İNCƏSƏNƏTİ; HOLLANDİYA İNCƏSƏNƏTİ; XVII ƏSR İSPAN İNCƏSƏNƏTİ; XVII ƏSR FRANSА İNCƏSƏNƏTİ; XVIII ƏSR FRANSА İNCƏSƏNƏTİ; XVIII ƏSR İNGİLTERƏ İNCƏSƏNƏTİ; XIX ƏSR İSPAN İNCƏSƏNƏTİ; XIX ƏSR FRANSА İNCƏSƏNƏTİ; IMPRESSIONİZM; POSTIMPRESSIONİZM; XX ƏSR QƏRB İNCƏSƏNƏTİ; MEKSİKANIN MONUMENTAL İNCƏSƏNƏTİ; ABSTRAKSİONİZM; POP-ART CƏRƏYANI; XVIII-XIX ƏSRLƏRDƏ AZƏRBAYCAN İNCƏSƏNƏTİ; XX ƏSR AZƏRBAYCAN İNCƏSƏNƏTİ.	

* * *

İncəsənət. Bəşəriyyətin misilsiz sərvəti

Müəlliflər heyəti: G.Ağayeva, N.Babaxanov, İ.Əhmədov, U.Ələkbərov, R.Əliyev, M.Fərəcullayeva,
E.Hacinski, C.Həsənlı, C.Həsənzadə, A.Hüseynova, [I.Xəlilov], Ç.İsmayılov,
R.Qasımov, İ.Musayev, C.Nəsibov, R.Seyidov, T.Süleymanov, S.Tahirli, V.Zeynalov.

Redaktorlar: E.Əliyev, T.Kərimli, Ə.Qocayev, E.Şixlinski. *Baş redaktor:* İ.Qasızməzadə.

Rəssamlar: A.Babayev, N.Bənnayeva, N.Əliyeva, G.Xalıkova, A.Uruceva.

Dizayn: V.Əsgərov.

Korrektor: A.Məsimov.

İkinci nəşr

ISBN 9952-23-023-0

095

© “Ayna Mətbu Evi”, 2004

© “Ayna Mətbu Evi”, 1999

Naşır – “Ayna Mətbu Evi”, AZ1138, Bakı, Şərifzadə 1.
Lisenziya AB N 022048, qeydiyyat N A-048 30.09.99.
Çapa imzalanıb 18.08.2004. Format 84x108 1/16. 96 səh.
Tiraj 47000. Pulsuz

PULSUZ



Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə
Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində nəşr edilmiş
və məktəblərə pulsuz verilmişdir.